



# Həqiqətə Çağırış

Prezident İlham Əliyev feyk məlumatların, Azərbaycana qarşı hücumların səbəbini izah edib, haradan qaynaqlandığını göstərdi

Forumda iştirak edən Prezident İlham Əliyev bir daha Azərbaycan həqiqətərini, regiondakı vəziyyəti dünyaya bəyan etdi. Dünyanın müxtəlif media qurumlarını təmsil edən jurnalistlərin suallarını cavablandıraraq İlham Əliyev Azərbaycanın iqtisadi yüksəlişi, ölkəmizdəki diqqətəlayiq ictimai-siyasi sabitlik, nümunəvi müdafiə və strateji uğurlar gətirən siyasi, inzibati və xarici siyasət fəlsəfəsini bölüşdü.

İlham Əliyev həmçinin cənubi jurnalistlərin suallarına verdiyi cavablarda mühüm global və regional məsələlərə toxunaraq Azərbaycana qarşı hücumlar edildiyini diqqətə çəkdi, bunun haradan və necə qaynaqlandığını göstərdi.

Prezident ilk olaraq regionda və dünyada baş verən siyasi prosesləri dəyərləndirərək dedi ki, bu gün hər kəs tarixi transformasiyanın şahididir. Dünyada tarixi, geosiyasi dəyişikliklər baş verir. Ənənəvi ittifaqlar bir qədər zəifləyib və yeni əməkdaşlıq formatları meydana gəlib.

Yalan məlumatların ifşası və dezinformasiyaya qarşı mübarizə mövzuları ilə bağlı suala cava-

bində İlham Əliyev bir daha həqiqətəri söyləndirdi. Dövlət başçısı bildirdi ki, bu gün dünyada baş verənlər məhz bu mövzuda bir növ qurbanına çevrilib. Bəzən Azərbaycan haqqında beynəlxalq mediada yayılan məlumatlar həqiqətə uyğun olmur, yəni faktların manipulyasiyası həyata keçirilir. Əslində, Azərbaycan uzun illər ərzində bunun qurbanı olub. Keçmiş Dağlıq Qarabağ münaqişəsinin davam etdiyi vaxtda erməni diasporunun uydurmaları, ermənipərəst siyasətçilərin, media nümayəndələrinin Azərbaycana qarşı hücumları dayanmırdı. Azərbaycanı reallıqdan çox uzaq olan bir şəkildə təqdim edirdilər. Belə yalanlar təkcə ölkənin nüfuzunu ləkələmir, onlar həm də dövlətin biznes potensialını, sermayə imkanlarını azaldır. Bu, beynəlxalq ictimaiyyətin əsas məsələlərdən diqqətini yayındırır və tamamilə qeyri-realist ssenarilər üzərinə yönəldir.

Bu gün Azərbaycan suverenliyini, ərazi bütövlüyünü təmin etmiş ölkədir. Artıq zəif, sözü eşidilməyən deyil, güdrətli Azərbaycan var. Onun güclü Liderinin müstəqil siyasəti sayəsində re-

gionda yeni reallıqlar yaranıb. Amma indi də Azərbaycan haqqında yalan məlumatlar, dezinformasiya formalaşmaqdadır. Məhz buna görə də İlham Əliyevin təşəbbüsü ilə bu formatda global forum təşkil edilərək dünya mediası vasitəsilə Azərbaycan həqiqətərinin hər bir yana doğru düzgün çatdırılması barədə qərar gəlinib. Artıq 2-ci dəfədir keçirilən bu forumda səslənən fikirlər dünya mediasının gündəmini təşkil edir.

Bir sözlə, etnik təmizləmənin, işğalın və təcavüzün qurbanı ola-ola Qərbin 30 il ərzində haqq səsinə eşitməməzliyə vurduğu Azərbaycan bu gün dünyaya həqiqətəri yayır. Artıq dünya birliyi də Azərbaycanla hesablaşır və mövcud reallığı qəbul edir.

İlham Əliyevin tam müstəqil siyasəti Azərbaycanı global miqyasda güc kimi təsdiqlədikcə və ölkəmizlə hesablaşdıqca, hər kəs reallıqlara daha açıq gözlə baxmaq məcburiyyətində qalır. Əsl reallıqlar da Azərbaycanın hər zaman haqlı olduğunu sübuta yetirir.

## Şəhidlərimizin əziz xatirəsi əbədləşdirilir



### Prezident İlham Əliyev Bakıda Zəfər parkında aparılan tikinti işləri ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda Zəfər parkında aparılan tikinti işləri ilə tanış olub.

AZƏRTAC xəbər verir ki, "PMD Projects" şirkətinin direktoru Nəriman Topçibaşev parkda görülən işlər barədə dövlətimizin başçısına məlumat verdi.

## İlham Əliyev Özbəkistan Prezidentini ad günü münasibətilə təbrik etdi

İyulun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə zəng edib.

Dövlətimizin başçısı Şavkat Mirziyoyevə ad günü münasibətilə təbrik edərək, ona möhkəm cansağlığı və prezidentlik fəaliyyətində yeni uğurlar arzulayıb.

Şavkat Mirziyoyev göstərilən diqqətə və təbrikə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.

Prezidentlər bu il iyulun 5-6-da Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünün və bu tədbir çərçivəsində



təmasların əhəmiyyətini qeyd ediblər.

Telefon söhbəti zamanı dövlət başçıları ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq, əlaqələri-

mizin bundan sonra da möhkəmlənməsinə əminlik ifadə edib, əməkdaşlığın perspektivləri və gələcək təmaslar barədə fikir mübadiləsi aparıblar.

Prezidentin Mətbuat Xidməti

## Ermənistanı ayrılacaq vəsaitin arxasında məkrli niyyətlər dayanır

Ermənistanı ayrılacaq vəsaitin arxasında məkrli niyyətlər dayanır. Ermənistanın hərbi yardımlardan belə nəticəyə gəlmək olar ki, Avropa İttifaqının Cənubi Qafqazda həyata keçirmək istədiyi sülh gündəliyi yavaş-yavaş arxa plana keçir. Görünür ki, Avropa İttifaqının çaldığı ilə oynayan Ermənistan da sülh istəmir. Üzdə özünü sülhpərvər göstərsə də, arxada Fransadan, Hindistandan və başqa ölkələrdən aldığı silahlarla, Avropa İttifaqından, ABŞ-dən ayrılan milyonlarla vəsaitlə ordusunu möhkəmləndirməyə çalışır. Söz yox ki, bölgədə baş verə biləcək hərbi eskalasiyalardan məsulyyəti Ermənistan rəhbərliyinin və onların silahlandıraraq Qərbi ölkələrinin üzərinə düşəcək. Rəsmi Bakı bunu həmişə açıq şəkildə bəyan edir. Bütün bunlar - Al-nin Ermənistanı silahlandırması Azərbaycanın Avropa ölkələri ilə münasibətlərini də sual altına qoyur.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə Avropa İttifaqının Ermənistanı göstərdiyi yardıma münasibət bildirərək deyib ki, Avropa İttifaqının Ermənistan silahlı qüvvələrinə

10 milyon avro göndərmək planlarının arxasında onun Cənubi Qafqaz regionuna destruktiv təsirini genişləndirməsi dayanır. "Axi, kollektiv Qərbi xəritədə münasibət ocağının azalması ilə necə barışsın? Avropa Sülh Fondu isə sülh, sabitlik, təhlükəsizlik üçün deyil. Bu fond müharibə, ölkələri tərribətə çəkmək və qan tökmək üçündür", - o qeyd edib.

Göründüyü kimi, Avropa İttifaqının Ermənistanı ayırdığı yardımın arxasında çirkin niyyətlər dayanır. Dünənə qədər Ermənistan Azərbaycanın ərazilərinin 20 faizini zəbt edən işğalçı dövlət idi. Bu gün də İrəvan işğalçılıq niyyətindən əl çəkməyib. Ermənistan konstitusiyasında Azərbaycanı qarşı tərəfi iddiaları var, o zaman Avropa İttifaqının atdığı addımların nə qədər təhlükəli olduğu bir daha aydın görünür. Şübhəsiz ki, Avropa İttifaqında bunları çox yaxşı bilirlər. Rəsmi Bakı dəfələrlə ən yüksək səviyyədə bildirib ki, bizim təhlükəsizliyimiz ciddi şəkildə təhdid edilərsə, dərhal buna cavab veriləcək. Verilən cavab isə çox sətir olacaq.

## Azərbaycandan Avropaya "yaşıl enerji" dəhlizi də uzanacaq



44 günlük Vətən müharibəsindəki qələbəmizdən az sonra Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərimizi - 10 min kvadratkilometr sahəni "yaşıl enerji" zonası elan etdi. Eləcə də Naxçıvan MR "yaşıl enerji" zonası elan olunub. Bərpaolunan enerji istehsalı siyasətinin strateji əsasını dövlət tərəfindən müəyyənləşdirilən və 2021-ci ilin fevralında qəbul olunan "Azərbaycan 2030: Sosial-iqtisadi inkişafın Milli

Prioritetləri" təşkil edir. Beş milli prioritetdən biri - təmiz ətraf mühit və "yaşıl artım" ölkəni prioriteti qarşıya yeni hədəflər qoyur. Bununla yanaşı, "Azərbaycan Respublikasının 2022-2026-cı illər üçün sosial-iqtisadi inkişaf strategiyası"nda elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrinin payının 2026-cı ilədək 24 faiz, 2030-cu ilədək isə 30 faizə çatdırılması nəzərdə tutulur.

## Dezinformasiyaya qarşı mübarizə Şuşa Qlobal Forumu bu istiqamətdə mühüm platformaya çevrilib

Uğurlarımızı həzm edə bilməyən müxtəlif xarici dairələrin ölkəmizə qarşı həyasızcasına apardıqları informasiya müharibəsi, qarayaxma kampaniyası bu gün növbəti sənəyir, hətta getdikcə daha da artır. Xüsusilə də Azərbaycanın COP29 kimi mötəbər bir tədbirə evsahibliyi edəcəyi məlum olduqdan sonra bu hücumlar özünü daha qabarıq şəkildə göstərir. Ədalətin Azərbaycanın tərəfində olduğu bu qarşıdurmada ölkəmizə qarşı aparılan çirkin informasiya savaşına mətbuatın reaksiyası, əlbəttə ki, böyük rol oynayır. "İyulun 20-də "Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə" mövzusunda II Şuşa Qlobal Media Forumunun açılış mərasimində Prezident İlham Əliyev KİV-in həqiqətdən uzaq məlumatlara qarşı mübarizəsindən danışmaqla yanaşı, medianın xüsusi məsuliyyət daşdığını da bəyan etdi. Dövlət başçısının media forumunda söyləndirdiyi fikirlər birmənalı şəkildə "dördüncü hakimiyyət" üçün dəyərli tezislər olmaqla yanaşı, həm də ermənipərəst dairələrə, Cə-

nubi Qafqaz regionuna mənfi təsir göstərməyə çalışan qüvvələrə tutarlı cavab oldu". Ölkəmizə qarşı hücumların əksəriyyətinin arxasında erməni lobbisinin və onlarla əməkdaşlıq edən müxtəlif siyasi-iqtisadi maraqları olan xarici qrupların dayanması heç kəsə sirr deyil. Belə şər qüvvələrin məqsədləri Azərbaycanı ləkələmək, ölkəmiz haqqında təhrif olunmuş məlumatlar yaymaqdır. Yalan məlumatların ifşası və dezinformasiyaya qarşı mübarizə mövzusu ilə bağlı suala cavabında Prezident İlham Əliyev bu destruktiv fəaliyyətin həyatımızın bir hissəsinə çevrilməsindən təəssüfləndiyini bildirdi. Dövlət başçısı vacib məsələnin müzakirəsinə toplaşan çoxsaylı media nümayəndələrinin diqqətinə çatdırdı ki, Azərbaycan haqqında beynəlxalq mediada yayılan bəzi məlumatlar həqiqətə uyğun olmur və ölkəmiz barədə təqdim edilən faktların manipulyasiyasına, yanlış təsəvvürlərə yol verilir.

# Şəhidlərimizin əziz xatirəsi əbədiləşdirilir

Prezident İlham Əliyev Bakıda Zəfər parkında aparılan tikinti işləri ilə tanış olub



Əvvəli 1-ci sah.

Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı sərəncamda Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması və ictimaiyyətə nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin yaradılması tapşırılmışdır. Sərəncamdan dərhal sonra Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin layihələri hazırlanıb və tikinti işləri başlanılıb.

Qeyd edək ki, 2023-cü il sentyabrın 27-də Anım Günündə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda inşası davam etdirilən Zəfər parkında olublar. Dövlətimizin başçısı və birinci xanım burada görülən işlərlə tanış olublar. 8 Noyabr prospektində inşa olunan Zəfər parkının ərazisi doqquz hektardan çoxdur. Parkın girişində 44 tağ elementindən istifadə edilib. Tağlar Qələbə-



yə aparan rəmzi yolun başlanğıcını tərənnüm edir. İnşası davam edən tağın hündürlüyü 44 metr, eni isə 22 metrdir.

Parka keçid hissədə 8 Noyabr - Zəfər Günü nü əks etdirən memo-

rial abidə ucaldılacaq. Abidə Zəfər Günü nü və sarsılmaz birliyi təcəssüm etdirəcək. Memorial abidənin ətrafında Qarabağ xalçalarının naxış və bəzək elementlərini əks etdirən yaşıllıq salınacaq.

Zəfər Muzeyinə park ərazisindən iki istiqamətdə giriş olacaq. Sahəsi 9 min 200 kvadratmetr olan muzeyin yan divarında Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan əsgər və zabitlərin adları qeyd ediləcək.

Ziyarətçilər muzeyi gözdikdən sonra park hissəsinə daxil ola biləcəklər. Zəfər parkında həmçinin tematik bağça, kaskad tipli şolalə, Qarabağ yaddaş bağçası və parka ümumi baxış nöqtəsi

yaradılacaq. Parkın sonunda Azadlıq Bayrağı Meydanının inşası da nəzərdə tutulur.

Yaddaş bağçası parkın son hissəsində yaradılacaq. Bu hissəyə ənənə cığır hündür haşiyəli çiçək

və yaşıllıqlarla əhatə olunacaq. Yaddaş bağçasının ətrafında istirahət guşələri yaradılacaq, oturmaqalar qoyulacaq. Su hövzəsinin mərkəzində isə Azərbaycan Bayrağı dalğalanacaq.



**Ersin TATAR:**

"Prezident İlham Əliyev Şimali Kiprə münasibətdə siyasi rəşadət nümayiş etdirdi"

Prezident İlham Əliyev Şimali Kipr Türk Cümhuriyyətini (ŞKTC) bu yaxınlarda Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi Zirvə görüşünə dəvət etməklə siyasi rəşadət nümayiş etdirdi. AZƏRTAC xəbər verir ki, bu barədə "Haber Türk" telekanalına müsahibəsində ŞKTC-nin Prezidenti Ersin Tatar bildirdi.

Onun sözlərinə görə, Lefkoşanın xarici siyasi əlaqələri bu gün Kipr türklərinin bir neçə ildir "xəyalına belə getirə bilmədiyi" səviyyəyə çatıb. "Bu yaxınlarda ŞKTC-nin opponentləri Kiprin türk rəsmiləri ilə dəvət və görüşləri zamanı təzyiqlik və məhdudiyət hədəfləri ilə qarşılaşırdı. Qərbin bütün maneələri addım-addım aradan qaldırılır. Şimali Kipr nümayəndələrinin digər türk dövlətlərinin liderləri ilə bir masa arxasında oturduğu, bayrağımızın dalğalandığı TDT-nin Şuşada keçirilən qeyri-rəsmi zirvə görüşü buna əyani sübutdur", - deyə siyasətçi bildirib.

Ersin Tatar ŞKTC-nin dünyanın müxtəlif ölkələri ilə dialoqunun genişləndirilməsinə Türkiyənin verdiyi töhfəni vurğulayıb. "Kiprin yunan icmasına qarşı heç bir şikayətimiz yoxdur. Kipr türklərinin istədiyi tək şey ŞKTC-nin hüquqlarının tanınmasıdır. Bu, uzun bir yoldur, lakin düzgün addımlar sayəsində hədəflərimizə doğru inamla irəliləyirik", - deyə dövlət başçısı vurğulayıb.

## YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovla MDB PA-nın uzunmüddətli müşahidə missiyasının üzvləri arasında görüş keçirilib



İyulun 24-də Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyasının (MDB PA) təşəbbüsü ilə Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovla MDB PA Şurası Katibliyinin rəhbərinin müavini, MDB PA yanında Demokratiyanın, parlamentarizmin inkişafı və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi beynəlxalq institutunun (DİMBİ) direktoru İvan Muşket və 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə əlaqədar MDB PA-nın uzunmüddətli müşahidə missiyasının

digər üzvləri arasında onlayn formatda görüş keçirilib.

Görüş təklifinin qəbul edilməsinə görə təşəkkürünü bildiren İvan Muşket MDB PA-nın uzunmüddətli müşahidə missiyasının tərkibi və fəaliyyəti haqqında məlumat verib, missiyanın öz işini dövlətlərin suverenliyinə hörmət və daxili işlərinə qarışmama, obyektivlik və qərəzsizlik prinsipləri, həmçinin MDB-yə üzv dövlətlərdə demokratik seçkilərin standartları, seçki hüquq və azadlıqları haqqında Konvensiya əsasında qurduğunu bildirib.

O, müşahidə missiyasına rəhbərlik yən Rusiya Federasiyası Federal Mə-

clisi Federasiya Şurası sədrinin birinci müavini Andrey Yatskinə həvalə olduğunu və fəaliyyətlərinin seçkilərin keçirildiyi ölkənin müvafiq dövlət qurumları, siyasi partiyaları, namizədlərin seçki qorğahları və media qurumları ilə əlaqəli şəkildə həyata keçiriləcəyini vurğulayıb. Seçki prosesinin iştirakçıları ilə ilk görüşün Yeni Azərbaycan Partiyasının nümayəndələri ilə keçirildiyini söyləyən İ.Muşket diqqətə çatdırıb ki, görüşün məqsədi Azərbaycanda seçkiqabağı vəziyyət və YAP-in seçkilərə hazırlığı barədə məlumat əldə etməkdir.

YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov

Azərbaycanın demokratik seçki təcrübəsinə malik olduğunu, qarşıdan gələn parlament seçkilərinin də ədalətli, şəffaf və demokratik keçirilməsi üçün zəruri şəraitin təmin edildiyini bildirib.

Yeni Azərbaycan Partiyasının seçkilərə hazırlıqla bağlı fəaliyyətini ölkənin seçki qanunvericiliyi və partiyanın İdarə Heyətinin 2024-cü il 3 iyul tarixli iclasında qəbul etdiyi Tədbirlər Planı əsasında ardıcıl və sistemli şəkildə həyata keçirdiyini bildirib.

YAP Sədrinin müavini Tədbirlər Planı əsasında görülmüş və nəzərdə tutulan işlər barədə də məlumat verib. O qeyd edib ki, YAP-in ölkənin

bütün seçki dairələri üzrə irəli sürdüyü deputatlığa namizədləri sırasında Milli Məclisin üzvü kimi aktiv fəaliyyəti ilə seçicilərin etimadını doğrultmuş təcrübəli deputatlar ilə yanaşı, yeni simalar, o cümlədən yüksək potensiala malik gənclər də vardır.

Daha sonra YAP Sədrinin müavini müşahidə missiyası üzvlərinin ölkədəki seçki mühiti, partiyanın seçkilərə hazırlıq tədbirləri və bir sıra digər məsələlər barədə suallarını cavablandıraraq, missiyanın fəaliyyətinə uğurlar arzulayıb.

**Ülkər XASPOLADOVA,**  
"Azərbaycan"

# "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsində dəyişiklik edilməsi barədə

## Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci və 23-cü bəndlərini rəhbər tutaraq **qərara alır**:

**Maddə 1.** "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 9, maddə 564 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1-ci maddənin birinci hissəsi üzrə:  
1.1.1. aşağıdakı məzmununda 15-1-15-3-cü, 25-4-cü, 25-5-ci, 32-2-ci və 32-3-cü bəndlər əlavə edilsin:

"15-1) **velosiped zolağı** - yolun hərəkət hissəsinin velosiped və kiçik elektrik nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulmuş, 1.26 nişanlaması ilə işarələnmiş və ya zolaqlıdır";

15-2) **velosiped çıxır** - velosiped və kiçik elektrik nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulmuş və ya yol hissəsidir. Velosiped çıxır digər yol və ya eyni yolun digər elementlərinin konstruktiv şəkildə ayrılır;

15-3) **velosiped yolu** - velosiped və kiçik elektrik nəqliyyat vasitələrinin hərəkətini təmin etmək üçün nəzərdə tutulmuş velosiped çıxır və ya zolaqlıdır";

"25-4) **kiçik elektrik nəqliyyat vasitəsi** - gücü 1 kVt-dan çox olmayan elektrik mühərriki ilə təchiz edilən, bir nəfərin daşınması üçün nəzərdə tutulan və aşağıdakı meyarlara cavab verən fərdi mobil nəqliyyat vasitəsidir:

təkər çarxına mexaniki bağlanmış və hərəkət istiqamətinə nəzarət etməyə imkan verən sükanı olan və ya sükanı olmayan, ətalət qüvvəsi (həmçinin jest, mimika və ya səsli komanda) ilə hərəkət edən və özünü tarazlaya bilən texnologiyaya malik olan;

oturaçağı olduğu halda sükanın hündürlüyü 50 sm-dən az olmayan;

oturaçağı olmadığı halda sükanın hündürlüyü 70 sm-dən az olmayan;

sürücüsüz maksimumkütləsi 55 kq, ümumi hündürlüyü 1,40 m-ə qədər və uzunluğu 2 m-ə qədər olan;

xarici elektrik enerjisi mənbəyinə qoşularaq doldurulma bilən enerji saxlama sistemi (bataryası) olan;

25-5) **kiçik elektrik nəqliyyat vasitələrinin operatoru** - kiçik elektrik nəqliyyat vasitəsinin icarəyə (istifadəyə) verən hüquqi şəxs və ya fərdi sahibkar";

"32-2) **parklanma məntəqəsi** - avtomobil yolunun hərəkət hissəsində və ya ona bitişik hissədə nəqliyyat vasitələrinin durması üçün ayrılmış bir neçə parklanma yerinin və ya xidməti parklanma yerinin olduğu ərazidir;

32-3) **xidməti parklanma yeri** - xidməti zərurətə əsasən dövlət orqanlarının (qurumlarının) istifadəsində olan, dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının məxsus olan və ya "D", "T" və "FK" seriyaları üzrə dövlət qeydiyyat nişanı olan nəqliyyat vasitələrinin durması üçün bu Qanunla müəyyən edilmiş qaydada işarələnmiş və təchiz edilmiş ödənişsiz parklanma yeridir";

1.1.2. 36-cı bənddə "velosiped," sözdündən sonra "kiçik elektrik nəqliyyat vasitəsi," sözləri əlavə edilsin;

1.2. 11-ci maddənin V hissəsinin 1-ci bəndinə "yolun hərəkət hissəsində" sözlərindən sonra ", velosiped yollarında" sözləri əlavə edilsin;

1.3. 26-cı maddə ləğv edilsin;

1.4. 27-ci maddənin IV hissəsinin "Qeyd"inin birinci cümləsinə "velosiped," sözdündən sonra "kiçik elektrik nəqliyyat vasitəsi," sözləri əlavə edilsin;

1.5. 33-cü maddə üzrə:

1.5.1. II hissənin 1-cü bəndinə "velosipedi" sözdündən sonra ", kiçik elektrik nəqliyyat vasitəsinin" sözləri əlavə edilsin;

1.5.2. IV hissəyə "Velosiped" sözdündən sonra ",kiçik elektrik nəqliyyat vasitəsi" sözləri əlavə edilsin;

1.6. 37-ci maddənin I hissəsinin 11-ci bəndində "velosipedçilərin və qocaların" sözləri "qocaların, velosipedçilərin və kiçik elektrik nəqliyyat vasitələri sürücülərinin" sözləri ilə əvəz edilsin;

1.7. aşağıdakı məzmununda 38-1-ci, 46-1-ci və 46-2-ci maddələr əlavə edilsin:

### "Maddə 38-1. Kiçik elektrik nəqliyyat vasitəsi sürücüsünün vəzifələri

Kiçik elektrik nəqliyyat vasitəsi sürücüsünün aşağıdakı vəzifələri vardır:

1) kiçik elektrik nəqliyyat vasitəsi ilə sərnişin daşımamalıdır;

2) kiçik elektrik nəqliyyat vasitəsinin bu növ nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş yerlərdə parklamalıdır;

3) müəyyən edilmiş hərəkət sürəti həddini aşmamalıdır (velosiped yollarında saatda 20 kilometrədən çox olmayan, yaşayış zonalarında, park və həyəət ərazilərində saatda 10 kilometrədən çox olmayan sürətlə hərəkət edilməlidir).";

### "Maddə 46-1. Kiçik elektrik nəqliyyat vasitələrinin hərəkətinə dair tələblər

I. Kiçik elektrik nəqliyyat vasitələrinin hərəkətinə park və həyəət ərazilərində, yaşayış zonalarında, velosiped yollarında, habelə ümumi istifadə olunan avtomobil yollarında yol nişanları və ya yol nişanlanmasının tələblərinə riayət etməklə, yolun sağ kənar zolağı ilə icazə verilir. Yolayrı-cımdan kənar yolda velosiped yolu ilə nizamlanmayan kəşmişində kiçik elektrik nəqliyyat vasitələrinin sürücüləri bu yolla hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidirlər. Sütkanın qaralıq vaxtı və ya məhdudiyətli görünmə şəraitində kiçik elektrik nəqliyyat vasitələrinin sürücüləri xarici işıq cihazlarını yandırmaqlıdır.

II. Kiçik elektrik nəqliyyat vasitələrinin sürücüləri hərəkət yolunu kəson piyadalara və velosipedçilərə yol verməlidirlər.

III. Kiçik elektrik nəqliyyat vasitələrinin sahibləri onların texniki cəhətdən saz vəziyyətdə saxlanılmasına cavabdehdir.

IV. Kiçik elektrik nəqliyyat vasitələrinin sürücülərinə aşağıdakılar qadağandır:

1) bu maddədə qeyd olunanlara riayət etməklə, velosiped yolu olduğu halda, onun yanında kiçik elektrik nəqliyyat vasitələrini onlar üçün nəzərdə tutulmuş yerlərdə parklamaq;

2) müəyyən edilmiş hərəkət sürəti həddini aşmaq;

3) nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxaş vəziyyətdə idarə etmək;

4) piyadaların hərəkətinə maneə yaratmaq;

5) sükanı olduğu halda, sükanı tutmadan hərəkət etmək;

6) kiçik elektrik nəqliyyat vasitəsinin uzununu və ya eni üzrə qabaritlərindən 0,5 metrədən artıq kənara çıxan və ya kiçik elektrik nəqliyyat vasitəsinin idarə etməyə mane olan yük aparmaq;

7) tramvay hərəkəti olan yollarda və həmin istiqamətdə hərəkət üçün birdən artıq zolağı olan yollarda sola və ya geriyyə dönmək;

8) sərnişin daşımaq;

9) nasaz nəqliyyat vasitəsindən istifadə etmək;

10) kiçik elektrik nəqliyyat vasitələrini, eləcə də kiçik elektrik nəqliyyat vasitələri ilə yedəy almaq.

V. Kiçik elektrik nəqliyyat vasitəsi səs siqnalı, öyləc və xarici işıq cihazları ilə təmin edilməlidir.

VI. Kiçik elektrik nəqliyyat vasitələri üçün parklanma yerlərinin müəyyən edilməsi, parklanma yerlərinə dair tələblər və onlardan istifadə qaydaları, habelə kiçik elektrik nəqliyyat vasitələrinin sürücülərinin (bundan sonra - operator) kiçik elektrik nəqliyyat vasitələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi ərazi (zona) üzrə say hədləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir.

### Maddə 46-2. Operatorların fəaliyyətinə dair tələblər

I. Operatorlar aşağıdakı tələblərə cavab verməlidirlər:

1) sürət rejimləri nəzarət oluna bilən kiçik elektrik nəqliyyat vasitələrini icarəyə (istifadəyə) verməlidirlər;

2) kiçik elektrik nəqliyyat vasitəsinin icarəyə (istifadəyə) verilməsinə, habelə onların sürətinə və lokasiyasına nəzarətin həyata keçirilməsi məqsədilə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən sərxaş və operator barədə məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində ötürülməsi üçün icarəçiləri (istifadəçiləri) Azərbaycan dilində xüsusi proqram təminatı ilə təmin etməlidirlər;

3) kiçik elektrik nəqliyyat vasitəsinin bu maddənin I hissəsinin 2-ci bəndində göstərilən xüsusi proqram təminatından istifadə etməklə bağlanmış müqavilə əsasında icarəyə (istifadəyə) verməlidirlər;

4) icarəçiləri (istifadəçiləri) ödənişsiz çağrı mərkəzi xidmətləri ilə təmin etməlidirlər;

5) kiçik elektrik nəqliyyat vasitələrini global məsafədən mövqə təyinatına ("GPS") cihazı ilə

təmin etməli və kiçik elektrik nəqliyyat vasitələrinin hərəkəti ilə bağlı tələblərə riayət olunmasına nəzarət məqsədilə həmin cihazın məlumatlarını real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzi informasiya sistemində ötürməlidirlər;

6) kiçik elektrik nəqliyyat vasitələrinin istehsalçı tərəfindən müəyyən olunmuş eyniləşdirilmə məlumatlarını bu maddənin I hissəsinin 2-ci bəndində göstərilən xüsusi proqram təminatı vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzi informasiya sistemində inteqrasiya olunmaqla ötürülməsini təmin etməlidirlər.

II. Texniki cəhətdən nasaz olan kiçik elektrik nəqliyyat vasitələrinin operatorları tərəfindən icarəyə (istifadəyə) verilməsi Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur.":

1.8. 40-cı maddənin I hissəsinin 3-cü bəndinə "moped," sözdündən sonra "kiçik elektrik nəqliyyat vasitəsi və" sözləri əlavə edilsin;

1.9. 42-cı maddənin IV hissəsinə "və velosipedçilərə" sözləri ", velosipedçilərə və kiçik elektrik nəqliyyat vasitələrinin sürücülərinə" sözləri ilə əvəz edilsin;

1.10. 43-cü maddənin II hissəsinin 1-ci bəndinə "velosipedlərin," sözdündən sonra "kiçik elektrik nəqliyyat vasitələrinin," sözləri əlavə edilsin;

1.11. 46-cı maddə üzrə:

1.11.1. II hissənin 3-cü bəndinə "hərəkət etmə" sözlərindən sonra "(yalnız velosipedçilərə şamil edilir)" sözləri əlavə edilsin;

1.11.2. aşağıdakı məzmununda II-I hissə əlavə edilsin:

"II-I. Velosiped zolağı qırıq-qırıq nişanlama xətti ilə qalan hərəkət hissəsində ayrılmalıdır, nəqliyyat vasitələri dönrəkən bu zolağa keçə bilməzlər. Avtomobil yollarında eyni zamanda velosiped zolağı və ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolaq tətbiq oluna bilər. Bu halda velosiped zolağı ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolaqdan sağı tərəfdə ayrıca tətbiq olunmalıdır.":

1.12. 48-cı maddəyə aşağıdakı məzmununda IV-I hissə əlavə edilsin:

"IV-I. Velosiped yollarında velosiped və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin hərəkəti, dayanması və ya durması qadağandır.":

1.13. 50-cü maddənin II hissəsinin 1-ci bəndinə ikinci halda "sürətlə" sözdündən sonra "(kiçik elektrik nəqliyyat vasitələrinə münasibətdə bu Qanunun 38-1-ci maddəsinin birinci hissəsinin 3-cü bəndi nəzərə alınmaqla)" sözləri əlavə edilsin;

1.14. 52-cı maddə üzrə:

1.14.1. I hissənin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:

"Yanqoşqusuz olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanması və ya durması qadağandır.":

1.14.2. II hissənin ikinci cümləsinə "mopedlərə" sözdündən sonra ",kiçik elektrik nəqliyyat vasitələrinə" sözləri əlavə edilsin;

1.14.3. IV hissəyə aşağıdakı məzmununda 10-1-ci və 10-2-ci bəndlər əlavə edilsin:

"10-1) velosiped və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin velosiped yollarında;

10-2) taksini minik avtomobili olmayan nəqliyyat vasitələrinin 5.14 nişanı ilə işarələnmiş duracaq yerlərində.":

1.15. 53-cü maddə üzrə:

1.15.1. IV hissənin ikinci cümləsinə "parklanma üsulu" sözlərindən sonra "nişanlama xətləri və ya" sözləri əlavə edilsin;

1.15.2. VI hissəyə aşağıdakı məzmununda ikinci cümlə əlavə edilsin:

"Parklanma yerlərində nəqliyyat vasitələri üçün parklanmanın müddəti əlavə məlumat nişanları ilə məhdudlaşdırıla bilər.":

1.15.3. VII, IX, XI, XIII-XV və XXI hissələr aşağıdakı redaksiyada verilsin:

"VII. Parklanma yerləri təşkil edildiyi avtomobil yollarının kənarlarında yerləşən evlərdə və ya binalarda yaşayış yeri üzrə qeydiyyatda olan minik avtomobillərinin istifadəçilərinə onların müraciətinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən nəqliyyat vasitəsinin istifadəçisi, markası, dövlət qeydiyyat nişanı, parklanma məntəqələri və etibarlılıq müddəti göstərilməklə elektron qaydada fərdi parklanma talonu verilir. Fərdi parklanma talonu həmin parklanma məntəqələrində ödənişsiz parklanma hüququ verir. Bir şəxs yalnız bir fərdi parklanma talonu verilir. Bir nəqliyyat vasitəsi yalnız bir istifadəçisinin fərdi parklanma talonunda göstərilə bilər. Fərdi parklanma talonuna dair məlumatlar müvafiq icra hakimiyyəti orqanı

nın müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzi informasiya sistemində ötürülür. Bu maddənin XIX hissəsinin tələbləri fərdi parklanma talonu olan nəqliyyat vasitəsi istifadəçilərinə şamil edilmir.":

"IX. Xidməti parklanma yerləri 5.15 yol nişanına 7.5.8 lövhəciyi əlavə olunmaqla müəyyən edilir. Xidməti parklanma yerləritəşkil olunan dövlət orqanlarının (qurumlarının) siyahısını, onlara ayrılan yerlərin sayını və həmin parklanma yerlərinin olduğu parklanma məntəqələrinin ünvanını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. "D", "T" və "FK" seriyaları üzrə dövlət qeydiyyat nişanı olan nəqliyyat vasitələri üçün xidməti parklanma yerləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ayrılır. Xidməti parklanma yerlərində xidməti zərurətə əsasən əlaqədar dövlət orqanlarının (qurumlarının) istifadəsində olan, dövlət orqanlarının (qurumlarının) əməkdaşlarına məxsus olan və ya "D", "T" və "FK" seriyaları üzrə dövlət qeydiyyat nişanı olan nəqliyyat vasitələrindən başqa, digər nəqliyyat vasitələrinin parklanması qadağandır.":

"XI. Parklanma yerləri ödənişli və ödənişsiz ola bilər. Parklanmaya görə ödəniş SMS və ya xüsusi proqram təminatı vasitəsilə elektron qaydada həyata keçirilir. Bu zaman ödənişə dair məlumatlar dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurumun) müvafiq informasiya sistemində ötürülür.":

"XIII. Ödənişli parklanma yerlərində parklanma qaydalarına əməl edilməsinə nəzarət nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının oxunmasına, foto və ya video çəkilişin aparılmasına, parklanma müddətinin ölçülməsinə, parklanmaya görə ödənişin edilməsinə barədə məlumatın əks olunmasına imkan verən xüsusi texniki vasitələrə həyata keçirilir. Xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində inteqrasiya olunur.

XIV. Ödənişli parklanma yerlərində hər kəs üçün aydın görünən yerdə və oxuna bilən ölçülərdə aşağıdakı məlumatlar yerləşdirilir:

1) parklanma məntəqəsinin nömrəsi, zonası, ödənişli parklanma müddəti, parklanmaya görə ödəniş məbləği və parklanmaya görə ödəniş üsulları;

2) ödənişli parklanma yerlərindən istifadə etmək üçün yaradılmış xüsusi proqram təminatının QR-kodu;

3) parklanma qaydalarının pozulmasına görə məsuliyyət tədbirləri barədə xəbərdarlıq.

XV. Ödənişli parklanma yerlərində nəqliyyat vasitələrinin 15 dəqiqəyədək parklanması üçün ödəniş tələb olunmur. Parklanma yerinə daxil olduqda nəqliyyat vasitəsinin istifadəçisi SMS və ya xüsusi proqram təminatı vasitəsilə parklanma müddətini başlatmalıdır. Nəqliyyat vasitəsinin istifadəçisi parklanma yerini tərk edərkən SMS və ya xüsusi proqram təminatı vasitəsilə parklanma müddətini bitirməli və parklanma müddətindən asılı olaraq bu maddənin XI hissəsində göstərilən üsullardan biri vasitəsilə ödəniş etməlidir.":

"XXI. Nəqliyyat vasitəsinin istifadəçisi nəqliyyat vasitəsi ilə ödənişli parklanma yerinə daxil olduqdan sonra xüsusi proqram təminatı və ya SMS vasitəsilə parklanma müddətini başlatdıqdan sonra, nəqliyyat vasitəsinin parklanmaya görə müəyyən edilmiş ödəniş edilmədən və ya ödəniş edilməmiş müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən parklanma yerinin tərk edilməsinə görə məsuliyyət daşıyır.":

1.15.4. aşağıdakı məzmununda X-I, X-II və XXVI hissələr əlavə edilsin:

"X-I. Elektrik mühərriki nəqliyyat vasitələri üçün enerji doldurma məqsədilə parklanma yerləri 5.15 yol nişanına 7.5.9 lövhəciyi əlavə olunmaqla müəyyən edilir. Həmin parklanma yerlərində enerji doldurma məqsədilə elektrik mühərriki nəqliyyat vasitələrinin durması istisna olmaqla, nəqliyyat vasitələrinin parklanması qadağandır.

X-II. 5.15 yol nişanına 7.4.7 lövhəciyi əlavə olunmaqla müəyyən edilən parklanma yerlərində həm velosipedlər, həm də kiçik elektrik nəqliyyat vasitələri, 5.15 yol nişanına 7.4.8 lövhəciyi əlavə olunmaqla müəyyən edilən parklanma yerlərində isə yalnız kiçik elektrik nəqliyyat vasitələri parklanma bilər. Velosiped və kiçik elektrik nəqliyyat vasitələrinin onlar üçün nəzərdə tutulmuş parklanma yerlərindən kənar parklanması qadağandır.":

"XXVI. Dövlət avtomobil yollarında səlahiyyəti olmayan şəxslər tərəfindən parklanma yerlərinin təşkil, parklanma xidmətinin göstərilməsi, habelə həmin xidmətlə bağlı ödəniş tələb edilməsi Azərbaycan Respublikasının İnzibati Xəta-

lar Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur.":

1.15.5. XII hissənin birinci cümləsində "ərazi" sözü "zona" sözü ilə əvəz edilsin;

1.15.6. XVI hissə üzrə:

1.15.6.1. ikinci cümlə aşağıdakı redaksiyada verilsin:

"Bu zaman ödəniş parklanma müddətindən asılı olaraq xüsusi proqram təminatı vasitəsilə elektron qaydada həyata keçirilir.":

1.15.6.2. üçüncü cümlədə "Ödəniş" sözü "Əvəzədən ödəniş" sözləri ilə əvəz edilsin;

1.15.7. XVII hissə üzrə:

1.15.7.1. birinci cümlədə "parkomatlarda" sözü "SMS və ya xüsusi proqram təminatında" sözləri ilə əvəz edilsin;

1.15.7.2. üçüncü cümlədə "mərkəzi" sözü "müəyyən etdiyi orqanın (qurumun) müvafiq" sözləri ilə əvəz edilsin;

1.15.8. XVIII və XX hissələr ləğv edilsin;

1.15.9. XIX hissə üzrə:

1.15.9.1. ikinci cümlədə "127-2.4-cü" sözləri "122.1-ci" sözləri ilə əvəz edilsin;

1.15.9.2. üçüncü cümlədə "parkomat" sözü "SMS və ya xüsusi proqram təminatı" sözləri ilə əvəz edilsin;

1.16. 56-cı maddənin IX hissəsinin 2-ci bəndinə "12 yaşınadək uşaqları" sözlərindən sonra ", minik avtomobilinin arxa oturacağında uşağı saxlayan xüsusi qurğu olmaqla 3 yaşınadək uşaqları (arxa oturacaqda yanında bir nəfər böyük müşayiətçi olduğu hallar istisna olmaqla)" sözləri əlavə edilsin;

1.17. 59-cu maddənin VI hissəsi üzrə:

1.17.1. birinci cümləyə "velosipedçilərə" sözdündən sonra "və kiçik elektrik nəqliyyat vasitələrinin sürücülərinə" sözləri əlavə edilsin;

1.17.2. ikinci cümləyə "velosipedçilərin" sözdündən sonra "və kiçik elektrik nəqliyyat vasitələri sürücülərinin" sözləri əlavə edilsin;

1.17.3. üçüncü cümləyə "Velosipedçilərin" sözdündən sonra "və kiçik elektrik nəqliyyat vasitələri sürücülərinin" sözləri əlavə edilsin;

1.18. 69-cu maddənin VI hissəsinin 25-ci bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergüli işarəsi ilə əvəz edilsin və həmin hissəyə aşağıdakı məzmununda 26-cı bənd əlavə edilsin:

"26) 1.26 - velosiped yolunu göstərir.":

1.19. 73-cü maddənin III hissəsinin 1-ci bəndinə "velosipedlərdə" sözdündən sonra "və kiçik elektrik nəqliyyat vasitələrində" sözləri əlavə edilsin;

1.20. 75-ci maddənin I hissəsinə "velosipedçilərə" sözdündən sonra "və kiçik elektrik nəqliyyat vasitələrinin sürücülərinə" sözləri əlavə edilsin;

1.21. 83-cü maddənin II hissəsinin ikinci cümləsində və 84-cü maddənin birinci hissəsinin 6-1-ci bəndində "mərkəzi" sözü "müəyyən etdiyi orqanın (qurumun) müvafiq" sözləri ilə əvəz edilsin;

1.22. 85-ci maddənin birinci hissəsinin 10-cu bəndinin ikinci cümləsində "346-1.2-ci, 346-1.3-cü və 346-1.4-cü" sözləri "346.4-346.9-cu, 346-1.1-346-1.4-cü və 346-1.6-346-1.8-ci" sözləri ilə əvəz edilsin;

1.23. həmin Qanuna 1 sayılı Əlavə - "Nəqliyyat vasitələrinin nasazlıqlarının siyahısı" üzrə:

1.23.1. "III. Xarici işıq cihazları" hissəsinə aşağıdakı məzmununda 7-ci bənd əlavə edilsin:

"7) Kiçik elektrik nəqliyyat vasitəsinin xarici işıq cihazları olmalıdır.":

1.23.2. "VI. Mühərrik" hissəsinə aşağıdakı məzmununda 5-ci bənd əlavə edilsin:

"5) Kiçik elektrik nəqliyyat vasitəsinin mühərriki işləmədikdə, normativ tələblər pozulmaqla yeni mühərrik quraşdırıldıqda və ya dəyişdirildikdə.":

1.24. həmin Qanuna 4 sayılı Əlavə - "Yol nişanları" üzrə:

1.24.1. "V. Məlumatverici-göstərici nişanlar" qrupunda 5.14 yol nişanının altında "Minik taksilərinin" sözləri "Taksi minik avtomobillərinin" sözləri ilə əvəz edilsin;

# "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının İnzibati Xətlər Məcəlləsində dəyişiklik edilməsi barədə

## Azərbaycan Respublikasının Qanunu

Əvvəli 3-cü səh.

2.1. 43.1-ci maddəyə "338.10," rəqəmlərindən sonra "338-1," rəqəmləri, "451," rəqəmlərindən sonra "454-1," rəqəmləri əlavə edilsin;

2.2. 81.2-ci maddədə, 123.2-ci maddənin üçüncü cümləsində, 125.1-ci, 125.2.3-cü maddələrdə, 125.3-cü maddənin ikinci cümləsində və 126.3-cü maddədə "mərkəzi" sözü "müəyyən etdiyi orqanın (qurumun) müvafiq" sözləri ilə əvəz edilsin;

2.3. 97-ci maddə üzrə:

2.3.1. 97.1-ci maddədə "və 346.2-ci maddələrində nəzərdə tutulan inzibati xəta törətdiyi halda (əgər sürücü həmin nəqliyyat vasitəsinin yanında deyildirsə)" sözləri ", 346.2 və ya 346.4-346.9-cu maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və həmin nəqliyyat vasitəsi yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallarda" sözləri ilə, "maddəsində" sözü "və 346.1.5-ci maddələrində" sözləri ilə əvəz edilsin;

2.3.2. 97.3-cü maddənin birinci cümləsində "pozulduğuna" sözü "pozulmasına, habelə bu Məcəllənin 346-1.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə" sözləri ilə, "və ya internet" sözləri ", internet və ya ödəmə terminalı" sözləri ilə əvəz edilsin;

2.4. 122-ci maddə üzrə:

2.4.1. 122.1-ci maddə üzrə:

2.4.1.1. birinci cümlədə "346-1.1, 346-1.5" rəqəmləri "346-1" rəqəmləri ilə, həmin cümlədə birinci halda "mərkəzi" sözü "müəyyən etdiyi orqanın (qurumun) müvafiq" sözləri ilə əvəz edilsin, həmin cümlədən ikinci və üçüncü hallarda "mərkəzi" sözü çıxarılsın;

2.4.1.2. aşağıdakı məzmununda üçüncü cümlə əlavə edilsin:

"Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətlərin törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində göndərilir.";

2.4.2. 122.5-ci maddənin ikinci cümləsində "mərkəzi" sözü "müəyyən etdiyi orqanın (qurumun) müvafiq" sözləri ilə əvəz edilsin;

2.5. 124-cü maddə üzrə:

2.5.1. 124.4-cü maddənin birinci və dördüncü cümlələrində "mərkəzi" sözü "müəyyən etdiyi orqanın (qurumun) müvafiq" sözləri ilə əvəz edilsin;

2.5.2. 124.5-ci maddə üzrə:

2.5.2.1. birinci cümlədə "və ya 346.2-ci" sözləri ", 346.2 və ya 346.4-346.9-cu" sözləri ilə əvəz edilsin;

2.5.2.2. üçüncü cümlədə "mərkəzi" sözü "müəyyən etdiyi orqanın (qurumun) müvafiq" sözləri ilə əvəz edilsin;

2.5.2.3. "Qeyd" hissəsində "124.5-ci maddəsində" sözləri "97.1-ci və 124.5-ci maddələrində" sözləri ilə əvəz edilsin;

2.5.3. 124.6-cı maddə üzrə:

2.5.3.1. birinci cümlədə "346-1.2, 346-1.3-cü və 346-1.4-cü" sözləri "346.4-346.9, 346-1.1-346-1.4 və 346-1.6-346-1.8-ci" sözləri ilə əvəz edilsin;

2.5.3.2. üçüncü cümlədə "mərkəzi" sözü "müəyyən etdiyi orqanın (qurumun) müvafiq" sözləri ilə əvəz edilsin;

2.6. 127-2-ci maddə ləğv edilsin;

2.7. 326-cı maddənin sanksiyasında "beş yüz manatdan səkkiz" sözləri "yüz əlli manatdan iki" sözləri ilə əvəz edilsin;

2.8. 327-ci maddə üzrə:

2.8.1. aşağıdakı məzmununda 327.1-1-ci və 327.1-2-ci maddələr əlavə edilsin:

"327.1-1. "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1-5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə - yüz manat məbləğində cərimə edilir.

327.1-2. Velosiped yollarında velosiped və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin hərəkət etməsinə görə - yüz manat məbləğində cərimə edilir.";

2.8.2. 327.2-ci maddənin sanksiyasında "səkkiz" sözü "yüz" sözü ilə əvəz edilsin;

2.8.3. 327.7-ci maddəyə "Məcəllənin" sözlərindən sonra "327.1-1, 327.1-2," rəqəmləri əlavə edilsin və həmin maddədə "346.3-cü" sözləri "346.2-346.9-cu" sözləri ilə əvəz edilsin;

2.8.4. "Qeyd" hissəsinin 1-ci bəndində "328.2-ci maddəsində" sözləri "327.1-1, 327.1-2, 328.2, 346.2 və 346.4-346.9-cu maddələrində" sözləri ilə əvəz edilsin;

2.9. 332-ci maddə üzrə:

2.9.1. 332.2-ci maddənin sanksiyasına "yüz" sözlərindən əvvəl "iki" sözü əlavə edilsin;

2.9.2. 332.3-cü maddənin sanksiyasında "üç" sözü "dörd" sözü ilə əvəz edilsin;

2.10. 338-ci maddə üzrə:

2.10.1. aşağıdakı məzmununda 338.4-1-ci maddə əlavə edilsin:

"338.4-1. Kiçik elektrik nəqliyyat vasitələrini idarə edən şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni:

338.4-1.1. avtomagistral hesab edilməyən ümumi istifadədə olan avtomobil yollarında yolun

sağ kənar zolağından başqa digər zolaqlarla hərəkət edilməsinə;

338.4-1.2. velosiped yolu olduğu halda, onun yanındakı yolla hərəkət edilməsinə;

338.4-1.3. yol nişanlarının və ya yolun hərəkət hissəsinin nişanlanması tələblərinin pozulmasına;

338.4-1.4. svetoforun və ya nizamlayıcının işarələrinə riayət edilməməsinə;

338.4-1.5. sükən olduğu halda, sükən tutmadan nəqliyyat vasitəsinin idarə edilməsinə;

338.4-1.6. nasaz nəqliyyat vasitəsindən istifadə edilməsinə;

338.4-1.7. piyadaların hərəkətinə maneə yaratılmasına;

338.4-1.8. sənişni daşınmasına;

338.4-1.9. keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yol verilməməsinə görə -

qırx manat məbləğində cərimə edilir.";

2.10.2. 338.7-338.9-cu maddələrin dispoziyasına "338.4" rəqəmlərindən sonra ", 338.4-1" rəqəmləri əlavə edilsin;

2.11. aşağıdakı məzmununda 338-1-ci və 454-1-ci maddələr əlavə edilsin:

### "Maddə 338-1. Texniki cəhətdən nasaz olan kiçik elektrik nəqliyyat vasitəsinin icarəyə (istifadəyə) verilməsi

338-1.1. Kiçik elektrik nəqliyyat vasitələrinin operatorları tərəfindən texniki cəhətdən nasaz olan kiçik elektrik nəqliyyat vasitəsinin icarəyə (istifadəyə) verilməsinə görə - dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir.

338-1.2. Bu Məcəllənin 338-1.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə -

dörd yüz manatdan min iki yüz manatadək məbləğdə cərimə edilir.";

### "454-1. Qanunsuz parklanma yerlərinin təşkili, parklanma xidmətinin göstərilməsi, yaxud həmin xidmətlə bağlı ödənişin tələb edilməsi

Dövlət avtomobil yollarında səlahiyyəti olmayan şəxslər tərəfindən parklanma yerlərinin təşkili, parklanma xidmətinin göstərilməsi, yaxud həmin xidmətlə bağlı ödənişin tələb edilməsinə görə -

fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin

halları və pozuntu törədən şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günə qədər müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.";

2.12. 341-ci maddənin dispoziyasında və "Qeyd" hissəsində "və ya 346.2-ci" sözləri ", 346.2 və ya 346.4-346.9-cu" sözləri ilə əvəz edilsin;

2.13. 346-cı maddə üzrə:

2.13.1. 346.1-ci maddədə "Dayanma" sözü "Bu Məcəllənin 346.2-346.9-cu maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dayanma" sözləri ilə əvəz edilsin;

2.13.2. aşağıdakı məzmununda 346.4-346.9-cu maddələr əlavə edilsin:

"346.4. Yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə -

səksən manat məbləğində cərimə edilir.

346.5. "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallar istisna olmaqla, nəqliyyat vasitələrinin hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissələrinin kənarından 5 metrədən az yaxınlıqda dayanmasına və ya durmasına görə -

qırx manat məbləğində cərimə edilir.

346.6. Taksi duracaqlarında taksi minik avtomobili olmayan nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə -

qırx manat məbləğində cərimə edilir.

346.7. Velosiped və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin velosiped yollarında dayanmasına və ya durmasına görə -

yüz manat məbləğində cərimə edilir.

346.8. 5.9, 5.10.1-5.10.3 yol nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün hərəkət zolağı olan yollarda digər nəqliyyat vasitələrinin həmin zolaqda dayanmasına və ya durmasına görə -

yüz manat məbləğində cərimə edilir.

346.9. Nizamnamə vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin səkilərdə dayanmasına və ya durmasına görə - altmış manat məbləğində cərimə edilir.";

2.13.3. "Qeyd" hissəsində "346.1-ci və ya 346.2-ci" sözləri "346.1, 346.2, 346.4-346.9 və ya 346-1-ci" sözləri ilə əvəz edilsin;

2.14. 346-1-ci maddə üzrə:

2.14.1. 346-1.1-ci və 346-1.2-ci maddələr aşağıdakı redaksiyada verilsin:

"346-1.1. Nəqliyyat vasitəsinin istifadəçisi tərəfindən nəqliyyat vasitəsi ilə ödənişli parklanma yerinə daxil olduqdan sonra xüsusi proqram təmi-

natı və ya SMS vasitəsilə parklanma müddətinin başlanılmasına, nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən edilmiş ödəniş edilmədən və ya ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən parklanma yerinin tərk edilməsinə görə -

iyirmi manat məbləğində cərimə edilir.

346-1.2. Parklanma yerində müvafiq yol nişanları və nişanlama xətləri ilə müəyyən edilmiş parklanma üsulunun sürücü tərəfindən pozulması nəticəsində digər nəqliyyat vasitəsinin növbəti parklanma yerində qanuna uyğun parklanması qeyri-mümkün olduqda və ya digər nəqliyyat vasitələrinin hərəkətinə maneə yaratdıqda -

iyirmi manat məbləğində cərimə edilir.";

2.14.2. 346-1.3-cü maddənin sanksiyasında "on" sözü "altmış" sözü ilə əvəz edilsin;

2.14.3. 346-1.4-cü maddənin sanksiyasında "on" sözü "iyirmi" sözü ilə əvəz edilsin;

2.14.4. aşağıdakı məzmununda 346-1.6-346-1.8-ci maddələr və "Qeyd" hissəsi əlavə edilsin:

"346-1.6. Enerji doldurulması üçün müəyyən edilmiş parklanma yerlərində enerji doldurmaq məqsədilə elektrik mühərrikli nəqliyyat vasitələrinin durması istisna olmaqla nəqliyyat vasitələrinin parklanmasına görə -

iyirmi manat məbləğində cərimə edilir.

346-1.7. Velosiped və kiçik elektrik nəqliyyat vasitələrinin onlar üçün ayrılmış parklanma yerlərindən kənarında parklanmasına görə -

on manat məbləğində cərimə edilir.

346-1.8. Xidməti zərurətə əlaqədar dövlət orqanlarının (qurumlarının) istifadəsində olan, dövlət orqanlarının (qurumlarının) əməkdaşlarına məxsus olan və ya "D", "T" və "FK" seriyaları üzrə dövlət qeydiyyat nişanı olan nəqliyyat vasitələrindən başqa, digər nəqliyyat vasitələrinin xidməti parklanma yerlərində parklanmasına görə -

qırx manat məbləğində cərimə edilir.

**Qeyd:** Bu Məcəllənin 346-1.1-ci maddəsində nəzərdə tutulmuş nəqliyyat vasitəsinin istifadəçisi tərəfindən ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən parklanma yerinin tərk edilməsinə görə məsuliyyət nəqliyyat vasitəsi parklanma yerindən ödəniş edilmiş müddətdən sonra 10 dəqiqə ərzində çıxarılmadıqda yaranır.";

2.15. 354.0.1-ci maddəyə "yolun hərəkət hissəsində" sözlərindən sonra ", velosiped yollarında" sözləri əlavə edilsin.

İlham ƏLİYEV,  
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 28 iyun 2024-cü il

**"Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının İnzibati Xətlər Məcəlləsində dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1196-VIQD nömrəli Qanununa 1 nömrəli əlavə**



7.4.8 Kiçik elektrik nəqliyyat vasitələri

**"Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının İnzibati Xətlər Məcəlləsində dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1196-VIQD nömrəli Qanununa 3 nömrəli əlavə**




7.5.9 Elektrik mühərrikli nəqliyyat vasitələri üçün enerji doldurma məqsədilə parklanma yeri

**"Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının İnzibati Xətlər Məcəlləsində dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1196-VIQD nömrəli Qanununa 4 nömrəli əlavə**



7.8 Pullu xidmətlər

**"Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının İnzibati Xətlər Məcəlləsində dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1196-VIQD nömrəli Qanununa 2 nömrəli əlavə**



7.5.8 Xidməti parklanma yeri

**"Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının İnzibati Xətlər Məcəlləsində dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1196-VIQD nömrəli Qanununa 5 nömrəli əlavə**



1.26.





## Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsində dəyişiklik edilməsi haqqında

### Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq **qərara alır**:

Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (I kitab), maddə 202 (Cild I); 2024, № 1, maddə 18, № 2, maddə 135, № 4, maddə 362; Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1116-VIQD nömrəli, 5 aprel tarixli 1127-VIQD nömrəli, 19 aprel tarixli 1134-VIQD nömrəli və 7 may tarixli 1148-VIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

- 43.1-ci maddədən "353.5," rəqəmləri çıxarılınsın.
- 96.1.6-cı, 150.11-ci (hər iki halda), 529.1-ci, 529.2-ci və 529.3-cü maddələrdə "353.2-ci maddədə nəzərdə tutulan inzibati xətanın" sözləri "353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrdə nəzərdə tutulan inzibati xətalarnın" sözləri ilə əvəz edilsin.
- 122.1-ci maddənin birinci cümləsində "353.2" rəqəmləri "353.1, 353.2, 353.4, 353.5" rəqəmləri ilə əvəz edilsin.
- 127-1-ci maddə aşağıdakı redaksiyada verilsin:

"**Maddə 127-1. İriqabarıtlı və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarıt, çəki və yüklə birlikdə oxla düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi ilə əlaqədar inzibati xəta hadisəsi elektron tərəzilər və foto və ya videoqeydiyyat funksiyalarına malik texniki vasitələrin köməyi ilə aşkar edildikdə icraatın aparılması qaydası**  
127-1.1. Bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalarnın törədilməsi ilə əlaqədar inzibati tənbeh vermə haqqında elektron qərar hərəkatdə olan nəqliyyat vasitəsinin qabarıt, çəki və kütlə parametrlərini ölçən elektron tərəzilə-

rin və foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin məlumatları əsasında bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada çıxarılır. Bütün elektron tərəzilər və foto və ya video qeydiyyat funksiyalarına malik texniki vasitələr, habelə iriqabarıtlı və ya ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə icazələrin verilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzi informasiya sistemində inteqrasiya edilməlidir.

127-1.2. İnzibati tənbeh vermə haqqında elektron qərar qabarıt, çəki və yüklə birlikdə oxla düşən kütlə parametrlərinə dair tələblərin pozulması ilə əlaqədar xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə elektron qaydada dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) ən yaxın nəzarət məntəqəsinə göndərilir.

127-1.3. Bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əməkdaş tərəfindən nəzarət məntəqəsində saxlanılır və inzibati tənbeh vermə haqqında elektron qərarın və xüsusi texniki vasitələrin məlumatlarının kağız daşıyıcıda surətləri nəqliyyat vasitəsinin idarə edən şəxsə təqdim olunur.

127-1.4. Bölmünə yükləri daşıyan iriqabarıtlı və ya ağırçəkili nəqliyyat vasitələrinə münasibətdə qabarıt, çəki və yüklə birlikdə oxla düşən kütlə parametrlərinə dair tələblər pozulduqda, hərəkətin davam etdirilməsi üçün yükəndəyən (daşıyıcı) tərəfindən nəqliyyat vasitəsindən normadan artıq yükün boşaldılması və yükün digər nəqliyyat vasitəsilə daşınması təmin edilməlidir.

127-1.5. Nəqliyyat vasitəsində olan norma-

dan artıq yükün boşaldılması və digər nəqliyyat vasitəsilə daşınması təmin edildikdən sonra, saxlanılmış nəqliyyat vasitəsinin qabarıt, çəki və kütlə parametrləri nəzarət məntəqəsində quraşdırılmış xüsusi texniki vasitələrlə saxlanılmış nəqliyyat vasitəsinin idarə edən şəxsin iştirakı ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əməkdaşları tərəfindən ölçülərək göstəricilər real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzi informasiya sistemində ötürülür.

127-1.6. İriqabarıtlı və ya ağırçəkili nəqliyyat vasitələrinə münasibətdə icazə verilən qabarıt parametrlərinə, habelə bölünməyən yükləri daşıyan iriqabarıtlı və ya ağırçəkili nəqliyyat vasitələrinə münasibətdə qabarıt, çəki və yüklə birlikdə oxla düşən kütlə parametrlərinə dair tələblər pozulduqda, hərəkətin davam etdirilməsi üçün yükəndəyən (daşıyıcı) tərəfindən yükün həmin və ya digər nəqliyyat vasitəsilə hərəkətinə icazənin alınması təmin edilməlidir.

127-1.7. Bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətalarnı törətmiş nəqliyyat vasitəsinin idarə edən şəxs inzibati cəriməni (müvafiq olaraq hesablanmış dəbbə pulu daxil olmaqla) və nəqliyyat vasitəsinin nəzarət məntəqəsində saxlanması üçün haqqı həmin yerdə bank, poçt, plastik kart, elektron ödəmə sistemləri və ya internet vasitəsilə ödəyə bilər. Bu halda saxlanılmış nəqliyyat vasitəsi onu idarə edən şəxsə bu Məcəllənin 127-1.6-cı maddəsində qeyd olunan hallar istisna olmaqla dərhal qaytarılır.

127-1.8. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) inzibati cəriməni və nəqliyyat vasitəsinin nəzarət məntəqəsində saxlanması üçün haqqı nəzarət məntəqəsində bank, poçt, plastik kart, elektron ödəmə sistemləri və ya internet vasitəsilə ödəmək üçün şərait yaratmalıdır."

5. 152.5-ci maddədə "353.2-ci maddədə nəzərdə tutulan inzibati xəta" sözləri "353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətalər" sözləri ilə əvəz edilsin.

6. 339.5-ci maddədə "353.2-ci maddədə nəzərdə tutulan inzibati xəta haqqında iş" sözləri "353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətalər haqqında işlər" sözləri ilə əvəz edilsin.

7. 353-cü maddə üzrə:  
7.1. 353.1-ci maddənin dispoziisiyasına "pozmaqla" sözdən sonra "(eni üzrə 0,15 metr və daha artıq, uzunluğu üzrə 0,20 metr və daha artıq, hündürlüyü üzrə 0,20 metr və daha artıq)" sözləri əlavə edilsin;

7.2. 353.2-ci maddənin dispoziisiyasına "aşmaqla" sözdən sonra "(icazə verilən ümumi kütlə və ya oxla düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq)" sözləri əlavə edilsin;

7.3. 353.3-cü maddənin dispoziisiyasına "aşmaqla" sözdən sonra "(eni üzrə 0,15 metr və daha artıq, uzunluğu üzrə 0,20 metr və daha artıq, hündürlüyü üzrə 0,20 metr və daha artıq, icazə verilən ümumi kütlə və ya oxla düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq)" sözləri əlavə edilsin və həmin maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin:  
"vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər dörd min manat məbləğində cərimə edilir."

7.4. 353.5-ci maddənin sanksiyasında "nəqliyyat vasitələrini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılmaqla" sözləri "fiziki şəxslər" sözləri ilə əvəz edilsin;

7.5. 353.6-cı maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin:  
"vəzifəli şəxslər iki min beş yüz manat məbləğində, hüquqi şəxslər yeddi min manat məbləğində cərimə edilir."

*İlham ƏLİYEV,*  
*Azərbaycan Respublikasının Prezidenti*

*Bakı şəhəri, 28 iyun 2024-cü il*

N.X.Hacıyevin  
"Hərbi xidmətlərə görə" medalı ilə  
təltif edilməsi haqqında

### Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alır**:

1. Xidməti vəzifələrini yerinə yetirərək fərqləndiyinə görə general-leytenant Niyazi Xanbaba oğlu Hacıyev "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilsin.

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

*İlham ƏLİYEV,*  
*Azərbaycan Respublikasının Prezidenti*

*Bakı şəhəri, 24 iyul 2024-cü il*

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında"  
Azərbaycan Respublikası  
Prezidentinin 2021-ci il 30 mart tarixli 2553 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

### Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alır**:

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 30 mart tarixli 2553 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 3, maddə 258 (Cild I) birinci hissəsində "Samir Məmmədov" sözləri "Rəhman Hümətov" sözləri ilə əvəz edilsin.

*İlham ƏLİYEV,*  
*Azərbaycan Respublikasının Prezidenti*

*Bakı şəhəri, 24 iyul 2024-cü il*

## Azərbaycan Respublikasının Nazirlər Kabineti

№ 352

QƏRAR

Bakı şəhəri, 22 iyul 2024-cü il

### "Dəmiryol nəqliyyatı ilə sərnişinlərin, baqajın və yük-baqajın daşınması Qaydaları"nın təsdiq edilməsi haqqında

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 20 iyul tarixli 383 nömrəli Sərəncamında dəyişikliklər edilməsi və Səhmdar Cəmiyyətinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 18 sentyabr tarixli 622 nömrəli Fərmanının 2.1-1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti **qərara alır**:

"Dəmiryol nəqliyyatı ilə sərnişinlərin, baqajın və yük-baqajın daşınması Qaydaları" təsdiq edilsin (əlavə olunur).

*Əli ƏSƏDOV,*  
*Azərbaycan Respublikasının Baş naziri*

*Qərarın əlavəsi ilə*

[www.azerbaijan-news.az](http://www.azerbaijan-news.az)  
[nk.gov.az](http://nk.gov.az) saytında tanışıla bilərsiniz.

## Azərbaycan Respublikasının Nazirlər Kabineti

№ 353

QƏRAR

Bakı şəhəri, 23 iyul 2024-cü il

### Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 19 yanvar tarixli 20 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri"ndə dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti **qərara alır**:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 19 yanvar tarixli 20 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 1, maddə 69 (Cild I); 2024, № 1, maddə 126, № 2, maddə 245) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri"ndə aşağıdakı dəyişikliklər edilsin:

- 1.1. "2204 10 110 0" alt yarımövqeyinə aid sətirin "Aksiz dərəcələri (ölçü vahidinə görə, manatla)" sütununda "5,1" rəqəmləri "2,7" rəqəmləri ilə əvəz edilsin;
- 1.2. "2207 10 000 0", "2208 90 910 0" və "2208 90 990 0" alt yarımövqələrinə aid sətirlərin "Aksiz dərəcələri (ölçü vahidinə görə, manatla)" sütununda "6" rəqəmi "6,8" rəqəmləri ilə əvəz edilsin;
- 1.3. "2208 20" yarımövqeyinə aid sətirin "Aksiz dərəcələri (ölçü vahidinə görə, manatla)" sütununda "8" rəqəmi "8,8" rəqəmləri ilə əvəz edilsin;
- 1.4. "2208 30", "2208 40", "2208 50", "2208 60", "2208 70" yarımövqələrinə və "2208 90 110 0 - 2208 90 780 9 (2208 90 690 1 və 2208 90 780 1 istis-

na olmaqla)" alt yarımövqeyinə aid sətirin "Aksiz dərəcələri (ölçü vahidinə görə, manatla)" sütununda "12" rəqəmləri "12,8" rəqəmləri ilə əvəz edilsin;

1.5. "2402 10 000 9" və "2402 90 000 3" alt yarımövqələrinə aid sətirlərin "Aksiz dərəcələri (ölçü vahidinə görə, manatla)" sütununda "43" rəqəmləri "45,5" rəqəmləri ilə əvəz edilsin;

1.6. "2402 20" yarımövqeyinə və "2402 90 000 9" alt yarımövqeyinə aid sətirlərin "Aksiz dərəcələri (ölçü vahidinə görə, manatla)" sütununda "46,5" rəqəmləri "53,5" rəqəmləri ilə əvəz edilsin;

1.7. "2404 11 000 0" alt yarımövqeyinə aid sətirin "Aksiz dərəcələri (ölçü vahidinə görə, manatla)" sütununda "14" rəqəmləri "16" rəqəmləri ilə əvəz edilsin;

1.8. "2404 12 000 2" və "2404 19 000 2" alt yarımövqələrinə aid sətirlərin "Aksiz dərəcələri (ölçü vahidinə görə, manatla)" sütununda "0,25" rəqəmləri "2" rəqəmi ilə əvəz edilsin.

2. Bu Qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.

*Əli ƏSƏDOV,*  
*Azərbaycan Respublikasının Baş naziri*

## "Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1191-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə

### Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1191-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə **qərara alır**:

- Müəyyən edilsin ki:
  - Azərbaycan Respublikası İnzibati Xətalər Məcəlləsinin 127-1.1-ci maddəsinin ikinci cümləsində (hər iki halda), 127-1.2-ci, 127-1.3-cü, 127-1.5-ci (hər iki halda) və 127-1.8-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
  - Həmin Məcəllənin 127-1.2-ci, 127-1.5-ci (birinci halda) və 127-1.8-ci maddələrində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi nəzərdə tutulur;
  - Həmin Məcəllənin 127-1.3-cü maddəsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi nəzərdə tutulur;
  - Həmin Məcəllənin 127-1.1-ci maddəsinin ikinci cümləsində və 127-1.5-ci maddəsində "orqanın (qurumun) mərkəzi informasiya sistemi" dedikdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi nəzərdə tutulur;
  - Həmin Məcəllənin 127-1.1-ci maddəsinin ikinci cümləsində "orqanın (qurumun) informasiya sistemi" dedikdə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "AYNA" informasiya sistemi nəzərdə tutulur.
- Azərbaycan Respublikasının Nazirlər Kabineti "Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1191-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.
- "Azərbaycan Respublikası İnzibati Xətalər Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərma-

nında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 259 (Cild I); 2024, № 2, maddələr 151, 157) aşağıdakı dəyişikliklər edilsin:

- 4-cü hissə üzrə:
  - 4.1. 4.1-ci bənddə "127-1.2-ci (ikinci halda), 127-1.4-cü (ikinci halda), 127-1.6-cı (ikinci halda) və 127-1.8-ci (ikinci halda) maddəsində" sözləri "127-1.1-ci maddəsinin ikinci cümləsində (hər iki halda), 127-1.2-ci, 127-1.3-cü, 127-1.5-ci (hər iki halda) və 127-1.8-ci maddələrində" sözləri ilə əvəz edilsin;
  - 4.2. 4.9-cu bənddən "127-1.2 (birinci halda), 127-1.3, 127-1.4 (birinci halda), 127-1.6 (birinci halda), 127-1.8-ci (birinci halda) maddələrində," sözləri çıxarılınsın;
  - 4.3. 4.15-1-ci bənd aşağıdakı redaksiyada verilsin:

"4.15-1. həmin Məcəllənin 127-1.1-ci maddəsinin ikinci cümləsində "orqanın (qurumun) informasiya sistemi" dedikdə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "AYNA" informasiya sistemi nəzərdə tutulur;"

3.1.4. 4.15-2-ci bənd 4.15-4-cü bənd hesab olunsun və aşağıdakı məzmununda 4.15-2-ci və 4.15-3-cü bəndlər əlavə edilsin:

"4.15-2. həmin Məcəllənin 127-1.1-ci maddəsinin ikinci cümləsində və 127-1.5-ci maddəsində "orqanın (qurumun) mərkəzi informasiya sistemi" dedikdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi nəzərdə tutulur;"

4.15-3. həmin Məcəllənin 127-1.2-ci, 127-1.5-ci (birinci halda) və 127-1.8-ci maddələrində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi nəzərdə tutulur;"

3.1.5. 4.53-cü bənd "cümləsində" sözdən sonra "və 127-1.3-cü maddəsində" sözləri əlavə edilsin;

3.2. 5.1-ci bənddə "353.1-353.4, 353.6" rəqəmləri "353" rəqəmləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 200 (Cild I); 2024, № 2, maddə 157; Azərbaycan Respublikası Pre-

zidentinin 2024-cü il 4 iyun tarixli 83 nömrəli Fərmanı) ilə təsdiq edilmiş "İnzibati xətalər haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nın 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

4.1. 2.1-ci və 2.2-ci bəndlərdə "353.1-353.4, 353.6" rəqəmləri "353" rəqəmləri ilə əvəz edilsin;

4.2. 2.3-cü bənddə "353.2" rəqəmləri "353.1, 353.2, 353.4, 353.5" rəqəmləri ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 765 (Cild I); 2024, № 4, maddə 381; Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 4 iyun tarixli 83 nömrəli Fərmanı) ilə təsdiq edilmiş "Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalər haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nın 25-ci hissəsində "353.5," rəqəmləri çıxarılınsın.

6. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 sentyabr tarixli 1845 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 9, maddə 1034 (Cild I); 2024, № 2, maddələr 147, 158; Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 6 iyun tarixli 88 nömrəli Fərmanı) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi haqqında Əsasnamə"ndə aşağıdakı dəyişikliklər edilsin:

6.1. 6.1.12-ci yarımbənddə ", 127-1.4-cü və 127-1.6-cı" sözləri "və 127-1.5-ci" sözləri ilə əvəz edilsin;

6.2. 7-ci hissə üzrə:

- 7.4.9-cu yarımbənddə "xətalər üzrə icraatın aparılması qaydasını tənzimləyən 127-1.4-cü və 127-1.6-cı maddələrində" sözləri "xətalərlə bağlı 127-1.5-ci maddəsində" sözləri ilə əvəz edilsin;
- 7.4.16-cı yarımbənddə "üzrə" sözdən sonra ", habelə həmin Siyahının 36-cı maddəsində nəzərdə tutulmuş icazə barədə" sözləri əlavə edilsin.

*İlham ƏLİYEV,*  
*Azərbaycan Respublikasının Prezidenti*

*Bakı şəhəri, 24 iyul 2024-cü il*



# Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi ilə görüşüb



İyulun 24-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, COP29 üzrə Təşkilat Komitəsinin sədri Samir Nuriyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Samir Nuriyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə COP29-a hazırlıq prosesi barədə məlumat verib, bu günlərdə ölkəmizin təşəbbüslərinin geniş ictimaiyyət üçün açıqlandığını, COP29-un müəyyən edilmiş prezidentinin Çərçivə Konvensiyasının bütün tərəflərinə bu mötəbər tədbirlə bağlı planları,

gözləntiləri əks etdirən müfəssəl məktub ünvanladığını bildirdi. Prezident Administrasiyasının rəhbəri COP29 sədrliyinin bütün dövlətlərin və digər maraqlı tərəflərin mövqeyini öyrəndiyini, mühüm beynəlxalq toplantılarda iştirak etdiyini, fəal şəkildə çalışdığını diqqətə çatdırıb, ölkəmizin yeni iqlim maliyyəsinin məbləği üzrə inkişaf etmiş və inkişaf et-

məkdə olan ölkələr arasında konsensusa nail olunması üçün söyləmələrini əsərləndirərək vurğulayıb. Samir Nuriyev həmçinin COP29-a hazırlıq prosesi çərçivəsində Azərbaycanda keçiriləcək tədbirlər, konfrans qatılacaq nümayəndə heyətləri və digər iştirakçılar üçün yaradılacaq şərait, vətəndaş cəmiyyətinin COP29-da iştirakına dəstək, kommuni-

kasiya sahəsində görülən işlərdən danışıb. Saymon Stil Azərbaycan tərəfindən COP29-un uğurla keçirilməsi istiqamətində aparılan işlərdən, kiçik ada ölkələrinə dəstək verilməsinin Azərbaycanın gündəliyində yer almasından məmnunluğunu ifadə edib, BMT-nin COP29-un təşkilatı ilə bağlı Azərbaycana hər tür kömək göstərməyə hazır olduğunu bildirdi.

## Azərbaycanın xarici işlər naziri İsrail Xarici İşlər Nazirliyinin baş direktoru ilə görüşüb

İyulun 24-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İsrail Dövlətinin Xarici İşlər Nazirliyinin baş direktoru Yakov Blitşteyn arasında görüş keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, görüş zamanı ikitərəfli və çoxtərəfli münasibətlərin müxtəlif aspektləri, o cümlədən ölkələrimiz arasında iqtisadi, təhlükəsizlik, yüksək texnologiyalar, təhsil, turizm, energetika, nəqliyyat və digər istiqamətlərdə əməkdaşlığın cari vəziyyəti və



perspektivləri, həmçinin Qəzazada vəziyyət barədə geniş müzakirə aparılıb. Nazir Ceyhun Bayramov qarşı tərəfə postmünaqişə dövründə regionda mövcud vəziyyət, Azərbaycan-Ermənistan nor-

mallaşma prosesi barədə məlumat verib. Ölkəmizin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi çərçivəsində iki ölkə arasında əməkdaşlıq üçün əlavə imkan yarandıqı qeyd edilib.

Görüş çərçivəsində habelə digər beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

## Azərbaycan və Qırğızıstanın prokurorluq orqanları arasında əməkdaşlıq əlaqələri genişləndiriləcək



Azərbaycan Respublikasının baş prokuroru Kamran Əliyevin rəhbərliyi ilə Azərbaycanın prokurorluq orqanları ilə əməkdaşlığın səviyyəsindən məmnunluğunu bildirərək, cinayətkarlığa qarşı mübarizə sahəsində qabaqcıl təcrübə mübadiləsinin əhəmiyyətindən bəhs edib.

Bu barədə AZƏRTAC-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, səfər çərçivəsində baş prokuror ölkəmizin Qırğız Respublikasındakı səfirliyinə gedərək diplomatik nümayəndəliyimizin əməkdaşları ilə görüşüb, onlara fəaliyyətlərində uğurlar arzulayıb. Daha sonra nümayəndə heyəti Heydər Əliyev adına 20 nömrəli məktəb-gimnaziyaya təhsil-tərbiyə kompleksində türk dünyasının görkəmli xadimi Heydər Əliyevin büstünü ziyarət edib. Həmçinin Bishkekdə fəaliyyət göstərən Nizami Gəncəvi adına 103 nömrəli Qırğızistan-Azərbaycan orta məktəb və Dostluq Parkı ziyarət olunub.

İyulun 24-də bir sıra ikitərəfli görüşlər keçirilib. Qırğızıstanın yeni təyin edilmiş baş prokuroru Maksat Asanaliyevlə keçirilən görüşdə Kamran Əliyev eyni kökə, mədəniyyətə, qədim tarixi münasibətlərə və ənənələrə malik ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin hər iki ölkə prezidentlərinin birgə səyləri nə-

ticəsində strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini, ikitərəfli münasibətlərin bir çox istiqamətlərdə uğurlu inkişaf etdiyini diqqətə çatdırıb. Qırğızıstanın baş prokuroru ölkəmizin hüquq-mühafizə, xüsusilə prokurorluq orqanları ilə əməkdaşlığın səviyyəsindən məmnunluğunu bildirərək, cinayətkarlığa qarşı mübarizə sahəsində qabaqcıl təcrübə mübadiləsinin əhəmiyyətindən bəhs edib.

Görüş zamanı əlaqələrin gələcəkdə daha da intensivləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Qırğız Respublikasının Baş Prokurorluğu arasında əməkdaşlıq haqqında Rəzləşmənin və onun icrası istiqamətində 2025-2026-cı illər üçün Əməkdaşlıq Programının imzalanması mərasimi baş tutub.

Səfər çərçivəsində baş prokuror Türkiyənin yeni təyin olunmuş baş prokuroru Muhsin Şentürkə görüşüb. Söhbət zamanı Azərbaycan və Türkiyə liderlərinin uzaqgörən siyasəti nəticəsində dövlətlər arasında əlaqələrin bütün sahələrdə uğurlu inkişaf etdiyini vurğulayıb. Həmin əlaqələrin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin "bir millət, iki dövlət" prinsipinə əsaslandığını və gələcəkdə davam edəcəyinə əminlik ifadə edilib.

Görüşdə həm ikitərəfli formada, həm də TDT Baş Prokurorlar Şurası çərçivəsində transmilli cinayətkarlığın müxtəlif formalarına qarşı mübarizə sahəsində

əməkdaşlıq perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Həmçinin səfər zamanı Kamran Əliyev TDT-nin Baş katibi Kubançbek Ömürəliyev ilə görüş keçirib. Baş katib ölkəmizin türk dövlətlərinin həmrəyliyində aktiv rolunu barədə danışıq son dövrlər əməkdaşlığın daha intensiv şəkildə inkişaf etdiyini vurğulayıb.

Baş prokuror Azərbaycanla TDT arasında əməkdaşlığın əhəmiyyətini vurğulayaraq qardaş və dost türkdilli ölkələrin müxtəlif qurumları, o cümlədən prokurorluq orqanları arasında əlaqələrin gücləndirilməsinin önəmli olduğunu bildirdi.

İyulun 24-də keçirdiyi görüşlərdə baş prokuror Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün tam şəkildə bərpa olunduğu, Qarabağda sürətli bərpa və quruculuq işlərinin aparıldığını barədə həmkarlarını məlumatlandırıb.

Kamran Əliyev həmçinin dünyanın ən mötəbər beynəlxalq tədbirlərindən biri olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-un, bu il sentyabrın 29-dan oktyabrın 2-dək Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu illik konfransını və ümumi yığıncağının ölkəmizdə keçiriləcəyini bildirərək həmkarlarını mötəbər tədbirdə iştiraka dəvət edib.

## Azərbaycan və Rusiya XİN-ləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib

İyulun 23-də Moskva şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, məsləhətləşmələrdə nümayəndə heyətlərinə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Samir Şərifov, qarşı tərəfdən isə xarici işlər nazirinin müavini Mixail Qaluzin rəhbərlik ediblər.

Tədbirdə Azərbaycan-Rusiya ikitərəfli əməkdaşlığının mövcud vəziyyəti və inkişaf perspektivləri, gündəlikdə duran və

qarşılıqlı maraq kəsb edən beynəlxalq və regional məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Görüşdə iki ölkə liderləri arasında qarşılıqlı etimada əsaslanan və ikitərəfli gündəliyi formalaşdıran yüksək səviyyəli siyasi dialoqun dövlətlər arasında müttəfiqlik qarşılıqlı fəaliyyətin əsasını təşkil etməsi məmnunluqla vurğulanıb.

Siyasi məsləhətləşmələr zamanı iki ölkə arasında həmçinin iqtisadi-ticarət, mədəni-humanitar, eləcə də beynəlxalq və regional təşkilatlar və formatlar çərçivəsində əməkdaşlıq və digər məsələlər müzakirə olunub, ikitərəfli müqavilə-hüquq bazası və baxılmaqda olan layihələr nəzərdən keçirilib.

Həmin gün nazir müavini Samir Şərifov ilə Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko arasında da görüş keçirilib. Görüş zamanı beynəlxalq və regional təhlükəsizlik məsələləri, eləcə də hər iki ölkənin iştirak etdiyi regional formatlar çərçivəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

S.Şərifov ilə Rusiya Federasiyası Prezidentinin xüsusi nümayəndəsi, Xəzər dənizi məsələləri üzrə danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri Mixail Petrakov arasında keçirilmiş görüşdə isə Xəzər məsələləri üzrə əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf dinamikası müzakirə olunub.

## Müdafiə naziri azad edilmiş ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşüb



Müdafiə Nazirliyinin rəhbər heyəti azad edilmiş ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşüb.

Müdafiə naziri general-polkovnik Zahir Həsənov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizin bütün

bölgələrində, o cümlədən azad edilmiş ərazilərdə hərbi qulluqçuların maddi-texniki təminatının və sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması üzrə görülən işlərdən danışıb.

Azərbaycan Ordusunda aparılan islahatların müsbət nəticələrini qeyd edən nazir bu istiqamətdə görülən işlərin bundan

sonra da uğurla davam etdiriləcəyini əminliklə bildirdi.

Sonda general-polkovnik Z.Həsənov hərbi qulluqçuların qayğıları ilə maraqlanıb, onların fərdi hazırlığının inkişaf etdirilməsi, eləcə də bilik və bacarıqlarının artırılmasına dair şəxsi heyətə müvafiq tövsiyələr verib.

## Baş Prokurorluq informasiya portalına rəsmi xəbərdarlıq edib

Qanunvericiliyə əsasən vətəndaşların ailə və şəxsi həyatına aid siri olan məlumatların, istintaq sirlirinin, zorakılıq və qəddarlığı təbliğ edən və ya cinayət əməllərinə haqq qazandıran məlumatların yayılması yolverilməzdir.

AZƏRTAC xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatında deyilir.

Məlumatda həmçinin bildirilir: "Təəssüflə bildiririk ki, iyulun 24-də "oxu.az" xəbər saytı tərəfindən qanunvericiliyin tələbləri pozularaq Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci

(qəsdən adam öldürmə) maddəsi ilə istintaq olunan cinayət işi üzrə istintaq sirlirini təşkil edən, zərərçəkmiş şəxs Aysən Kazımova ilə əlaqəli siri açıqlayan, habelə iş üzrə digər halları əks etdirən, qanunvericiliklə yayılması qadağan edilən məlumatların yer aldığı videogörüntü ictimailəşdirilib.

Nəzərə alınmalıdır ki, Cinayət Prosesual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən, ibtidai araşdırma məlumatları jurnalistlər tərəfindən yalnız müvafiq olaraq müstəntiqin, təhqiqatçının, ibtidai araşdırma prosesual rəhbərliyi həyata keçirən prokurorun və ya məhkəmənin icazəsi ilə

ibtidai araşdırmanın maraqlarına zidd olmayan və cinayət prosesinin digər iştirakçılarının hüquq və qanuni mənafelərini pozmayan həddə yayıla bilər.

Baş Prokurorluq tərəfindən "Prokurorluq haqqında" Qanunun 22-ci maddəsinə əsasən "oxu.az" xəbər portalına paylaşılan həmin videogörüntülərlə bağlı rəsmi xəbərdarlıq olunub. Odur ki, media subyektlərindən cinayət işləri üzrə məlumatlar ictimailəşdirilən zaman həssaslıq nümayiş etdirməklə qanunvericiliyin tələblərinə riayət etməyi, rəsmi qurumla dəqiqləşdirilmə aparmadan məlumatların yayılmasından çəkinməyi xahiş edirik".







## MƏRKƏZİ SEÇKİ KOMİSSİYASINDA



## Mərkəzi Seçki Komissiyasının növbəti iclası olub

Məzahir Pənahovun sədrliyi ilə iyulun 24-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə komissiyanın iyulun 22-də keçirilən iclasının protokolu təsdiq edilib.

Sonra bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi məsələsinə baxılıb. Mərkəzi Seçki Komissiyasının qərarı ilə 5 saylı Babək-Naxçıvan-Culfa və 68 saylı Sabirabad-Şirvan seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişiklik olunub.

Daha sonra 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədən-kənar seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılıb. Maraqlı subyektlərin də bilavasitə iştirakı ilə ko-



missiya üzvlərinin geniş müzakirəsi nəticəsində vətəndaşların seçki hüquqlarının daha səmərəli və effektiv təminatı üçün hərtərəfli və obyektiv araşdırılan mü-

raciətlərlə bağlı müvafiq qərarlar qəbul edilib. Media mənsubları tərəfindən operativ işıqlandırılan iclasda həmçinin cari məsələlərə də baxılıb.

## QƏRAR № 23/106

Mərkəzi Seçki Komissiyasının 2024-cü il 22 iyul tarixli iclas protokolunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci və 28.4-cü maddələrinə uyğun olaraq **qərara alır**:  
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 2024-cü il 22 iyul tarixli iclasının protokolu təsdiq edilsin.

**Sədr**  
**Katib**  
**Katib**  
Məzahir Pənahov  
Arifə Muxtarova  
Mikayıl Rəhimov  
24.07.2024

## QƏRAR № 23/107

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 22.3.1-ci, 28.2-ci, 28.4-cü və 30-cu maddələrinə uyğun olaraq **qərara alır**:  
1. Səriyyə Rəsul qızı Salahova 5 saylı Babək - Naxçıvan - Culfa, Mühüddin Cəvdat oğlu Veysəlov 68 saylı Sabirabad - Şirvan seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü vəzifəsindən vaxtından əvvəl azad edilsinlər.

2. İdris Yunis oğlu Abbasov 5 saylı Babək - Naxçıvan - Culfa, Qiyas Məzahir oğlu Cavadov 68 saylı Sabirabad - Şirvan seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü təyin edilsinlər.  
**Sədr**  
**Katib**  
**Katib**  
Məzahir Pənahov  
Arifə Muxtarova  
Mikayıl Rəhimov  
24.07.2024

## QƏRAR № 23/108

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədən-kənar seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 23 iyul 2024-cü il tarixli 03 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədən-kənar seçkilərdə Ucar rayonu Şahliq kənd sakinləri Mirzəliyev Mehdiqulu Nuru oğlu, Şarifova Şəlalə Oruc qızı, Ramal kənd sakinləri Məmmədov Xeyrəddin Sədr oğlu, Qaradağlı kənd sakinləri Qurbanova Nərgiz İslam qızı, Əliyeva Sürə Mirbəy qızı və digərləri ayrı-ayrılıqda Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına (bundan sonra - Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək 94 saylı Ucar seçki dairəsi üzrə deputatlığa namizədliyi qeydə alınmış Məmmədov Elton Arzuman oğlu tərəfindən namizədliyin qeydə alınması üçün dairə seçki komissiyasına təqdim etdiyi sənədlərə əmlak və gəlirlərini gizlətdiyini, həmçinin imza vərəqlərində onların adından atılmış imzaların onlara aid olmadığını mübahisələndirərək onun namizədliyinin ləğv edilməsi barədə müvafiq tədbirlər görülməsini xahiş etmişlər.

Əlavə olaraq, işçi qrupu tərəfindən namizədin müdafiəsi üçün toplanmış imza vərəqlərində olan imzaların düzgünlüyünün yoxlanılması nəticəsində müəyyən edilmişdir ki, təqdim edilmiş 10 ədəd imza vərəqəsində olan 500 ədəd seçki imzasından 160 ədəd seçki imzası yoxlanılmış və onlardan 85-i qeyri-düzgün olduğundan etibarsız hesab olunmuşdur. Ona görə də qalan imzaların sayı namizədin qeydə alınması üçün kifayət etmədiyindən imzaların yoxlanılması dayandırılmışdır.

Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra - Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması haqqında Təlimat"a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən ekspert qrupunun üzvü tərəfindən icraat qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və komissiyanın iclasında baxılmışdır.

Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 147-1-ci maddəsinə əsasən, namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçkilərin azı 450 imzası toplanmalıdır. Göstərilənlərə əsasən 23 iyul 2024-cü il tarixli 03 saylı müraciət əsasında olduğu təmin edilməli, 94 saylı Ucar seçki dairəsi dairə seçki komissiyasının 19 iyul 2024-cü il tarixli 09/30 saylı Qərarı ləğv edilməli, deputatlığa qeydə alınmış namizəd E.A.Məmmədova verilmiş 01 nömrəli vəsiqə etibarsız hesab edilməlidir.

Araşdırma ilə əlaqədar şikayətçilərlə əlaqə saxlanılmış, onların araşdırılma və komissiyanın iclasında iştirak etmək hüquqları izah edilmişdir.

Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 25.2.1-ci, 25.2.22-ci, 28.2-ci, 59-cu, 60-cu, 112-ci, 112-1-ci, 147-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması haqqında Təlimat"ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən **qərara alır**:

Namizəd E.A.Məmmədovun namizədliyinin qeydə alınması üçün təqdim olunmuş imza vərəqləri və digər seçki sənədləri Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən işçi qrupu tərəfindən araşdırılmışdır.

1. 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədən-kənar seçkilərdə Ucar rayonu Şahliq kənd sakinləri Mirzəliyev Mehdiqulu Nuru oğlu, Şarifova Şəlalə Oruc qızı, Ramal kənd sakinləri Məmmədov Xeyrəddin Sədr oğlu, Qaradağlı kənd sakinləri Qurbanova Nərgiz İslam qızı, Əliyeva Sürə Mirbəy qızı və digərlərinin 23 iyul 2024-cü il tarixli 03 saylı müraciəti əsasında olduğu təmin edilsin, 94 saylı Ucar seçki dairəsi dairə seçki komissiyasının 19 iyul 2024-cü il tarixli 09/30 saylı qərarı ləğv edilsin, deputatlığa qeydə alınmış namizəd E.A.Məmmədova verilmiş 01 nömrəli vəsiqə etibarsız hesab edilsin.

Araşdırma ilə əlaqədar şikayətçilərlə əlaqə saxlanılmış, onların araşdırılma və komissiyanın iclasında iştirak etmək hüquqları izah edilmişdir.

2. Bu Qərar dərəc edildiyi gündən qüvvəyə minir.

Belo ki, işçi qrupu tərəfindən verilmiş 23 iyul 2024-cü il tarixli rəydən müəyyən edilir ki, E.A.Məmmədov ona məxsus və daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ əsasında qeydə alınmış qeyri-yaşayış sahəsi, mənzil, torpaq sahəsi və fərdi yaşayış evlərinin bir qismi barədə qeyri-düzgün məlumatlar təqdim etmiş, digərləri, o cümlədən 105 ha torpaq sahəsi, ümumi sahəsi 679.1 kv.m olan üç qeyri-yaşayış sahəsi, ümumi sahəsi 797.2 kv.m olan üç fərdi yaşayış evi barədə məlumatları isə təqdim etməmişdir.

**Sədr**  
**Katib**  
**Katib**  
Məzahir Pənahov  
Arifə Muxtarova  
Mikayıl Rəhimov  
24.07.2024

## QƏRAR № 23/109

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədən-kənar seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 23 iyul 2024-cü il tarixli 02 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədən-kənar seçkilərdə 89 saylı İsmayilli seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Şəfaqətov Rüstəm Şahvələd oğlu 2024-cü il iyulun 23-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra - Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək 89 saylı İsmayilli seçki dairəsi dairə seçki komissiyasının qanunsuz hərəkətinə, həmçinin namizəd kimi qeydə alınmasından imtina etməsi barədə müraciətini bildirmişdir.

Araşdırma ilə əlaqədar şikayətçi ilə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmiş, onun komissiyanın iclasında iştirakı təmin edilmişdir.

Namizəd R.Ş.Şəfaqətov müraciətində bildirmişdir ki, 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədən-kənar seçkilərdə 89 saylı İsmayilli seçki dairəsi üzrə namizədliyini öz təşəbbüsü ilə irəli

sürmüş, həmin seçki dairəsinin ərazisində seçki imzaları toplanaraq imza vərəqləri və ona əlavə edilmiş digər seçki sənədləri dairə seçki komissiyasına təqdim olunmuş, sonradan namizədliyinin geri götürülməsi barədə yazılı ərizə ilə dairə seçki komissiyasına müraciət etmişdir. Namizədliyinin geri götürülməsi ilə bağlı müraciətinə baxmayaraq, dairə seçki komissiyası R.Ş.Şəfaqətovun təqdim etdiyi imza vərəqlərini yoxlamış, onun namizəd kimi qeydə alınmaqdan imtina etmişdir.

Dairə seçki komissiyasının mübahisələndirilən qərarı, seçki sənədləri və digər materiallar araşdırılarkən müəyyən edilmişdir ki, namizəd R.Ş.Şəfaqətov 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Milli Məclisə növbədən-kənar seçkilərdə 89 saylı İsmayilli seçki dairəsi üzrə namizədliyini öz təşəbbüsü ilə irəli sürmüş, dairə seçki komissiyasının 7 iyul 2024-cü il ta-

rixli 11/24 sayılı Qərar ilə namizədliyi təsdiq edilmiş, namizədin müdafiəsi məqsədilə seçki imzaları toplamaq üçün ona 10 (on) ədəd imza vərəqəsi verilmiş, 19 iyul 2024-cü il tarixdə namizəd seçki imzaları olan imza vərəqlərini və ona əlavə edilmiş digər seçki sənədlərini dairə seçki komissiyasına qaytarmışdır. R.Ş.Şəfaqətov 22 iyul 2024-cü il tarixdə namizədliyinin geri götürülməsi barədə dairə seçki komissiyasına yazılı ərizə təqdim etmişdir.

Dairə seçki komissiyası R.Ş.Şəfaqətovun namizədliyinin geri götürülməsi barədə yazılı ərizəsinin olmasına baxmayaraq, onun namizəd kimi qeydə alınmasından imtina edilməsi barədə 22 iyul 2024-cü il tarixdə qərar qəbul etmişdir.

Seçki Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən, irəli sürülmüş namizəd müvafiq seçki komissiyasını yazılı şəkildə xəbərdar edərək,

namizəd olmağa razılıq barədə ərizəsini istənilən vaxt geri götürə bilər. Bu cür yazılı xəbərdarlıq geri götürülmür.

Beləliklə, R.Ş.Şəfaqətovun 23 iyul 2024-cü il tarixli 02 saylı müraciəti əsasında olduğu təmin edilməli, onun həmin seçki dairəsi üzrə namizədliyi yazılı ərizəsinə əsasən geri götürülmüş hesab edilməli və dairə seçki komissiyasının 22 iyul 2024-cü il tarixli 18/40 sayılı qərarı ləğv edilməlidir.

Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 73-1-ci, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması haqqında Təlimat"ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən **qərara alır**:

1. 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədən-kənar seçkilərdə 89 saylı İsmayilli seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Şəfaqətov Rüstəm Şahvələd oğlunun 23 iyul 2024-cü il tarixli 02 saylı müraciəti əsasında olduğu təmin edilsin, onun həmin seçki dairəsi üzrə namizədliyi yazılı ərizəsinə əsasən geri götürülmüş hesab edilsin və dairə seçki komissiyasının 22 iyul 2024-cü il tarixli 18/40 sayılı qərarı ləğv edilsin.

2. Bu Qərar dərəc edildiyi gündən qüvvəyə minir.

**Sədr**  
**Katib**  
**Katib**  
Məzahir Pənahov  
Arifə Muxtarova  
Mikayıl Rəhimov  
24.07.2024



## MƏRKƏZİ SEÇKİ KOMİSSİYASINDA

**Məzahir PƏNAHOV:**  
**"Azərbaycanda seçicilərin çoxu qadınlardır"**

Seçkilərdə qadınların rolu, məsuliyyəti çox böyükdür. Bu sözləri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov iyulun 24-də Milli Məclisə seçkilərdə qadınların fəallığının yüksəldilməsinə həsr olunan "dəyirmi masa"da deyib.

O bildirib ki, ölkəmizdə seçicilərin çoxu qadınlardır. Eyni zamanda seçkilərdə fəallığı baxımından ön gözü görünməyən, amma effektiv olanlar da qadınlardır. Ölkənin tanınmasında qadınların rolu daha yüksəkdir.

"Azərbaycanın yüz illərdir arzu etdiyi, həsrətində olduğu halların reallaşdığını görür. Çalışmalıyıq ki, bizə aid olan sahələrdə həmin standartlar üzərində işlərimizi quraq", - deyərək MSK sədri qeyd edib.

İndiyədək növbədənə parlament seçkilərində iştirak etmək üçün 1200-ə yaxın müraciət var. Onların çoxu artıq təsdiq olunub. 31 nəfərin namizədliyi qeyd alınıb. Bu sözləri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov iyulun 24-də jurnalistlərə müsahibəsində deyib.

O bildirib ki, 26 siyasi partiyanın 25-i seçkilərdə iştirak edir. Həmin siyasi partiyaların 600-ə yaxın səlahiyyətli nümayəndəsi qeyd alınıb.



Milli Məclisə növbədənə parlament seçkilərində iştirak üçün 1162 nəfər müraciət edib, 999 nəfərin isə namizədliyi təsdiqlənib. Onlardan 395-i siyasi partiyaları təmsil edir. Ümumilikdə 24 siyasi partiyadan 449 nəfərin namizədliyi irəli sürülüb.

Bu sözləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın iyulun 24-də keçirilən iclasında söyləyib.

O bildirib ki, deputatlığa namizədliyi irəli sürənlərdən 911 nəfəri imza vərəqəsi alıb, 111 nəfər isə imza vərəqələrini qayıtarıb.

AZƏRTAC

**Milli Məclisə seçkilərlə əlaqədar MSK və Daxili İşlər Nazirliyinin birgə layihəsinə start verilib**

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Milli Məclisə növbədənə seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasının Daxili İşlər Nazirliyi ilə birgə layihəsi çərçivəsində iyulun 24-dən etibarən regional seminar-müşavirələrə başlanılıb.

AZƏRTAC xəbər verir ki, ilk tədbir iyulun 24-də Mərkəzi Seçki Komissiyası və Daxili İşlər Nazirliyi təmsilçilərinin də iştirakı ilə Bakı Şəhər Baş Polis İdarəsində təşkil olunub.

Milli Məclisə seçkilərdə polis əməkdaşlarının xidməti fəaliyyətinə həsr olunan seminar-müşavirələrdə ölkə üzrə bütün seçki dairələri dairə seçki komissiyalarının sədrləri və polis orqanları nümayəndələrinin iştirakı nəzərdə tutulur.

Tədbirlərdə Mərkəzi Seçki Komissiyasının üzvləri, Komissiya Katibliyinin əməkdaşları və Daxili İşlər Nazirliyinin müvafiq qurumlarının nümayəndələri tərəfindən Milli Məclisə seçkilərin hazırlanması barədə, seçki-qabağı təşviqat dövründə, habelə səsvərmə günü və ondan sonrakı proseslərdə polis əməkdaşlarının qanunvericiliklə müəyyən edilmiş rol və vəzifələri barədə təqdimatlar keçiriləcək.



çıxışlar dinlənəcək və müzakirələr aparılacaq.

Maarifləndirmə və məlumatlandırma xarakterli seminar-müşavirələr növbəti

mərhələdə iyulun 25-də Gəncədə, iyulun 26-da Şəkildə, iyulun 29-da Şirvanda və iyulun 30-da Naxçıvanda keçiriləcək. Qeyd edək ki, Milli Məclisə seçkilərlə

əlaqədar Mərkəzi Seçki Komissiyası Daxili İşlər Nazirliyi ilə birgə "Polis əməkdaşları üçün yaddaş kitabçası" da hazırlayıb və aidiyyəti üzrə çatdırılıb.

**Ermənistanla ayrılacaq vəsaitin arxasında məkrli niyyətlər dayanır**

Dünyanın bezi dövlətləri Ermənistanı silahlandırmaq yarışına giriblər. Fransa isə bu işdə öndə gedir. Ermənistanla müxtəlif silahlar göndərir, maliyyə yardımları ayırır. Təəssüflərlə olsun ki, son vaxtlar bu yarışda iştirak edənlər çoxalmağa başlayıb. Artıq ABŞ də bu bədnam təşəbbüsə qoşulub.

Bir müddət əvvəl ABŞ Dövlət katibinin müavini Uzra Zeya Ermənistanın Müdafiə Nazirliyində Amerika ordusunun nümayəndəsinin çalışacağı ilə bağlı qərarın verildiyi barədə məlumatı təsdiqləmişdi. İndi isə Birləşmiş Ştatların İrəvanda səfirliyi konkret detalları açıqlayıb. Ali diplomatik təmsilçilik "Azadlıq" radiostansiyasının sorğusuna cavab verərək bildirib ki, ABŞ Dövlət Departamentinin mülki müşaviri yaxın aylarda erməni hərbi birləşmələrində konsultativ dəstəyə rəhbərliyə başlamaq niyyətindədir.

Sözə iki ölkə arasında sülhü dəstəkləyən Avropa İttifaqı Şurası Ermənistan silahlı qüvvələrinə dəstək üçün 10 milyon avro məbləğində yardım göstərmək barədə qərar qəbul edib. Məlumatda bildirilib ki, sözügedən yardım Avropa Sülh Fondu (APF) çərçivəsində həyata keçiriləcək. Məqsəd ölkənin silahlı qüvvələrinin maddi-texniki potensialını gücləndirmək, böhran və fəvqəladə hadisələr zamanı mülki əhalinin müdafiəsinin yaxşılaşdırılmasına töhfə verməkdir. Dəstək həmçinin Ermənistanın dayanıqlılığını artırmaq və gələcək-

də Aİ tərəfindən aparılan beynəlxalq hərbi missiya və əməliyyatlarda mümkün iştirakı haqqında ölkənin silahlı qüvvələrinin qarşılıqlı fəaliyyətini sürətləndirmək məqsədini daşıyır. Bütün bunlar isə ümumən Qərbin Ermənistanla hərbi dəstək ritorikasının mövcudluğundan xəbər verir. Bu cür dəstəklər ölkənin silahlı qüvvələrinə bataqlıqdakı yerini bir qədər də möhkəmləndirir. İllüziyanın ilk avarturist simptomu isə artıq var. Ermənistan silahlı qüvvələri Kəlbəcər istiqamətində mövqelərini atəşə tutublar. Baş nazir Nikol Paşinyan administrasiyası məsələ ilə bağlı açıqlamasında faktı təsdiqləyib və məsələni Azərbaycanla qarşılıqlı əsasda araşdırmağa hazır olduğunu bildirdi. Həmişəki kimi Ermənistan hakimiyyəti yəna də həyasızlıq edir. Aldıqları hərbi yardımlara güvənən ermənilər çox ehtimal ki, bundan sonra da cəbhədə təxribatlar törədə bilər. Lakin rəsmi İrəvan bilməlidir ki, Azərbaycanla barış üçün itirilən hər gün Ermənistanı acınacaqlı sonluğa sürükləyir.

Avropa İttifaqı Şurasının qərarına əsasən, Avropa Sülh Fondu çərçivəsində Ermənistanla



na 10 milyon avro hərbi yardım ayrılması rəsmi Bakı tərəfindən etirazla qarşılanıb. Sülhə xidmət etməyən bu addım qətiyyətlə pislənilib. Rəsmi Bakı Avropa İttifaqı Şurasının qərarına etirazını bildirib və Ermənistanla ediləcək yardım barədə şəffaf məlumat tələb edib. "Avropa İttifaqının Ermənistanla əməkdaşlığına ciddi şübhələr var. Avropa İttifaqının sülh perspektivinə ciddi risklər yaratdığı hamıya məlumdur. Əgər belə olmasaydı, Avropa İttifaqı təkcə Ermənistanla yox, paralel olaraq Azərbaycanla da maliyyə yardımını ayırmadı. Çünki bu gün minalardan əziyyət çəkən ölkə olaraq, Azərbaycanın belə dəstəyə daha çox ehtiyacı var, nəinki Ermənistanın. Təbii ki, burada məqsəd və hədəf başqadır. Qərbi Ermənistan üzərindən Cənubi Qafqazda möhkəmlənmək və bölgədəki maraqlarını həyata keçirmək niyyəti güdür. Yəni Avropa İttifaqı pulları Ermənistanla ələ-belə

vermir. Ermənistan Rusiyanın təhlükəsizlik təminatından imtina edir. Bu məqamdan istifadə edən Avropa İttifaqı da Ermənistanla Moskvanı özəv etməyə çalışır. Bu məqsədlə də Ermənistanla ödəmə məqamından əvvəl Avropa İttifaqının əməkdaşlığına ciddi şübhələr var. Avropa İttifaqının sülh perspektivinə ciddi risklər yaratdığı hamıya məlumdur. Əgər belə olmasaydı, Avropa İttifaqı təkcə Ermənistanla yox, paralel olaraq Azərbaycanla da maliyyə yardımını ayırmadı. Çünki bu gün minalardan əziyyət çəkən ölkə olaraq, Azərbaycanın belə dəstəyə daha çox ehtiyacı var, nəinki Ermənistanın. Təbii ki, burada məqsəd və hədəf başqadır. Qərbi Ermənistan üzərindən Cənubi Qafqazda möhkəmlənmək və bölgədəki maraqlarını həyata keçirmək niyyəti güdür. Yəni Avropa İttifaqı pulları Ermənistanla ələ-belə

vermir. Ermənistan Rusiyanın təhlükəsizlik təminatından imtina edir. Bu məqamdan istifadə edən Avropa İttifaqı da Ermənistanla Moskvanı özəv etməyə çalışır. Bu məqsədlə də Ermənistanla ödəmə məqamından əvvəl Avropa İttifaqının əməkdaşlığına ciddi şübhələr var. Avropa İttifaqının sülh perspektivinə ciddi risklər yaratdığı hamıya məlumdur. Əgər belə olmasaydı, Avropa İttifaqı təkcə Ermənistanla yox, paralel olaraq Azərbaycanla da maliyyə yardımını ayırmadı. Çünki bu gün minalardan əziyyət çəkən ölkə olaraq, Azərbaycanın belə dəstəyə daha çox ehtiyacı var, nəinki Ermənistanın. Təbii ki, burada məqsəd və hədəf başqadır. Qərbi Ermənistan üzərindən Cənubi Qafqazda möhkəmlənmək və bölgədəki maraqlarını həyata keçirmək niyyəti güdür. Yəni Avropa İttifaqı pulları Ermənistanla ələ-belə

vermir. Ermənistan Rusiyanın təhlükəsizlik təminatından imtina edir. Bu məqamdan istifadə edən Avropa İttifaqı da Ermənistanla Moskvanı özəv etməyə çalışır. Bu məqsədlə də Ermənistanla ödəmə məqamından əvvəl Avropa İttifaqının əməkdaşlığına ciddi şübhələr var. Avropa İttifaqının sülh perspektivinə ciddi risklər yaratdığı hamıya məlumdur. Əgər belə olmasaydı, Avropa İttifaqı təkcə Ermənistanla yox, paralel olaraq Azərbaycanla da maliyyə yardımını ayırmadı. Çünki bu gün minalardan əziyyət çəkən ölkə olaraq, Azərbaycanın belə dəstəyə daha çox ehtiyacı var, nəinki Ermənistanın. Təbii ki, burada məqsəd və hədəf başqadır. Qərbi Ermənistan üzərindən Cənubi Qafqazda möhkəmlənmək və bölgədəki maraqlarını həyata keçirmək niyyəti güdür. Yəni Avropa İttifaqı pulları Ermənistanla ələ-belə

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mari-

ya Zaxarova keçirdiyi brifinqdə Avropa İttifaqının Ermənistanla əməkdaşlığına ciddi şübhələr var. Avropa İttifaqının sülh perspektivinə ciddi risklər yaratdığı hamıya məlumdur. Əgər belə olmasaydı, Avropa İttifaqı təkcə Ermənistanla yox, paralel olaraq Azərbaycanla da maliyyə yardımını ayırmadı. Çünki bu gün minalardan əziyyət çəkən ölkə olaraq, Azərbaycanın belə dəstəyə daha çox ehtiyacı var, nəinki Ermənistanın. Təbii ki, burada məqsəd və hədəf başqadır. Qərbi Ermənistan üzərindən Cənubi Qafqazda möhkəmlənmək və bölgədəki maraqlarını həyata keçirmək niyyəti güdür. Yəni Avropa İttifaqı pulları Ermənistanla ələ-belə

Göründüyü kimi, Avropa İttifaqının Ermənistanla əməkdaşlığına ciddi şübhələr var. Avropa İttifaqının sülh perspektivinə ciddi risklər yaratdığı hamıya məlumdur. Əgər belə olmasaydı, Avropa İttifaqı təkcə Ermənistanla yox, paralel olaraq Azərbaycanla da maliyyə yardımını ayırmadı. Çünki bu gün minalardan əziyyət çəkən ölkə olaraq, Azərbaycanın belə dəstəyə daha çox ehtiyacı var, nəinki Ermənistanın. Təbii ki, burada məqsəd və hədəf başqadır. Qərbi Ermənistan üzərindən Cənubi Qafqazda möhkəmlənmək və bölgədəki maraqlarını həyata keçirmək niyyəti güdür. Yəni Avropa İttifaqı pulları Ermənistanla ələ-belə

Vahid MƏHƏRRƏMOV,  
"Azərbaycan"

**Qərb Ermənistanı revanşa hazırlayır**

Regionda yeni münaqişənin alovlanması bəzi dairələrin maraqlarına cavab verir

"Avropa Sülh Fondunun Ermənistanla 10 milyon avro həcmində hərbi təyinatlı yardım ayırması Hayastanın baş naziri, Avropa Komissiyasının prezidenti və ABŞ dövlət katibinin aprelin 5-də Brüsseldə keçirdikləri görüşün nəticələrinə uyğun həyata keçirilir. Bu, bir daha sübut edir ki, Qərb Ermənistanla təhlükəsizlik təminatları verir".

Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu "Azərbaycan" qəzetinə açıqlamasında deyib ki, bu il aprelin 5-də keçirilmiş görüşün əsas mahiyyəti də Ermənistanla əlavə təhlükəsizlik təminatı verilməsi idi. Azərbaycan tərəfinin sort reaksiyasından sonra görüşün məqsədi fərqli izah olunmağa başlandı. Guya Ermənistanla sosial-iktisadi inkişaf üçün dəstək verəcək. Görüşün əsas məqsədi isə Ermənistan və Avropa arasında hərbi sahədə əməkdaşlığın daha da genişləndirilməsi, nəticədə Qərbin Cənubi Qafqazda siyasi, hərbi mövcudluğunu təmin etməsi üçün Ermənistanla əməkdaşlığın genişləndirilməsi idi. Bu gün də İrəvan işğalçılıq niyyətindən əl çəkməyib. Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları var, o zaman Avropa İttifaqının atdığı addımların nə qədər təhlükəli olduğu bir daha aydın görünür. Şübhəsiz ki, Avropa İttifaqında bunları çox yaxşı bilirlər. Rəsmi Bakı dəfələrlə ön yüksək səviyyədə bildirib ki, bizim təhlükəsizliyimiz ciddi şəkildə təhdid edilərsə, dərhal buna cavab verəcək. Verilən cavab isə çox sətir olacaq.



E. Mirbəşiroğlu qeyd edib ki, regionda tam barışqa geosiyasi vəziyyət yarandıqdan sonra Qərb bununla barışmaq istəmir, mövcud durumu dəyişməyə çalışır və bunu da Ermənistan vasitəsilə etmək niyyətindədir. Məsələn, ABŞ-nin Ermənistan ərazisində birgə keçirdiyi hərbi təlimlər zamanı Kəlbəcər istiqamətində Azərbaycan mövqelərinin atəşə tutulması Qərbin regionda yenidən münaqişə ocağı yaratmağa çalışdığını nümayiş etdirir.

Deputat vurğulayıb ki, medianın ölədiyi məlumatlara istinadən Ermənistanın mövqelərini atəşə tutmasında Qərb hərbi təlimatçıların da iştirak etdiyi bildirilir. "Bu, göstərir ki, Qərbin təlimatları və nəzarəti altında Ermənistan yenidən hərbi təxribatlara əl atır. Fransanın Ermənistanla hücum xarakterli silahlar verməsi o təsəvvürləri möhkəmləndirir ki, onu Azərbaycana qarşı yenidən revanşa hazırlayır". Elşad Mirbəşiroğlu sonda qeyd edib ki, Ermənistan bunun müqabilində Qərbə öz ərazisini plasdarm olaraq təqdim edir. Bu da Cənubi Qafqaz regionu üçün ciddi təhdidlər yaradır.

Əsmər QARDAŞANOVA,  
"Azərbaycan"

**Ermənistan Hindistandan ən çox silah alan ölkələrdən biridir**

Ermənistan Hindistandan ən çox silah alan ölkələrdən biridir. AZƏRTAC xəbər verir ki, bu barədə Hindistanın IADN agentliyi Müdafiə Nazirliyinin statistikasına istinadən məlumat yayıb.

Məlumatla görə, 2024-2025-ci illərdə Ermənistanın Hindistandan alacağı silahların ümumi dəyəri 600 milyon dollar təşkil edəcək.

Qeyd edək ki, 2021-ci ildən Ermənistan Hindistandan raketlər, artilleriya sistemləri, hava hücumundan müdafiə sistemləri və digər növ silahlar alır.



## Safir: "Qazaxıstan COP29-da fəal iştirak edəcək"




Qazaxıstan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) fəal iştirak edəcək. "Report" xəbər verir ki, bunu Qazaxıstanın Azərbaycan-dakı səfiri Alim Bayel sofiylikdə təşkil olunan Azərbaycan-Qazaxıstan turizm forumunda deyib.

Onun sözlərinə görə, Qazaxıstan və Azərbaycan strateji tərəfdaşdır və buna dövlət başçıları arasında sıx siyasi dialoq kömək edir.

"2023-cü ilin statistik məlumatlarına görə, ötən il Mərkəzi Asiyadan Azərbaycana səfər etmiş hər ikinci turist Qazaxıstan-dan gəlib. Keçən il Azərbaycana 58 min qazaxıstanlı turist gəlib. 2024-cü ilin yanvar-iyun ayları ərzində bu rəqəm 38 mindən çox olub. Ümumiyyətlə, Azərbaycana turist axınının artım dinamika-sına görə Qazaxıstan Çin və Hindistandan sonra üçüncü yerdədir", - səfir bildirib.

## Türkiyə mətbuatı Şuşada keçirilən media forumu çərçivəsində COP29 təqdimatı barədə yazıb

Türkiyə mətbuatında Şuşada keçirilən İkinci Qlobal Media Forumunun BMT-nin İqlim Dəyişmələri Çərçivə Konvensiyasının Tərəflər Konfransının qarşısından gələn 29-cu sessiya (COP29) ərəfəsində ətraf mühitin mühafizəsinin təbliğinə töhfəsi haqqında xəbərlər dərc edilib.



AZƏRTAC xəbər verir ki, "Anadolu" agentliyinin reportajında qeyd olunur ki, Azərbaycanın mədəniyyət paytaxtında müzakirələrin iştirakçıları digər məsələlərə yanaşı, ətraf mühit problemlərini də ətraflı nəzərdən keçiriblər.

Agentlik Azərbaycanın energetika nazirinin müavini və COP29-un baş icraçı direktoru Elnur Soltanovun Şuşada "Yaşıl dünya naminə həmrəylik - SOR29" adlı təqdimatdakı çıxışına diqqətli qulaq edib. COP29 konfransının qarşısından gələn sessiyasının gündəliyinin əsas 14 bəndi, su qıtlığı problemi və "yaşıl" dəhlizlər yaradılması təşəbbüsündən bəhs edilir.

"Aksiyon" xəbər resursu "COP29-un və Şuşada keçirilən Media Forumunun əhəmiyyəti" sərəlvhəli məqalədə Elnur Soltanovun dünyanın bütün ölkələri üçün ekoloji dəyişikliklərin aktuallığı barədə fikrindən söz tutur. Vurğulanır ki, hər bir ölkə planetin ekologiyasına naminə öhdəlikləri yerinə yetirməlidir.

"Başkent Gazetesi" və "HaberPort" nəşrləri də oxucularını Şuşada keçirilən İkinci Qlobal Media Forumu çərçivəsində COP29 təqdimatı barədə məlumatlandırır.

Xəbərlərdə Şuşada keçirilən forumda Prezident İlham Əliyevin, eləcə də dünyanın 50 ölkəsindən 150 qonağın iştirak etdiyi qeyd edilir.

# Azərbaycandan Avropaya "yaşıl enerji" dəhlizi də uzanacaq



**D**ünyada baş verən ekoloji fəsadların aradan qaldırılmasına yönəldilən ən global beynəlxalq tədbir - BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının növbəti 29-cu sessiyası bu ilin payızında Azərbaycanda baş tutacaq. Qısaca COP29 adlandırılan bu tədbirə hazırlıq işləri geniş vüsət alıb. Əslində isə ölkəmizin "yaşıl gündəliyi" çoxdan bəllidir. Cari ilin Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi də əlbəttə təsadüfi deyil.

44 günlük Vətən müharibəsindəki qələbəmizdən az sonra Prezident İlham Əliyev işğaldan azad olunan ərazilərimizə - 10 min kvadratkilometr sahəni "yaşıl enerji" zonası elan edib. Eləcə də Naxçıvan MR "yaşıl enerji" zonası elan olunub. Bərpaolunan enerji istehsalı siyasətinin strateji əsasını dövlət tərəfindən müəyyənləşdirilən və 2021-ci ilin fevralında qəbul olunan "Azərbaycan 2030: Sosial-iqtisadi inkişafın Milli Prioritetləri" təşkil edir. Beş milli prioritetdən biri - təmiz ətraf mühit və "yaşıl enerji" ölkəsi prioriteti qarşıya yeni hədəflər qoyur. Bununla yanaşı, "Azərbaycan Respublikasının 2022-2026-cı illər üçün sosial-iqtisadi inkişaf strategiyası"nda elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrinin payının 2026-cı ilədək 24 faiz, 2030-cu ilədək isə 30 faizə çatdırılması nəzərdə tutulur.

"Yaşıl enerji" potensialımız böyük, hədəflərimiz isə aydındır. Ona görə də qarşıya qoyulan məqsəddə doğru inamla addımlar atılır. Təsədüfi deyil ki, öz işini başa çatdırmış II Şuşa Qlobal Media Forumunda da bu mövzuda ətraflı söhbət gətirildi. Keçən il oktyabrın 26-da Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkətinin tikdiyi "Qaradag" Günəş-Elektrik Stansiyasının müvəffəqiyyətlə istismara daxil olduğu xatırlandı. Bu, Xəzər regionunda və MDB məkanında ən böyük günəş-elektrik stansiyasıdır. Stansiya 262 milyon dollar dəyərinə xarici sərmayə hesabına tikilib. Ölkəmizdə xarici investisiya cəlb edilməklə reallaşdırılan sənəmiyyətlə ilk günəş-elektrik stansiyasıdır. Stansiya 110 mindən çox evi elektrik enerjisi ilə təmin edəcək.

Daha bir obyekt Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkəti tərəfindən inşa edilən 240 MVt gücündə "Xızı-Abşeron" Külək-Elektrik Stansiyası olacaq. Bu stansiyanın gücü külək hesabına əldə olunan 240 meqavat olacaq ki, bunun da sayısında 300 min evin elektrik enerjisi təmin ediləcək. Eyni zamanda 220 milyon kubmetr qaza qənaət oluna-cıq və il ərzində 400 min ton karbon qazının atmosferə atılması azaldılacaq. Bu qəbildən növbəti obyekt BP-nin tikəcəyi "Şəfəq" Günəş-Elektrik Stansiyası olacaq. Bu stansiyanın özəlliyi odur ki, işğaldan azad

olunmuş bölgələrimizdən birində - Cəbrayıl rayonunda inşa ediləcək.

Bu il iyunun 4-də, Bakı Enerji Höftəsinin açılış günündə "Masdar"la ümumi gücü 1 qıqavat olan üç günəş və külək enerjisi stansiyalarının təməlləşmə mərasimləri keçirildi. Həmin enerji obyektləri bölgələrdə tikiləcək və bu göstərir ki, "yaşıl enerji" layihələri getdikcə daha geniş əraziləri əhatə edəcək. Prezident İlham Əliyev bütün bunların yalnız başlanğıcı olduğunu deyib.

II Şuşa Qlobal Media Forumunda sualları cavablandırarkən Prezidentimiz bu məsələyə bir daha toxunub: "Böyük potensialımız var, həm texniki, həm də iqtisadi potensialımız. Texniki baxımdan dənizdə külək enerjisi potensialı 157 qıqavatdır. Beynəlxalq Maliyyə Korporasiyasının hesablamalarına görə, iqtisadi baxımdan quruda günəş və külək stansiyalarının potensialı göstərir ki, biz 27 qıqavat həcm istehsal edə bilərik, yəni həcm böyükdür. Bununla yanaşı, biz texniki əsaslandırma işləri həyata keçiririk. Söhbət Xəzər dənizindəki külək enerji stansiyalarından Rumıniyaya Qara dənizin dibi ilə uzanacaq elektrik kabel layihəsindən gedir. Orada da potensial dörd qıqavatdır. Biz "ACWA Power" şirkəti ilə saziş imzalamışıq ki, istehsal edilən bərpaolunan enerjinin saxlanması şəraiti olmalıdır, imkanlar olmalıdır. Çünki bu, ən böyük problemdir. Siz bunu istehsal edə bilərsiniz, ancaq bir növ nəhəng bir

batereya şəklində inşa ediləcək bu layihə. Ona görə də biz oraya həm sərmayə cəlb edirik və bu iş öz sərmayəmizi də yatırırıq. Bununla yanaşı, biz, bizi imkan verəcək ki, təbii qaza qənaət edək".

Məlum olduğu kimi, 2022-ci il dekabrın 17-də Buxarestdə "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş" imzalandı. Bununla Azərbaycan Avropaya həmçinin "yaşıl dəhliz" uzanacaq. Qazaxıstan və Özbəkistandan da özlərinin istehsal etdikləri bərpaolunan enerjini Azərbaycan üzərindən bu dəhlizə qoşmaq qərarındadırlar. Deməli, ölkəmiz "yaşıl enerji"nin həm də tranzitini həyata keçirəcək.

Gələcəkdə Naxçıvandan Türkiyəyə ən azı 1000 meqavat həcmində "yaşıl enerji" ixracı da mümkündür. "Bizim planlarımız, istədiyimiz həyata keçsə, Özbəkistan və Qazaxıstandan Xəzər dənizindən keçəcək Azərbaycan, Gürcüstan, Türkiyə və Rumıniyaya uzanacaq kabel xətti inşa edə bilərik. Yəni bu layihə "Cənub qaz dəhlizi"ndən də daha böyük layihə olacaq. Amma bizim məqsədləşməyə, eyni zamanda koordinasiyaya ehtiyacımız var", - deyərək dövlətimizin başçısı II Şuşa Qlobal Media Forumunda bu barədə də fikirlərini bildirmişdir.

Flora SADIQLI,  
"Azərbaycan"

## "29 İqlim Söhbəti: COP29-a gedən yol" silsiləsi çərçivəsində BƏT-lə birgə seminar keçirilir



Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Beynəlxalq Əmək Təşkilatı (BƏT) "29 İqlim Söhbəti: COP29-a gedən yol" silsiləsi çərçivəsində "Azərbaycan Respublikasında ətraf mühitin dayanıqlılığınə doğru gendərə həssas ədalətli keçidin təşviqi" mövzusunda birgə seminar keçirir.

Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, iki gün davam edəcək tədbirdə hökumət rəsmiləri, beynəlxalq qurumların, sahibkarlar və həmkarlar təşkilatlarının nümayəndələri, yerli və beynəlxalq ekspertlər iştirak edirlər.

Seminarın açılışında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev global problemlərdən biri olan iqlim dəyişmələrinin mənfi təsirlərini, ətraf mühitin dayanıqlılığınə doğru proseslərdə gender prinsiplərinə həssas və ədalətli yanaşmanın, inklüzivliyin vacibliyini önə çəkib.

Bu ilin noyabr ayında Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) evsahibliyi edəcəyi, beynəlxalq ictimaiyyətin iqlim dəyişmələri ilə mübarizədə irəliləyişlərə səfərbər edilməsində COP29-un vacib rol oynayacağı bildirilib. COP29-a hazırlıq prosesində ölkələrə dəstək olmaq üçün BƏT-in bilik və təcrübə mübadiləsi vasitəsilə gendərə həssas ədalətli keçidin təşviqinə yönələn layihənin əhəmiyyəti diqqətə çatdırılıb.

BƏT-lə birgə təşkil olunan seminarın sahibkarlar və həmkarlar ittifaqı təşkilatları, digər maraqlı tərəflərin COP29-a töhfə vermək üçün birgə səylərinin güclənməsinə, nüfuzlu global tədbirə hazırlıq və təcrübələrin paylaşılması üçün sosial dialoqun təşviqinə və digər mühüm hədəflərə xidmət etdiyi vurğulanıb.

BMT-nin Azərbaycanı rezident əlaqələndiricisi Vladanka Andreyeva, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Cavanşir Alxasov, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası prezidentinin müşaviri Ziya Hacılı, BƏT-in Şərqi Avropa və Mərkəzi Asiya üzrə Regional Ofisinin müəssisörlər İnkişafı və "Yaşıl iş" yerləri üzrə baş mütəxəssisi Kristina Martinez çıxış edərkən seminarın mövzusunun vacibliyini, bu sahədə bilik və təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıblar.

Seminarın gündəliyinə COP29-a hazırlıq prosesində sosial tərəfdaşlarla birgə fəaliyyət, həmçinin əmək bazarı ilə bağlı birgə mövqə sənədinin hazırlanması, iqlim dəyişikliyi ilə əlaqədar görülən işlərdə gender bərabərliyi, inklüzivliyin təminatına xüsusi önəm verilməsi, ən yaxşı beynəlxalq təcrübələrin paylaşılması, bilik və təcrübə mübadilələrinin həyata keçirilməsi və s. ilə bağlı panel müzakirələrin aparılması daxildir.

## Paşinyan ölkəsinin COP29-da iştirakı məsələsinə avqustda aydınlıq gətirəcək

Ermənistanın baş naziri Nikol Paşinyan avqustda keçirəcəyi mətbuat konfransında ölkəsinin noyabrın 11-22-də Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirakına dövlət məsələsinə toxunacaq. "Report" xəbər verir ki, bu barədə "Hraparak" qəzetinə Ermənistan hökumətinin İnformasiya və İctimaiyyətlə əlaqələr İdarəsindən məlumat verilib.

"Biz Ermənistan baş nazirinin Bakıda gələcək COP29 konfransında iştirak edib-etməyəcəyi ilə maraqlanmışıq. Baş nazir bu mövzuya avqust ayında keçiriləcək mətbuat konfransında toxunacaq", - məlumatda bildirilib.

# "COP29-a evsahibliyi Azərbaycanın xoş niyyətinin ifadəsidir"

"Bakının COP29-a evsahibliyi etməsi Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir. Bu gün dünyada gedən siyasi proseslərdə ən mühüm amillərdən biri ölkələrin hərbi və iqtisadi qüdrətidir. Azərbaycan Prezidenti İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmiz hər iki istiqamətdə inkişafın pik nöqtəsindədir". Bunu AZƏRTAC-a açıqlamasında ictimai xadim, Azərbaycan-Braziliya Ciu-Citsu Federasiyasının prezidenti Aqil Acalov deyib.

O qeyd edib ki, Azərbaycan inkişaf etmiş demokratiyaya malik sənədli dövlətdir. Bu da COP29 üçün əlverişli şərait yaradır. COP29 iqlim fəaliyyətini sürətləndirmək və Paris Sazişinin məqsədlərinə nail olmaq üçün tarixi görüş hesab olunur. COP29-un bir sıra iqlim dəyişikliyi məsələlərini müzakirə etmək və danışıqlar aparmaq üçün dünya liderlərini, hökumət rəsmilərini, alimləri, QHT-ləri və digər maraqlı

tərəfləri bir araya gətirən böyük tədbir olacağı gözlənilir: "İnkişaf etməkdə olan ölkələr artıq iqlim dəyişikliyinə qəbul olmaqla yanaşı, bu təsirləri azaltmaq üçün maliyyə və digər dəstəyə ehtiyac duyurlar. Bu dəstək olmadan inkişaf etməkdə olan ölkələr təmiz enerji mənbələrinə keçə və global karbon qazı emissiyalarını azalda bilməz. COP29 konfransı iştirakçı ölkələr üçün yeni öhdəliklər götür-

mək və iqlim böhranını həll etmək üçün konkret addımlar atmaqda bir fürsətdir".

Azərbaycan Prezidenti deyib: "Hesab edirik ki, COP29 dünyada ən mötəbər beynəlxalq tədbirlərdən biridir. Ölkəmizin təmsilçiliyi baxımından o BMT Baş Assambleyasından heç də geri qalmır". Onu da qeyd edək ki, Azərbaycanın keçirdiyi ən böyük beynəlxalq tədbir ölkəyə 5000 idmançı və onlarla müşayiət edən 3000-ə yaxın qonaq gələn Avropa Oyunları olub. COP29-da da on minlərlə insan xarici ölkələrdən gələcək. Bu da tədbirin beynəlxalq əhəmiyyətinin göstəricisidir".

O daha sonra deyib ki, Azərbaycan iqlim dəyişikliyi ilə bağlı global



çatırışları dəstəkləyən və onlara töhfə verən dövlətdir. Respublikamız 1995-ci ildə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasını təsdiq etmişdir. Ölkəmiz Milli Məclisin 18 iyul 2000-ci il tarixli qərarı ilə Kioto Protokoluna

qoşulmuşdur. Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Paris Sazişini də imzalamışdır. Azərbaycan COP tədbirlərində də fəal iştirak edir.

Xatırladaq ki, Prezident İlham Əliyev 2023-cü il dekabrın 1-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 28-ci sessiyası çərçivəsində təşkil olunan Ümumdünya İqlim Fəaliyyəti Sammitinin açılış mərasimində iştirak edib. COP28 çərçivəsində keçirilən tədbirlərdə ölkəmizin aidiyyəti qurumlarının, o cümlədən Energetika, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, SOCAR-ın rəhbərləri iştirak etmiş,

mühüm görüşlər keçirmiş, müzakirələr aparmışlar.

COP29-a evsahibliyi etmək istəyi Azərbaycanın xoş niyyətinin növbəti ifadəsidir. Beynəlxalq aləmdə COP29-un Azərbaycanda keçirilməsini alqışlayıb. Azərbaycanın mühüm global konfransa evsahibliyi etməklə beynəlxalq nüfuzunu və ekoloji gündəliyi sadıqlığını nümayiş etdirir, bununla da dünya miqyasında fəal və nüfuzlu oyunçu kimi rolunu gücləndirir.

Siyasi nöqtəyi-nəzərdən konfransın ölkəmizdə keçirilməsi Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki rolunun daha da inkişafına, yerinin möhkəmlənməsinə səbəb olacaq. Çünki Azərbaycanda, ümumilikdə Cənubi Qafqaz

regionunda yaşılıq zonasının yaradılması vacibdir.

"Onu da vurğulayım ki, 2024-cü ildə dünyanın ən böyük və ən mühüm dövlətlərarası tədbirlərindən olan COP29-a evsahibliyi üçün ölkəmizin seçilməsi Azərbaycan Prezidentinin növbəti tənətənəli qələbəsidir. Bu, Qoşulmama Hərəkatına sədrliyimizdən və Təhlükəsizlik Şurasına üzvlüyümüzdən sonra xarici siyasətimizin ən böyük uğurudur. Eyni zamanda son vaxtlar Azərbaycan qarşı çirkin kampaniyaya aparan bəzi dairələrə tutarlı cavabdır. Ümumilikdə, siyasi, iqtisadi, sosial, texnoloji, ekoloji və hüquqi amillər COP29-un Bakıda keçirilməsinə müsbət təsir göstərir", - deyərək Acalov bildirib.



# Gənclik



## Dövlət gənclər siyasəti

# "Yüksəliş" müsabiqəsinin qalibləri bacarıqlarını ortaya qoyurlar

**A**rtıq dördüncü ildir ki, ölkəmizdə "Yüksəliş" müsabiqəsi keçirilir. Bu-nunla bağlı Azərbaycan Prezidenti İlham Əliyev 2023-cü il dekabrın 20-də müvafiq sərəncam imzalamışdı.

"Yüksəliş" müsabiqəsi ölkədə uğurla davam edən iqtisadi islahatların somərəliliyini artırmaq və yeni kadrların müəyyən edilməsinə istiqamətlənmiş uğurlu bir layihədir. Biliyinə, bacarıqlarına güvənən, uzaqgörən və sistemli düşüncə ilə bənzər şeylər üçün təşkil olunmuş bu müsabiqədə iştirakçılar öz istedadlarını nümayiş etdirirlər. Müsabiqənin davam etdiyi günlərdə biliklər sınağı keçilir, bacarıqlar ortalağa qoyulur. "Yüksəliş" müsabiqəsi Azərbaycan Gənclər və İdman Nazirliyi tərəfindən maliyyələşdirilir. Müsabiqədə yer tutan və fərqlənən iştirakçılar xüsusi mükafatla qiymətləndirilir. Adından da göründüyü kimi, "Yüksəliş" müsabiqəsi gənclərə və yetkin şəxslərə karyeralarında yüksəlmək üçün olduqca əlverişli imkanlar yaradır.

Bu gün ölkəmizdə kifayət qədər istedadlı, bacarıqlı gənclərimiz var. Keçirilən müxtəlif layihələr və müsabiqələr də məhz belə gəncləri müəyyənləşdirmək və dövlətimizin, dövlətçiliyimizin inkişafında onların bacarıq və biliklərindən istifadə etməyə yönəlmişdir. "Yüksəliş" müsabiqəsi uğurlu layihələrdən biridir. Gənclərdən müsabiqə ilə bağlı yeganə tələb ondan ibarətdir ki, özlərini güvənməli və müsabiqədə iştirakdan çəkinməlidirlər. "Yüksəliş" müsabiqəsinin qalibləri 20 000 manat pul mükafatı ilə mükafatlandırılırlar.

Başqa müsabiqələr kimi "Yüksəliş" müsabiqəsi bir neçə mərhələdən ibarətdir. İlk mərhələ onlayn formada keçirilir.



Bu formata iştirakçıların intellektual səviyyəsi və dünyagörüşü yoxlamılır. İştirakçıların ölkəmiz haqqında bilikləri (coğrafi, tarixi, iqtisadi, hüquq və s.) sınaqdan keçirilir. İkinci mərhələdə isə diqqət daha çox iştirakçıların məntiqi bilik və bacarıqları, strateji düşüncə, verbal və riyazi təhlil qabiliyyətlərinə yönəldilir. Hər iki mərhələni uğurla keçən iştirakçılar üçüncü mərhələyə - əyani imtahana dəvət olunurlar. Əyani formata isə sosial intellekt, düşüncə sürəti və məntiqi təfəkkür qabiliyyəti yoxlanılır. Bu formatın digər bir xüsusiyyəti "Yüksəliş" müsabiqəsinin əvvəlki mərhələlərində istifadə olunmuş suallara bənzər suallarla iştirakçının yenidən qiymətləndirilməsidir. Bu, tamamilə şəffaflığı təmin etməyə hesablanır. Növbəti mərhələlər yarımfinal və final mərhələləridir. Bu mərhələlərdən sonra "Yüksəliş" müsabiqəsinin qalibləri müəyyənləşdirilir və mükafatlandırılır.

Hər il olduğu kimi, bu il də "Yüksəliş" müsabiqəsi çox yüksək səviyyədə təşkil olundu. "Bakı-Ekspo" Mərkəzində keçirilən və 3 gün davam edən dördüncü "Yüksəliş" müsabiqəsinin final mərhələsi uğurla başa çatdı. Müsabiqənin Təşkilat Komitəsinin sədri, Prezident Adminis-

trasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fəroh Əliyeva, Prezidentin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsimov və mentorlar, müsabiqənin ötən illərdəki qalibləri, media nümayəndələri və xarici ekspertlər finalın son gününü yerində izlədilər.

Tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini, "Yüksəliş" in İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev müsabiqənin kadr ehtiyatı bankı haqqında ətraflı məlumat verdi. O bildirdi ki, həm "Yüksəliş" iştirakçıların, həm də dövlətin gözləntilərini qarşılamaq üçün effektiv alət, həmçinin qurumların istedadlılara, istedadlıların isə yeni karyera imkanlarına olcaqlıq təmin etmək üçün müsabiqənin beynəlxalq təcrübə əsasında yaradılmış sistemindən - kadr ehtiyatı bankından istifadə etmək olar.

Fərhad Hacıyev çıxışı zamanı onu da vurğuladı ki, burada əsas üstünlüklərdən biri də iştirakçıların profilərinin ölkənin aparıcı dövlət və özəl qurumları tərəfindən izlənilməsi və dəyərləndirilməsi bilməsidir. Bu isə öz növbəsində iştirakçılara yeni fərsətlər qazandıra bilər.

Finalçılar Təşkilat Komitəsinin üzvləri və mentorların müşahidəsi ilə "Mentor keyfi" üzrə tapşırıqları yerinə yetiriblər. Mentorların suallarına cavab verən iştirakçılar keys üzrə təqdimatdan sonra onlar tərəfindən qiymətləndiriliblər. Hər mentor komandada öz sərəncamı ilə seçilən bir finalçıya qiymətləndirmə balı təqdim edib. Təqdim edilən mentor balı iştirakçıların ümumi balına əlavə ediləcək.

Dördüncü "Yüksəliş" müsabiqəsinin qaliblərinin adları növbəti iş günləri ərzində açıqlanacaq.

Qeyd edək ki, finalda müsabiqənin əvvəlki dörd mərhələsinə uğurla başa vuran 118 iştirakçı mübarizə aparıb. İştirakçıların mübarizəsi keyslər üzərindən davam edib və onların "İdarəçilər üzrə model" ekspertlər tərəfindən qiymətləndirilib.

Xatırladaq ki, "Yüksəliş" müsabiqəsi Azərbaycan Prezidentinin 2019-cu il 26 iyul tarixli sərəncamına əsasən təsis olunub. Müsabiqənin məqsədi 21-51 yaş aralığında olan, intellektual səviyyəsi yüksək və azı iki idarəçilik təcrübəsinə malik perspektivli rəhbər şəxslərin müəyyənləşdirilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etməkdir.

"Yüksəliş" müsabiqəsinin qalibini bir il ərzində idarəçi rəhbərlərdən - böyük şirkətlərin top-məncərlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətli almaq imkanı və 20 min manat məbləğində pul mükafatı gözləyir.

"Yüksəliş" müsabiqəsinin qalibi olan gənclərimiz dövlətçiliyimizin inkişafına, onun daha da möhkəmlənməsinə böyük töhfələr verəcəklər.

Vahid MƏHƏRRƏMOV,  
"Azərbaycan"

## Əbədiyyətə qovuşanlar

# Qəhrəmanlıq tarixini yazan igidlərdən biri...

**M**üasir Azərbaycanın qəhrəmanlıq tarixini onlar yazdılar. Ömürlərinin ən gözəl çağlarında, gənc yaşlarında bütün arzularının, sevgilərinin, ümidlərinin önündə vətəni tutaraq döyüş meydanlarına atılan, Qarabağ və Şərqi Zəngəzur ərazilərini otuz ilə yaxın işğal altında saxlayan Ermənistan silahlı qüvvələrinə qarşı ön cəbhədə cəsarətlə, şücaətlə vuruşan oğullar... İkinci Qarabağ müharibəsində sinələrini işğalçı düşmənin atdığı güllələrə sipər ediblər ki, vətən torpaqları əsarətdə qalmasın.



Onların hərəsi bir ailənin ümidi, çarığı idi. İkinci Qarabağ müharibəsində Vətənin ümidi oldular, Qarabağ və Şərqi Zəngəzur qəsbkarlardan xilas etdilər, azadlıq işığını yandırdılar... Xüsusi Təyinatlı Qüvvələrin əsgəri, şəhid Əhməd Qurban oğlu Laçınov da Azərbaycanın qüruru, fəxri olan həmin qəhrəmanlardan biridir.

Əhməd Laçınov 1999-cu il iyulun 28-də Zaqatala rayonunun Yuxarı Çardaxlar kəndində dünyaya gəlib. O, atası Qurbanla anası Süleyxanın dördüncü övlad sevilən oğludur. Əhmədün dünyaya gəlişi ailəyə elə bir fəroh gətirmişdi ki... Ondən böyük üç bacısının and yeri, valideynlərinin ən böyük ümidi, köməyi olacağı Əhməd...

Dil açmaq danışması da, ayaq tutub yeriməsi də, orta məktəbə ilk gedişi də evdə şadlıq yaratdı. Ata-anasının, bacılarının sevinci yərə-göyə sığmadı... Əhməd Laçınov 2004-2013-cü illərdə R.Muradov adına Yuxarı Çardaxlar kənd tam orta məktəbində oxudu. Təhsilini 2015-2019-cu illərdə Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollektində davam etdirirdi.

Balacılıqda qəti təbiətli, təbiyyəli uşaq kimi tanındı. Böyüdü, xasiyyəti dəyişmədi. Onu özindən də çox sevən üç bacısı hər

namını çəkmək üçün əldən-ayaqdan gedirdi. Ata-anası da Əhmədə xüsusi qayğı ilə yanaşırdı. Ancaq ailədə bu qədər çox seviləndə, əzizləndə, heç vaxt ərkönlüklənmədi. Əhməd Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollektinin tələbəsi olanda həm oxuyur, həm də işləyirdi ki, onları halal zəhməti ilə böyüdükdən atasına maddi kömək etsin. Evdə olanda da anasının, bacılarının işlərinə yüngülləşdirmək üçün əlindən gələni edirdi. Səhərlər yuxudan erkən qalxır, həyat-bacada çalışırdı.

O, 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırıldı. Valideynlərinə, bacılarına arxa-dayaq olan Əhməd Laçınov vətən qarşısında əsgər borcunu yerinə yetirməyə yollandı. İkinci Qarabağ müharibəsində də o, Azərbaycan Silahlı Qüvvələrinin "N" sayılı hərbi hissəsində xidmət etdi.

2020-ci il sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinin növbəti təxribatı nəticəsində müharibə başladı. Azərbaycan Ordusu İkinci Qarabağ müharibəsinin ilk gündən düşmənin hücumlarını rəşadətli döf etdi, otuz ilə yaxın Ermənistanın əsarətində qalan ərazilərimizin azadlığı uğrunda misilsiz hünər göstərdi. Xüsusi Təyinatlı Qüvvələrin əsgəri olan Əhməd Laçınov da o

qəhrəman övladların sıralarında idi. O, İkinci Qarabağ müharibəsi zamanı Murovdağ, Cəbrayıl və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak etdi, cəsarətlə, igidliklə vuruşdu.

Əhməd Laçınov oktyabrın 3-də Füzulinin azad edilməsi zamanı şəhid oldu. Qəhrəman dünyaya göz açdığı yurdta - Zaqatala rayonunun Yuxarı Çardaxlar kəndində torpağa tapşırıldı.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrasını zamanı vəzifə borcunu şərəflə yerinə yetirən, igidlik və şücaət göstərən Əhməd Qurban oğlu Laçınov ölümündən sonra Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medalları, "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

Valideynlərinin, bacılarının fəxr etdikləri Əhməd Laçınov şəhidlik zirvəsinə yüksələrək el-obasının, bütün Azərbaycanın qüruru oldu.

Zöhrə FƏRƏCOVA,  
"Azərbaycan"

## "Yaşıl dünya"

# COP29 könüllüləri bu mötəbər tədbirə ciddi hazırlaşırlar

**Bu** ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) könüllülərin iştirakını təşkil etmək üçün qeydiyyat prosesinə start verilib. İşlərin gedişi göstərir ki, vətəndaşlarımız, xüsusən də gənclərimiz ölkəmizdə keçiriləcək COP29-un tədbirlərinə böyük maraq göstərirlər.



Ötən illər ərzində ölkəmizin evsahibliyi etdiyi irimiqyaslı tədbirlərin icrasında olduğu kimi, könüllülər qlobal əhəmiyyətli COP29-un təşkilində də mühüm rol oynayacaqlar. Bir sıra ali məktəblərdə COP29-la bağlı "yaşıl könüllülər" layihələrinə start verilib, bu adla müxtəlif qruplar yaradılır, proqramlar icra olunur. COP29-la bağlı təbliğat işlərində də gənc könüllülər fəallıq göstərirlər.

COP29-un fəaliyyəti çərçivəsində həm yerli, həm də xarici vətəndaşların, ümumilikdə 3000 könüllünün prosesə cəlb olunması ehtimal edilir. Azərbaycanda gənclərdən ibarət könüllü ordu var və onlar bütün böyük tədbirlərdə artıq iştirak ediblər. Həm ali məktəblərdə formalaşdırılıb, həm də müxtəlif sahələrdə təmsil edən könüllülər, tələbələr bu sahədə böyük təcrübə qazanıblar. Ekspertlər hesab edirlər ki, ali məktəb tələbələri COP29 tədbirində də könüllü kimi öz töhfələrini verəcəklər. Çünki elə bir ali məktəb yoxdur ki, orada COP29 öncəsi təbliğat işləri aparılmasın və tələbələr bu prosesə səfərbər olunmasın. Güman edilir ki, Azərbaycan könüllüləri onlara olan etimadı COP29-da yüksək səviyyədə doğruldacaqlar. Artıq bir çox ali təhsil müəssisələrində tələbələr COP29-la bağlı müvafiq məlumatlar verilib. Digər tərəfdən, bu beynəlxalq tədbirdə əlaqədar bilgiləri onlar həm kütləvi informasiya vasitələrindən, həm də ali mək-

təblərdə tədris edilən dərslər zamanı öyrənirlər. Həmçinin müəyyən seminarlar COP29-a həsr edilir.

Ümumiyyətlə, ekologiya mövzusu, ətraf mühitin qorunması, ekosistemlərin normal fəaliyyətinin təmin edilməsi ölkədə, bütün Yer kürəsində hər bir sakinin verdiyi töhfədən asılıdır. Ona görə də bu hərəkat genişləndirilir. Birincisi, dünyanın harasında yaşamasından asılı olmayaraq, hər bir insan bilir ki, müasir iqlim dəyişiklikləri, çağdaş iqlim problemləri, ətraf mühit, təbiət hadisələri - bütün bunlar antropogen fəaliyyətin nəticəsidir. Bu gün daşqınlar olursa, sel gələrkən, orazilər dəxal olursa, yağış yağarsa, illər boyu isti keçən ərazilərdə qar yağarsa, bunların hamısı belə təsirlərlə bağlıdır. Yəni insan fəaliyyətinin nəticələridir.

Ekspertlərin fikrinə, dünyada elə proseslər gedir ki, bu gün cəmiyyət ondan xəbərsizdir.

Azərbaycan Könüllülər İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Yaşıl Könüllülər" layihəsinə artıq start verilib, bu istiqamətdə digər layihələr də təqdim olunub. Bu layihələr ətraf mühitin qorunması barədə Azərbaycan gənclərini maarifləndirmək, onların asudə vaxtlarını səmərəli təşkil etmələrinə dəstək vermək məqsədinə xidmət edir. Bu layihələr hazırkı döv

üçün xüsusi əhəmiyyətə malikdir. Ona görə də layihələri həyata keçirənlər özləri fəal olmalı, digərlərini öz ərxalarında aparmağa bacarmalıdırlar.

Əməkdar elm xadimi, professor Vaqif Şadlinski bildirir ki, COP29-la bağlı ölkəmizin bütün sahələrində ciddi işlər görülür. Paytaxtda və regionlarda fəaliyyət göstərən ali məktəblər də öz layihələrini, proqramlarını ortaya qoyurlar. Ali məktəblərdə tələbələr iştirakı ilə "dəyirmi masa"lar, dirlmələr, maarifləndirici tədbirlər keçirilir: "Xüsusilə qeyd etmək istəyirəm ki, ali məktəb tələbələrini bu prosesə cəlb edilməsinin çox böyük əhəmiyyəti var. Təcrübədən bilirik ki, COP29-un uğurla keçirilməsində Azərbaycan tələbələrini, könüllülərini rolunu əl-mayacaq. Azərbaycan ali məktəblərində tələbələrə ibarət könüllülər qrupunun yaradılmasının çox əhəmiyyəti var.

Azərbaycan Könüllülər İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə gənclər arasında ekoloji maarifləndirmə işinin gücləndirilməsində bu kimi layihələr çox böyük rol oynayır. Ümid edirik ki, bu ilin noyabrında keçiriləcək COP29-la bağlı tədbirlərdə Azərbaycan gəncləri xüsusi fəallıq göstərəcəklər".

Qarşıya qoyulan məqsədlərə çatmaq üçün könüllülərin COP29 tədbirinə yüksək səviyyədə hazırlığın təmin edilməsi məqsədilə onlara peşəkar inkişaf, ətraf mühit və dayanıqlılıq kimi müvafiq əhatə edəcək bir sıra müxtəlif təlimlərin keçirilməsi nəzərdə tutulub. COP29 Könüllülük proqramı həm də ölkənin gələcək kadr potensialının formalaşmasında əhəmiyyətli rol oynayır.

Rəhman SALMANLI,  
"Azərbaycan"

## Müsabiqə iştirakçıları üçün təlim təşkil olunub

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) və BMT-nin İnkişaf Proqramı (UNDP) tərəfindən tələbələr üçün elan edilmiş "İqlim dəyişikliyi və insan hüquqları" mövzusunda araşdırma-yazı müsabiqəsinin iştirakçıları üçün məlumatlandırıcı təlim sessiyası təşkil olunub.



Ombudsman Aparatının Mətbuat xidmətindən bildirilib ki, hakaton formatında keçirilən müsabiqədə Bakı Dövlət

Universitetindən, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasından və ADA Universitetindən seçilmiş 45 nəfərdən ibarət 9 komanda iştirak edir. Təlim sessiyasının açılışında Ombudsman Aparatının Bey-

nəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq şöbəsinin müdiri Zaur Vəliməmmədli və UNDP-nin proqram məsələləri üzrə müşaviri Leyla Fəthi çıxış edib. Çıxışlarda bu il ölkəmizin COP29-a evsahibliyi etməsi nəzərə alınmaqla bu mövzuda müxtəlif tədbirlərin keçirildiyi diqqətə çatdırılıb, habelə ekoloji hüquqlarla bağlı maarifləndirmə işinin daha da genişləndirilməsinin zəruriliyi vurğulanıb. Yekunda tələbələrə müsabiqə ilə bağlı sualları cavablandırılıb.

## "Diaspor Gənclərinin V Yay Düşərgəsi" nə seçimlər yekunlaşıb

Laçın şəhərində keçiriləcək "Gənclər Yaşıl Dünya Namına" Diaspor Gənclərinin V Yay Düşərgəsi seçimlər başa çatıb. Komitədə bildirilib ki, düşərgəyə qatılmaq üçün 500-ə yaxın elektron müraciət daxil olub.

Qeydiyyat və müsahibə mərhələlərindən sonra 60 ölkəni təmsil edən 119 nəfər düşərgədə iştirak üçün seçilib. Onların arasında həm dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, həm də Azərbaycana dost münasibəti bəsləyən xalqların nümayəndələri var. Qeyd edək ki, "Diaspor Gənclərinin V Yay Düşərgəsi" 2024-cü ilin "Yaşıl Dünya Namına Həmrəylik ili" elan olunması münasibətilə Azərbaycanın dilbər guşələrindən olan Laçın şəhərində təşkil ediləcək. Yay düşərgəsinin proqramına müxtəlif ictimai-siyasi xarakterli panellər, şəhid ailələrinin üzvləri və qəhrəman qazilərimizlə, həmçinin müxtəlif

seçilən 45 nəfər komanda iştirak edir. Təlim sessiyasının açılışında Ombudsman Aparatının Bey-



sahələr üzrə ekspertlərlə görüşlər, ana dili dərsləri, eləcə də gənclər üçün öyləncəli proqramlar, intellektual oyunlar daxildir. Xatırladaq ki, Diaspor Gənclərinin bu gündəki təşkilatçıları Şəki, Şamaxı, Şuşa və Naxçıvda baş tutub.

## Bakı Ali Neft Məktəbinin tələbələri Çində



SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) 20 tələbəsi Çin Neft Universitetinin yay məktəbində iştirak edib. Tələbələr xaricdə təhsil almaq üçün seçilib. Bu barədə Bakı Ali Neft Məktəbindən məlumat verilib.

Program çərçivəsində tələbələr Böyük Çin səfəri, Şahzadə Qonqun malikanəsi, Qadağan olunmuş şəhər, Yay sarayı kimi tarixi yerləri ziyarət edib. Xatırladaq ki, ötən il Çindən 20 tələbə BANM-in yay məktəbində iştirak edib.





## «AZƏRBAYCAN» qəzetinin 1919-cü il 27 mart (Cümə axşamı günü) tarixli 144-cü nömrəsinin ADA Universitetinin dəstəyi ilə transliterasiyası

## VILSONUN NİTQİ

Raisi-cümhur Vilson Amerikadan Avropaya övdət etməsi [qayıtması] münasibətilə təbrik edilməsinə cavab verərək demişdir ki, Sülh Konfransının məruzəsindən əvvəl öz vəzifəsi olaraq bəyan edir ki, Sülh Konfransının məsələləri xeyli ağır olmaqla bərabər, həm böyük və kiçik millətlərin mənafeyinə daxli vardır. Müxtəlif məmləkət nümayəndələrinin öz milli tələblərini qənaətkar bir surətdə təqdim etmələri Vilsonu heyratə salmışdır. Onlar həmisi birinci növbədə Amerika nümayəndələrinə müraciət edirlər. Çünki, Yevropada heç bir elə məmləkət yoxdur ki, Amerikanın na rəydə olduğu şübhə etsin. Amerika hökuməti insaniyyət, dostluq söhrəti qazanmışdır. Hər zaman ki, bir yerdə saldat lazım olur, amerikalılar dəvət olunurlar. Qəhrəman amerikalılar Yevropanı inandırdılar ki, Amerika hökuməti başçıyət hüququ və ədalət üçün ham da dargöz millətçilik tələbi ilə deyil, bütün bəşəriyyət tələbi sövqü ilə hər bir vəsaili [vasitəni] müharibə [savaşın] dövlətlər ixtiyarına vəgüzar etmişdir [tapşırılmışdır, vermişdir]. Yevropa möhkəm sülh ümidi ilə yə's [ümidsizlik] və nəumidləkdən dirilib təzə bir dövr ərafəsində olduğumuza inanır. Bu təzə dövrdə da millətlər bütün dünya haqq-hüququnun təmin edilməsi işində bir-birlərini müdafiə edəcəkləridir. Bu ümidlər doğru çıxmasa, natiçəsi qeyri-qəbili-olacaqdır. O zaman millətlər təzədən düşmənçilik başlayıb, etibarlı adamlar isə müvəffəqiyyətsizliyə düşər olduqlarını hiss etməklə bərabər, ümidisiz bir surətdə evlərinə övdət edəcəklər.

Amerika öz böyük qüvvəsini, dargöz millətçilik, xüdəpəndlik qəsdini saxlamamalıdır. Etraf edərmişiniz ki, köhnə və qüvvətli millətlərin gözü önündə na qədar təzə dövlətlər təşkil edilmişdir. Hər-gah biz onları pənahsiz, dostsuz qoyarsaq, təq qalarlar.

Lehistan [Polşa] işinə siz mən inandığım kimi inanırsınız? Yetişməmiş, təcürbasız və bütün bir ordu tərəfindən mühasirəyə alınan Lehistandan üz döndərməyəmi hazırlayırsınız?

Çexoslovakların və cənubi slavların ümid və arzusunə mən inandığım kimi siz də inanırsınız? Siza məlumdurmu ki, hərəgah onların azadlığı bütün cəhan tərəfindən təmin edilməyə, bir çox hökumətlər onlara təcavüzdən bir an qafil olmaları.

Üsrət [saxıntı] çəkən ermənilərə siz böyük səxavətlə pul ilə kömək etmişsiniz. İndi onlar daha üsrət çəkərsən deyə siz öz qüvvənizi tətbiq etməlisiniz.

Hazırda olan sülh şəraiti bütün cəhan mədəniyyətinin müttəhid [birləşmiş, birgə] qüvvəsi tərəfindən təmin edilməyə, çox müddət davam edə bilməz.

Vilson nitqinin axırında demişdir ki, Amerikanın qərarına şübhə etməyir və inanmayı ki, tərəqqi, məqsədə nail olmamış dayansın.

Hökumətlər deyil, millətlərin haqqı var tələb etsin və təkid edirlər ki, mövcud hökumətlər onların arzularını əmələ gətirsinlər və yaxud yerlərini başqalarına güzəşt etsinlər.

VÜKƏLƏ ŞURASINDA  
[NAZİRLƏR KABİNETİNDƏ]

\* Ticarət və Sənaye nazirinin Azərbaycanı cəyid aparmaq barəsindəki məruzəsindən sonra qət edilmişdir:

Azərbaycan dairəsindən beş yüz min putadak çiyidin aparılması- na izin verməli, bu dəfəlik hər putundan üç rubla gömrük almaldır. \* Maliyyə nazirinin xidmətlərə məvacib vermək üçün pul təxsis [ayrılması] haqqında məruzəsindən sonra qət edilmişdir:

Hökumət təhti-ıdarəsindəki yirmi milyon fondan Maliyyə Nəzarətinə hökumətin 1 fevral qətnaməsi mövcubinə [əsasında] xərclənmək üçün əlli min rubla buraxılsın.

\* Ədliyyə nazirinin Zaqatal quberniyası və cənub-qərbi Azərbaycanın məhkəmə qaydası ilə Gəncə nahiyə məhkəməsinə ilhaqi haqqında məruzəsindən sonra qət edilmişdir:

Oralarda məhkəmə təşkilində məzkur [adı çəkilən] yerlər Gəncə nahiyə məhkəməsinə mütləq ədilsinlər [birləşdirilsinlər].

\* Raisi-vükəlanın Voveykovun istefası haqqında məktubuna dair məruzəsindən sonra qət edilmişdir:

Maliyyə Nəzarəti dəftərxanası müdiri vəzifəsi ifası ilə müvəzzəf [vəzifələndirilmiş] və Maliyyə Nəzarəti Xüsusi üzvü Voveykovu öz ərizəsinə mütabiq 22 martdan etibarən vəzifəsindən əzl etməli [azad edilməli].

\* Ədliyyə nazirinin Xüsusi təftiş və istintaq komisyona üzv təyini haqqında məruzəsindən sonra qət edilmişdir:

Mühəndis Ağə Əminzadəni haman komisyona üzvlüyünə təyin etməli.

\* Raisi-vükəlanın [Baş nazirini] sülh heyəti üçün para buraxılması haqqında məruzəsindən sonra qət edilmişdir:

Sülh heyəti üçün əlavə olaraq iki milyon yarım buraxılsın və Maliyyə nazirinə tapşırılsın ki, qanun layihəsi surətində təsdiq üçün Məclisi-Məbusanə ixal etdirilsin.

NƏZARƏTLƏRDƏ  
[NAZİRLİKLƏRDƏ]

## Məsai Nəzarətində

Maliyyə Nəzarəti, Məsai Nəzarətinə [Əmək Nazirliyinə] müraciətən məlum etmişdir ki, xidmətçilərə yeni məvacib vermək işləri tamama yetmişdir. Binaeni-leyh [ona görə], mart ayı üçün artırılmış məvacib əlacq olanların siyahısı Maliyyə Nəzarətinə göndərilmişdir.

## Ticarət və Sənaye Nəzarətində

Aldığımız məlumata görə, Fövqəladə təftiş və istintaq komitəsi Ticarət və Sənaye Nəzarəti dəftərxanasının fəaliyyətini təftiş və təhqiqatə başlamışdır.

## Səhhəti-Ümumiyyə Nəzarətində

\* Bakı xəstəxana işləri tənzimatına [qaydaya salınmasına] dair Səhhəti-Ümumiyyə Nəzarətində işbu mart ayının 28-də gündüz saat 12-də müşavirə təyin edilmişdir.

\* Səhhəti-Ümumiyyə Nəzarətindən aldığımız məlumata görə, həbsxanalarda bu axır vaxtlarda əhval dəyişmişdir. Bütün məhbüslərin əlbisələri təthir edilərək [təmizlənərək] yeni yatacaqlar verilməmişdir. Məhbüslər vaxtli-vaxtında yuyundurulub tüklərini kəsdirdiklərindən, xəstə artıran həşərat bir daha görülməməkdədir.

## Xariciyyə Nəzarətində

Sərhəd qaraqolxanası Azərbaycan Hökumətinin Gürcüstan Hökuməti nəzdində olan siyasi nümayəndəsi [Məmməd Yusif] Cəfərova böylə bir teleqraf göndərmişdir:

Bu gün Zaqatal qubernatorundan hökumətə bir teleqraf gəlmişdir ki, gürcü sərhəd məmurları çoxdan bəri davam edən

Mazımçay sərhəd qaraqolxanasının götürülməsini təkidənə bir surətdə tələb edib, təcili surətdə gürcü qaraqolxanasını Alazan çayından Ulçala köçürmək istəyirlər. Bu əhvalatı siza xəbər verib xahiş edirəm tezliklə Gürcüstan Xariciyyə nazirinə məlum edəsiniz ki, Azərbaycan Hökuməti hər iki cumhuriyyət arasında məhrəban münasibət [münasibətlər] saxlamaq naminə Gürcüstan Hökumətindən təkidənə surətdə xahiş edir ki, davam edən sərhəd qaraqolxanaladının olduğu yerdə qalması üçün öz məmurlarına binəgüzərliqda bulunub [yazılı əmr, sərəncam verib] Zaqafqaziya cümhuriyyətlərinin dəvət ediləcəyi təsəvvür olunan [nəzərdə tutulan] konferans tərəfindən mübahisəli sərhəd məsələlərinin həllinə qədər müharibə halını saxlasın. Davam edən əhvali təcavüzkarənə təbdil etmək [dəyişdirmək] təşəbbüsü arzu ediləməyə və ağır natiçələrə münəcər ola [gətirib çıxara] bilər.

Xariciyyə naziri əvəzinə:  
Ədil xan Ziyadxanov

## Arvadların xilası haqqında

Azərbaycan siyasi nümayəndəsi [Məmməd Yusif] Cəfərova, Tiflisa yenə böylə bir teleqraf göndərmişdir:

İravan uyezdi Qaraxaç, Qadili, Qarabağlar, Ağasibəyli, Dəhnəz və Şahabli kəndləri ermənilər tərəfindən qərat edilmiş zaman məzkur [adı çəkilən] kəndlərdən aparılan neçə yüz arvadların və qızların azad edilmələri, xəsərətdidərlərin zərərçilərinin özlərinə qaytarılması haqqında Tiflisdə olan Müttəfiq dövlət komandanlığı nəzdində tez-liklə ən ciddi iqdəmatda bulunmuş [addımilar atın]. Aparılmış olan arvadlar və qızlar hal-hazırda İravan uyezdi Vedibasər rayonunda erməni dəstələrinin əlindədir. Təcili cavab gözləyirəm.

Xariciyyə naziri əvəzinə:  
Ədil xan Ziyadxanov

PATRON KƏFFARƏSİ,  
QƏFLƏTƏN ZABASTOVKA

Bayram axşamı Bakının qərribə hallarından ən qərribəsi müşahidə olunurdu. Müsəlman əhli səbahki bayramını əzəbzəbzlik ilə qızıl-yaraq yüz minlərcə havaya patronlar atırdı. Taxminən bir-iki milyon manatlıq patron sarf olundu. Yəqin ki, haman gün furaqandan bir neçə acından ölən, dəfinsiz qalanı yaxud kafənsiz bəsdirlənə da az deyildi. Ələzbəzlikə sarf olunmuş bir bu qədər bihadə məbləğin dörrdə biri furaqə əhlina qismət olsaydı, varlılarla bərabər yoxsullar da əziz günün duxulunu [gəlsin] anlardılar.

Bayram günləri tamam millətin mali olduğundan, furaqənin həli həmişə mülahizə olunmuşdur. Məsələn, Ramazan bayramında furaqəyə fitrə verilir. Qurban bayramında da onlara qurban əti paylanılır. Oduq ki, bayramlar da ümumlaşıq. Novruz bayramına gəldikdə, furaqəyə heç bir şey verilmədiyindən, bayram da xüsuslaşır. Yəni, bu ancaq varlıların bayramı olmuşdur. Filvaqə [doğrudan da], insaf deyil ki, əhalinin qismi-əzəmi [böyük hissəsi] bayram gəldiyi halda Molla Pənah Vaqif kimi: "Bayram oldu heç belimərim nəyləyim" desin!

Pis və yaxşı, bir tövr bayram da köç getdi. Lakin furaqənin həli getdikcə çətinləşir, ağırlaşıq. Cəmiyyəti-xeyriyyə furaqə naminə inanə toplayır. Havayı güllə atan ağalər hökumətin, ziyallıların dəfəatla [dəfələrlə] təklifini qəbul etməyib, əbəs yerə patronların boşaldırdılar. Bu isə əhalinin rəisərinə qarşı böyük bir inadlıdır ki, sair millətlərdə müşahidə olunmayıq. Məğər cahillərimiz indi də anlamamışları ki, bihadə təşəbbüzün bizə heç bir faydası yoxdur. Atalarımız "Yüz gün yaraq, bir gün gərək" dedikləri halda, bizimkilər bir gecədə yüz min yaraq puça çıxarmışlar. Məncə rəislərin sözlükdən qıyış ağmaları, furaqə naminə "patron kəffarəsi" verməlidirlər.

Cümə Cəmiyyəti-xeyriyyə hər məhəllə mollasına birər kitabça göndərsin. Mollalar hər sahib-i-xənanə [ev sahibinin] dəvət edib onun cəvanları əli ilə tələf olmuş patronların hər birinə yarım manat pul alsın və alınmış pula da qəbz versin. Ümidvaram ki, heç kəs bu kəffarədən boyun qaçırmas. Bu minval ilə furaqə üçün xeylaq pul yığılar.

Əcaib hallardan biri də həman bayram axşamı elektrik işığının qəflətən kəsildiyi üçün əhalinin qarənliqda qalması idi. Adətdir, bayram axşamı adi ləmpalara kifayət etməyərək bir çox qıraqlar, şamlar yandırılır. Elektrik nuru ilə fəidəmənd olanlar [faydalanənlər], söz yoxdur ki, şam və qırağ tədarükünü görməmişlərdir. Zətən elektrik sayəsində böylə tədarükə əsla ehtiyac yoxdur. Matbəxə qədər tamam otaqların elektrik nuru ilə işıqlandırılması arzusunda bulunan müsəlmanlar kamali-şövqlə buna müntəzir var idilər. Saatlarla qarənliqdə əyləşib işığı gözlədidilər. Ənvali xəyalat ilə davrəndilər ki, bəlkə elektrik xəttinə bir xəta toxunmuşdur. Xülasə, hərçi [na qədər] gözlədidilər, işığı nail olmadılar, məyus qaldılar. Bir çoxu öylə xəyala düşdülər ki, elektrik mənbəyi acnəbi fəhlələr əlində olduğu üçün bəlkə müsəlmanların bayram tədarükətinə xələl qatmışlardır. Bunları zülmat [qaranlıq] içində buraxmaq istəmişlər. Bu növ xəyallarla səbaha qədər qarənliqda qaldılar. Sonra məlum oldu ki, elektrik əmələləri [işçiləri] vaxti-müəyyənədə [müəyyən edilmiş vaxtda] məvaciblərini almayaaraq, qəflətən zabastovka [tətil] yapmışlar. Bunların zabastovka hərəkatından xəbərdar olmamış əhali, qırağ və neft tədarükünə qalmayaaraq, bayram axşamını da zülmat içində keçirmişlər.

Filhaqıqə [doğrudan da], bunların xəbərsiz və qəflətən zabastovka yapmağına haqları varmıdır? Əlbəttə, yoxdur. Böylə fərz edəlim ki, elektrik əmələləri süh təzədən bazara gedib çörək almaq istəyirlər. Birinci çörək dükənini bağli görüb ikincisənə, onu da bağli görüb üçüncüsünə gedirlər. Axırda məlum olur ki, çörəkçilər qəflətən zabastovka yapmışlar. İndi çörəkçi qalmış çörəkçilər həli necə keçəcəkdirlər? Bir gün qabaqca bilsəydilər, yaqin ki, çörək tədarükü qı-lardılar. İndi buyursunlar görüm ac qarına işləyə biləcəklərim?

Xəbərsiz və qəflətən yapılmış zabastovkalar kim tərəfindən olursa-olsun cinayətdən məhsub deyilmi [hesab olunmurmur]? Bir vaxt əcazçılar da zabastovka yaptılar. Lakin qabaqca əhalini xəbərdar etdilər, hətta bir neçə əccəxanada növbətçilər qoydular ki, əhalinin ədviyən [ərdəman] ehtiyacı əsanca rəf olunsun [aradan qaldırılsın]. Böylə əqilənə yapılmış zabastovkaya kimin nə bir sözü ola bilər? İşiq, su, telefon, teleqraf, tramvay kimi dünyəda vahid və bir mənəbdən həsil olan şeylərin əmələləri xəbərsiz və duyusuz zabastovka etməyə haqları yoxdur. Zira böylə olarsa, sərməyədarların deyil, bəlkə əhalinin güzəranı müsükülləşir; tədarüksüz camaat bilməyir ehtiyacını nə növlə rəf etsin. Bu kimi işlərin, sərməyədarlarına bir o qədər da zərər və ziyan dəyməz. Ələlxüsus, telefon kimi şeylərin zabastovka müddəti nə qədər artıq davam etsə, bir o qədər sahib-lərə nə mənfəətdir. Sanəlik ürəti gəlməyə qabaqca alıb ciblərinə yığımışlar. Ona görə, zabastovka məsələsi bunları heç bir təşvişə salmaz. Burada hər nə zülüm olursa, biçərə əhəliyə olur.

Burasını əmələlər anlasınlar ki, zabastovka məsələsi böyük bir mübarizə əslisəsidir [silahlidir]. Bununla əmələlər sərməyədarlarla intəhayi-məhəllədə [son mərtəbədə] mübarizəyə qalxırlar. Bəs bitərəf əhalinin günəhi nədir ki, zabastovkanın çanağı onun başında cətləyir? Müsəlmanların bayram axşamı, şamı-qərribənə [qariblər axşamına] döndü. Qabaqca bilsəydilər, yaqin ki, şam və neft tədarükünü görərdilər.

Bundan əlavə, nə qədər mərixəxanalar [xəstəxanalar], lazəretlər [qəspitalar] işıqsız qalmışdır ki, bunlarda minlərcə ağır nəxoşlar yatırlar. Qaranlıqda cən vermış mərixələrin həli bunların vicdanını ağrıtmayırmı?

Məmləkətimizin hürriyyətdən istifadə edən əmələlər zabastovka haqqına malikdirlər. Lakin bunun ən böyük şərti bitərəf əhalinin hüququna toxunmamaqdır. Hərəgah burada bitərəflərin hüququ paymal olarsa [təpdalanarsa] da, zabastovkaqlar məsul olaraq təhti-müha-kiməyə [mühakimə altına] alınmalıdırlar, zənnindəyəm.

Bu məsələnin yeni bir cəhətinə ehtiyacı vardır ki, günəhsiz əhalinin hüququ məhəfuz olunsun [qorunsun]. Əmələ Konfransı da bunu başli-başına buraxmamalıdır. Məhkəmiyyət – zülüm, hakimiyyət də – bəla! Üçüncü bir əziyyətsiz yol vardırımı?

Fərhad Ağazadə

## BAKI XƏBƏRLƏRİ

## Litva Konsulğərinə

Qafqaziya cümhuriyyətləri nəzdindəki siyasi nümayəndəlik iqdəmatı [təşəbbüzü] ilə Azərbaycandakı Litva təbəələri mənafeyini mühafizədən ötrü Bakıda Litva konsulğərisi [konsulluğu] güşad edilir [açılır]. Konsulğərinin dəftərxanası müvəqqəti olaraq Pozenovskiy küçədə, 15 nömrəli evdə yerləşdirilmişdir.

Litva siyasi nümayəndəliyindən alınan məlumata görə, mayın əvaxiri [axırları] və yaxud İyunun əvaxirində [əvvəllərində] vətənlərinə qayıtmış istəyənlər üçün öz yerlərində göndəriləcəklər. İşbu hıcrət [köç] İngiltərə Hökuməti vasitəsilə olacaqdır. O vaxtdək Ukraynada salamatlıq olmasa, bunlar başqa təriqlə [yolla] göndərilərək Libavaya çıxarılacaqlar.

## Bələdiyyə İdarəsində

\* Bakı valisi Bələdiyyə rəisinə müraciətən məlum etmişdir ki, həbs işlərinə baxmaq üçün Daxiliyyə Nəzarəti tərəfindən verilən əmr mövcubinə [əmrə əsasən] xüsusi bir müşavirə təşkil edilmişdir. Həman müşavirədə bələdiyyə nümayəndəsinə də iştirak lazımdır. Binaeni-leyh [ona görə] vali, bələdiyyə nazirindən kim olacağını soruşulur.

\* Bələdiyyə dava [məhkəmə] vəkilı Kikodzenin istefasından dolayı Qadaseviç Bakı Bələdiyyəsi dava vəkilinə təyin edilmişdir.

\* Martın 28-də, cümə günü saat 11-də Üçüncü Zükur [oğlanlar] ali-ibtidai məktəbinin binasında müsəlman müəllimlərinin ümumi iclası olasıdır. Müəllim arxədəşlərdən rica olunur ki, məclisə hamı vaxtli-vaxtında gəlsinlər.

\* Martın 27-də, səhər saat 10 tamamda Birinci Reali məktəbinin binasında Bakı və ərtafının Türk Müəllimləri [Tələbələri] İttifaqı idarəsinin növbəti iclası təyin olundu. Üzlərdən gəcikmələri rica olunur.

İdarə

\* Cümə günü, martın 28-i, səhər saat 10-da Çadrovı küçə 216 nömrəli evdə "Xidmət" Müstəhlkin Cəmiyyətinin ikinci iclası-ümumi təyin edilmişdir. Müzakirə olunacaq məsələlər bunlardır:

- 1) Cəmiyyətin fəaliyyəti haqqında idarənin məruzəsi;
- 2) 1917 və 1918-ci illər hesabının təsdiqi;
- 3) Məzkur [dəyikən] illər mənfəətinin təşqimi [bölünməsi];
- 4) İdarə və təftiş komissiyası əzaları intixabı [üzvlərinin seçilməsi];
- 5) Qalxa biləcəklər məsələləri.

Bu iclas ikinci olduğundan nə qədər əza [üzv] gəlsə də qanuni hesab ediləcəkdir.

## Şəhərlər İttifaqı

Gəncə Şəhər İdarəsi, Gürcüstan Şəhərləri İttifaqının Baş Komitəsi münasibətini nəzərə alıb Azərbaycan Daxiliyyə nazirinə müraciətə bütün Azərbaycan şəhər idarələrinin hamısını Şəhərlər İttifaqına birləşməsi arzusunun və bundan əlavə vilayət mənafeyi nöqteyi-nəzərincə Zaqafqaziyanın üz cümhuriyyətinin şəhərlərinin birləşməsinə göstərmişdir. Şəhərlər birləşməsi gələcəkdə Azərbaycan və Zaqafqaziya də zəmtso [yerli özünlüdə] təşkilatlı əmələ gəldikdən [sonra] hər üç qonşu cümhuriyyətlərin münasibət və əlaqəsinə böyük xidmət edib və yaxşılaşmasına səbəbi ola bilər. Daxiliyyə naziri Gəncə Bələdiyyə İdarəsinə müraciətini nəzəri-etinəyə alıb və Bakı Bələdiyyə İdarəsinə göndərərək hər quberniya idarəsinə təklif edir ki, əvvəlcə quberniya ittifaqı təşkil edib və sonra Azərbaycan şəhərlər ittifaqına daxil olunsun. Bu əmələ gəldikdən sonra bütün Zaqafqaziya şəhərlərinin birləşməsi mümkün ola biləcəkdir.

## Bankların mühafizəsi

Hacı Zeynəlabidin Tağıyev, Bakı Tacirlər Bankı, Voljşk-Kamski Bank [Volqa-Kama Kommersiya Bankı], Rus-Aziya Bankı, Tiflis Tacirlər Bankı, Hacı Həsən Bankı, Litvit və Mehdi Cəfərov Bakı qubernatoruna müraciətən rica etmişlər ki, məzkur [adı çəkilən] banklar olan dairəni [məhəlləni] mühafizət etməkdən ötrü təyin etmiş olduqlar doqquz nəfərdən ibarət qaravul dəstəsinə silah alıb saxlamağa icazə verilsin.

## "Müsəvat" firqəsi konfransı

Cümə günü martın 28-də Parlament binasında Türk Ədəmi-Mərkəziyyət "Müsəvat" firqəsinin ümumi əmələ [fəhlə] konfransı dəvət edilirdi. Konfransa hər əlli nəfərdən bir nəfər olmaq üzrə əmələ nümayəndələri dəvət edilirdilər. Konfransa əhvali-hazirəyə dair mühüm məsələlər müzakirə və həll ediləcəkdir. İclas gündüz saat 11-də başlanacaqdır.

## Qubernatorun xəstələnməsi

Bakı gubernatoru Rəşid bəy Axundzadə xəstələnməmiş və iki gündür evdən kənara çıxmıyır. Qubernatorun vəzifəsini müvəqqəti olaraq vis-qubernator Müseyib bəy Axıcanov ifa edir.

## GÜRCÜSTANDA

## Gürcüstan şəhərlərinin ikinci icması

Martın 16-dən başlamış Tiflisdə Gürcüstan Şəhərləri İttifaqına daxil olan şəhərlər nümayəndələrinin ikinci icması [yığıncağı] vəqə olmuşdur. Əcnəbilər iştirak etməyirlər. Baş komitə söbələrinin müdirləri tərəfindən ictimaya bir çox məruzələr təqdim edilmişdir. Bu məruzələrdən ən maraqlısı Təsərrüfat Şöbəsi [Xozyaystva] müdiri Falaleyevin bəhəllədə mübarizə edilməsi, ələxüsus rusiyə ucuzlan-ması haqqında olan məruzəsidir. Bundan əlavə, piyin doğru bir surətdə təqdim edilməsi sayəsində sabunun qiymətini azaltmaq mümkün olmuşdur. Qafqaziya cəhbəsindən və Ləvazimatı-əsgəriyyə [Hərbi ləvazimat] idarəsindən irs qalan əməval [mallar] böyük məbləğ

vermişdir. Təsərrüfat bürosunun köməkliyi sayəsində bu şeylər möhtakirlər əlinə keçməyib, İttifaqın özü üçün saxlanmışdır.

Texnika şöbəsi dəri və göz zavodunu və ayaqqabı kargahını [ateliyini] açılıq ordudan ötrü qırx minə qədər çəkmə və əhalidən ötrü də qırx beş minə qədər ayaqqabı hazırlayıb buraxmışdır. Texnika şöbəsinə matbəə, mebel və çertyonun sənətxanalar [emalatxanalar] açılmışdır.

Xalq maarifi haqqında məruzədə bulunan Robakidze Gürcüstanda ümumi və icbari tədris haqqında maarif şöbəsinin fəaliyyətini söyləmişdir. Bu məsələ ictimanın bir neçə üzvi tərəfindən etiraz edilmişdir. Bu cəddi münəqqışəyə bəis olmuşdur ki, icbari tədris Şəhərlər İttifaqının deyil, hökumətin vəzifəsidir.

Ələlümüm [ümumiyyətlə] məruzələr təsvib edilib [bəyənilib], Gürcüstan Şəhərləri İttifaqının geniş bir dairədə işləməsinə göstərmişdir. İctima davam edir.

## İtibdir

Əlihusəyn Məhəmmədəsən oğlunun İran konsulxanasından aldığı pasport itibdir. Etibardan sağıtdır [etibarsızdır].

5765

## İtibdir

İsa Əliyev İran konsulxanasından aldığı pasport və dükən doqquvını kitabı [müqavilə kitabçası] itib. Etibardan sağıtdır [etibarsızdır].

5766

## Doktor Musa bəy Rəfiyev

Daxili əmrəza [xəstəliklərə] dıqar olan nəxoşları qəbul etməyə başlamışdır. Səhər saat 9-11-ə kimi. Axşam saat 5-7-yə kimi. Ünvan: Armyanski, nömrə 15. Telefon 16-80.

b-37

## Arvad həkimi Y. A. Qirişqori

Knyaz Kropotkin namına olan sabiq Xarkov uşaq xəstəxanasının müdirinin müavini daxiliyyə və uşaq xəstəliklərini qəbul edir hər gün səhər saat 11-dən 1-ədək, axşam saat 4-dən 7-yədək. Cümə günləri faqirləri pulsuz qəbul edir. Ünvan: Spasski küçə nömrə 33, Kamenisti küçənin küncündə.

5701 12-4

## Diş həkimi

Varşavadan gəlmiş S. A. Yevjevski. Staro-poliseyski küçə nömrə 6, Baryatinskinin küncündə, telefon nömrə 54-55. Qəbul edir saat 9-dan 1-ədək, 4-dən 6-yədək. Dişləri ağrısız çəkir, doldurur, qızıl dişlər, ənglər və damaxlar qayırır.

5751

## "Müsəvat" firqəsi konfransı

Cümə günü martın 28-də Parlament binasında gündüz saat 11-də Türk Ədəmi-Mərkəziyyət "Müsəvat" firqəsinin konfransı dəvət edilirdi. Konfransa hər əlli nəfərə bir nəfər olmaq üzrə səhər və ətrafından nümayəndələr dəvət olunur. Konfransda əhvali-hazirəyə dair mühüm məsələlər müzakirə və həll ediləcəkdir. Mədən dairəsi əmələ yoldaşlardan göstərilən üsul üzrə öz nümayəndələrini intixab edib [seçib] konfransa göndərəcəkləri rica olunur. Nümayəndələrdən əlavə rayon komitəsi idarə həyatları daxli konfransa iştirak edəcəklər.

## Elan

Ərzaq Nəzarəti tərəfindən Bakı Mahal Kəndçilər İttifaqına ərzaq şeyləri – düyü, kişmiş, lobya və bu kimi şeylər buraxılmışdır. Buna görə İttifaq, Bakı mahalında yaşayan kəndçilərə məlum edir ki, əzuqə almaq üçün İttifaqın idarəsinə müraciət etsinlər. İttifaqın idarəsi Ərzaq Nəzarəti binasında 33-cü otaqdadır.

İdarə

5764

## Elan

Bakı Ərzaq Nəzarəti bununla Bakı dairəsi kənd cəmiyyətlərinə elan edir ki



## XXXIII Paris Yay Olimpiya Oyunları

## Parisa fərəhlə, Bakıya zəfərlə



## 7 Olimpiyada - 51 medal

## Azərbaycan atletləri rekord nəticələrə imza atıblar

İyulun 26-da Fransanın paytaxtı Parisdə 33-cü Yay Olimpiya Oyunları start götürəcək. "Paris-2024"də 10 mindən çox idmançı 329 medal dəsti uğrunda mübarizə aparacaq. Bundan əvvəl çıxış etdiyi Yay Olimpiya Oyunlarında böyük nəticələrə imza atan Azərbaycan turnirə 48 idmançı ilə yollanır. Ümumiyyətlə, atletlərimiz çıxış etdikləri son 7 olimpiyada çox möhtəşəm tarixi zəfərlərə imza atıblar. Onları bir daha xatırlamaq yerinə düşərdi.



## "Sidney-2000": 2 qızıl, 1 bürünc

2000-ci ildə Sidneydə 31 idmançı ilə təmsil olunan Azərbaycan 2 qızıl və 1 bürünc medalla 34-cü yeri (Avropa ölkələri arasında 23-cü) tutdu.

Azərbaycan komandasına ilk medalı qadınlar arasında stend atıcılığı yarışlarında iştirak edən Zemfira Məftəhəddinova gətirdi. Onun çıxış etdiyi idman növü ilk dəfə olaraq Olimpiya Oyunlarının proqramına daxil edilmişdi. Zemfira bu növdə iki Olimpiya rekordu müəyyən etdi. O, ən yaxın rəqibini üç xal geridə buraxaraq Olimpiya çempionu oldu.

Ölkəmizə ikinci qızıl medalı Atlanta Oyunlarının gümüş mükafatçısı, gülüşçi Namiq Abdullayev gətirdi. Qrup yarışlarını uğurla başa vuran Namiq yarımfinal və final görüşlərini də yüksək səviyyədə keçirdi. Finalda ABŞ idmançısı Samuel Henson üzərində inamlı qələbə qazanan Namiq Abdullayev Olimpiya çempionu adını aldı.

Azərbaycan boksunun salnaməsinə də ilk Olimpiya medalı yazıldı. Bu medalı ölkəmizə 19 yaşlı gənc boksçu Vüqar Ələkbərov gətirdi. Yarımfinalda platinin ən güclü boksçusuna inadla müqavimət göstərməsinə baxmayaraq, uduzan atletimiz Sidney Oyunlarının bürünc mükafatçısı oldu.

Pandemiya ilə yadda qalan "Tokio-2020" Dünyanın 206 ölkəsindən 11 mindən çox idmançının qatıldığı "Tokio-2020"də qalib olmaq hər bir atletin arzusu idi. Çünki planetin ən güclülərinin mübarizəsində ilk 3 pillədən birində yer almaq ələ də asan qazanılan nəticə deyil.

Bu baxımdan, dördülliyn zirvə yarışına 44 idmançı ilə qatılan Azərbaycan komandasının turniri 3 gümüş və 4 bürünc medalla başa vurması uğur hesab olunmalıdır. Tokio Olimpiyadasında medalların sayına görə 31-ci olduq.

Doğrudur, istərdik ki, Azərbaycan idmançıları ən azından Rio Olimpiyadasında qazınan 18 medallıq nəticəni təkrar etsinlər. Lakin dünyanı ağuşuna alan koronavirus pandemiyası və Azərbaycanın böyük Zəfərə başa çatma İkinci Qarabağ müharibəsi idman və idmançılığımıza da təsirli keçmədi. Azərbaycanda bir sıra obyektlərin, o cümlədən idman zallarının fəaliyyətinə məhdudiyətlərin qoyulması, sərhədlərin bağlı olması səbəbindən idmançılarımızın bir sıra müxtəlif səviyyəli beynəlxalq yarışlara qatıla bilməmələri və s. səbəblərdən atletlərimiz Olimpiyadaya normal şəkildə hazırlaşma bilmədilər.

Karateçilərimizdən Rafael Ağayev (kumite, 75 kq) və İrina Zaretska (kumite, +61 kq) təkca finalda uduzaraq gümüş medallara sahib olublar. Digər gümüş medalı isə sərbəst gülüşçi Hacı Əliyev (65 kq) qazandı.

Yunan-Roma gülüşçülərimizdən Rafiq Hüseynov (77 kq) və qadın gülüşçümüz Mariya Stadnik (50 kq) Olimpiyada bürünc medallarla başa vurublar. Ölkəmizin aktivinə digər bürünc medalları cüdoçu İrina Kindzerska (+78 kq) və boksçu Alfonso Domingez (81 kq) yazdırdılar.

Beləliklə, komandamız 2-si karatedə və 1-i gülüşdə 3 gümüş, 2-si gülüş, 1-i cüdo və 1-i boksda, 4 bürünc medalla Vətənə döndü.

## "Paris-2024"lə bağlı proqnozlar

İndi isə hədəf "Paris-2024"dür. Ümid edir və inanırıq ki, idmançılarımız onlara göstərilən etimadı doğrultaraq Vətənə daha yaxşı nəticələrlə qayıdaçaqlar.

Turnir ərəfəsində ABŞ-nin məşhur "Sports Illustrated" nəşri bütün medal dəstlərinin sahibləri ilə bağlı proqnozlarını açıqlayıb. Amerikalıların proqnozuna görə, ölkəmiz iki qızıl medal qazanacaq. Nəşr hər iki çempionluğun yunan-Roma gülüşçüsündə əldə olunacağı qənaətinədir. Jurnal Həsret Cəfərov (67 kq) və Sənan Süleymanov (77 kq) qızıl medala layiq görüldü.

Sərbəst gülüş üzrə komandamızdan iki mükafat gözlənilir. Maqomedxan Maqomedov (97 kq) gümüş, Turan Bayramov (74 kq) isə bürüncə Vətənə döndürüləcək.

Amerikalılar cüdoçulardan Zelim Kotsoyevin (100 kq) gümüş, Hidayət Heydərovun (73 kq) bürünc medal əldə edəcəklərinə inanırlar.

Uğurlar, Azərbaycan!

Elçin CƏFƏROV,  
"Azərbaycan"

## Afinadakı "qızıl"ımız

21-ci minilliyin ilk Olimpiya Oyunlarında - "Afin-2004"də 12 idman növündə 38 idmançı ilə təmsil olunan Azərbaycan vətəndaşları 1 qızıl, 4 bürünc medalla qayıtdı.

Yunan-Roma gülüşü üzrə 66 kq çəki dərəcəsində 22 yaşlı Fərid Mansurov fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq qızıl, atıcılıq üzrə yarışlarda kiçik çaplı tapançadan 25 metr məsafəyə atış açmada İradə Aşumova və stend atıcılığı üzrə təmsilçimiz, "Sidney-2000" Olimpiyadasının qızıl mükafatçısı Zemfira Məftəhəddinova Azərbaycan yığmasının hesabına iki bürünc medal yazdırdılar. Afinada yarımfinala yüksələn ilk Azərbaycan boksçusu Ağası Məmmədovun çəki problemi onu bürünc medalla kifayətlənməyə məcbur etdi. Ölkəmizin aktivinə yazılan 4 bürünc medaldan biri isə digər boksçumuz Fuad Aslanovun payına düşdü.



## Müstəqil Azərbaycanın ilk Olimpiya medalı

1996-cı ildə ABŞ-də keçirilən Atlanta Olimpiyadasında 23 idmançı ilə təmsil olunan Azərbaycan 1 gümüş medalla 61-ci yeri tutmuşdu. Yeganə medalı 52 kq çəki dərəcəsində yarışan sərbəst gülüşçümüz Namiq Abdullayev qazanmışdı.

Atlanta Oyunlarında ən həyəcanverici məqamlardan biri də ondan ibarət idi ki, idmançılarımız ilk dəfə olaraq müstəqil dövlətimizin bayrağı altında çıxış edirdilər. Olimpiya Oyunlarının açılış mərasimində ilk dəfə Azərbaycanın adı səsləndirdi. Bu oyunlarda idmançılarımızın əldə edəcəkləri nailiyyətlər bu dəfə birbaşa Azərbaycanın adına yazılacaqdı.

Sərbəst gülüş üzrə yığmamızın ən yüngül çəkili gülüşçüsü, ikiqat Avropa çempionu Namiq Abdullayev ona olan ümidləri doğrultdu. Namiq yüksək texnika və əzmkarlıq nümayiş etdirdi. O, ABŞ idmançısı Lou Rosselli, yapon Sasayama Hideo, özbək Açilov Ədhamcanı, iranlı Qulamrza Məhəmmədi üzərində inamlı qələbə qazandı.




naraq finala çıxdı. Finalda bolqar İordanovla Namiqin görüşü çox ağır keçdi. Çətin mübarizə İordanovun qələbəsi ilə başa çatdı. Beləliklə, Namiq gümüş medal qazandı. Bu, Azərbaycan pəhləvanlarının Olimpiya Oyunlarında sərbəst gülüş üzrə qazandığı ikinci, müstəqil Azərbaycan bayrağı altında qazınan birinci medal idi.

## Pekində yazılan tarix

2008-ci ildə Pekində təşkil edilən Olimpiyada isə Azərbaycan 12 idman növündə 44 atletlə təmsil olundu. Komandamız Olimpiya Oyunlarında ilk dəfə olaraq hər üç ayda medallar qazandı.


Ölkəmizə Olimpiya qızılı cüdoçumuz Elnur Məmmədli (73 kq), gümüş medalları isə yunan-Roma gülüşçüsündə Rövşən Bayramov (55 kq) Vitali Rəhimov (60 kq) gətirdi. Sərbəst gülüşçümüz Xetaq Qazıyov (96 kq), qadın gülüşçüsündə Mariya Stadnik (48 kq), boksda Şahin İmranov (57 kq) və cüdoçu Məvlud Mirəliyev (100 kq) bürünc medallara layiq görüldülər. Beləliklə, Pekində keçirilən XXIX Yay Olimpiya Oyunlarında Azərbaycan yığması 7 medalla (1 qızıl, 2 gümüş, 4 bürünc) 204 ölkə arasında medalların sayına görə 27-ci, növbünə görə isə 39-cu oldu.



## Londonda "medal yağışı"

2012-ci ildə London Olimpiya Oyunlarında isə Azərbaycan idmançıları 10 medal (2 qızıl, 2 gümüş, 6 bürünc) qazandı. Bununla 204 ölkə arasında 30-cu olan ölkəmiz medalların ümumi sayına görə 25-ci (Avropa ölkələri arasında 15-ci, MDB-də isə 5-ci) yerə qoralarşı.

Londonda Toğrul Əsgərov və Şərif Şərifov qızıl, Rövşən Bayramov və Mariya Stadnik gümüş medalların sahibi oldular. Digər üç gülüşçümüz - Emin Əhmədov, Yuliya Ratkeviç və Xetaq Qazıyov isə mübarizələrini bürünc medalla başa vurublar. Digər üç bürünc medalı isə ağırlıqaldıran Valentin Xristov və boksçularımız Teymur Məmmədovla Məhəmmədresul Məcidov qazandı.



2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində təşkil edilən XXXI Yay Olimpiya Oyunlarına Azərbaycan 56 idmançı ilə qatıldı.

## Rioda rekord

Ölkəmiz ilk dəfə rekord sayda - 18 medal (1 qızıl, 7 gümüş, 10 bürünc) qazandı. Dünyanın 207 ölkəsindən 11 mindən çox idmançının iştirak etdiyi yarışlarda Azərbaycan medal sayına görə 87 mükafatçı ölkə arasında 15-ci yeri tutaraq islam, türk və Cənubi Qafqaz ölkələri arasında lider oldu. Pəhləvanlarımız bu dəfə də 9 medal qazandı. Gülüş yığmamızın aktivinə 3 gümüş medalı Mariya Stadnik, Toğrul Əsgərov və Xetaq Qazıyov əlavə etdilər. Digər 6 gülüşçümüz - Cəbrayıl Həsənov, Rusul Çunayev, Nataliya Sinişin, Sabah Şəriyyə, Şərif Şərifov və Hacı Əliyev çıxışlarını bürünc medalla başa vurublar. Cüdoçulardan Rüstəm Orucov və Elmar Qasımov isə Vətənə gümüş medalla döndülər.

Tarixində ilk dəfə Olimpiya Oyunlarında mükafat qazanan tekvondo üzrə Azərbaycan millisi "Rio-2016"da ən yaxşılarından biri oldu. Braziliyaya 4 idmançı ilə yollanan yığmamız okeanın o tayında 3 medal əldə etdi. Radik İsayev isə Azərbaycanın yeganə qızıl medalının sahibi oldu. Milad Beiqi Hərçeqani və Patimat Abakarova da medalı qazandı. Onların qismətinə bürünc medal düşdü.

Boksçulardan Lorenzo Sotomayor gümüş, Kamran Şahsuvarlı bürünc medala sahib oldular. Ölkəmizin hesabına daha bir gümüş medalı avarçəkəmə yarışlarında Valentin Demyanenko, bürüncü İna Osipenko-Rodomskaaya əlavə etdi.



# Makron "casus ovu"na başlayıb

İndi də Fransaya gələn əcnəbi jurnalistlər həbs edilir

Sabah Fransanın paytaxtı Parisdə start götürəcək XXXII Yay Olimpiya Oyunları başlayacaq. Oyunlar zamanı siyasi sabitliyi pozmaq üçün müəyyən hərəkətlər hazırlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Jurnalistlərin məlumatına görə, Parisdə 40 yaşlı bir kişi Daxili Təhlükəsizlik Baş İdarəsi tərəfindən Olimpiya Oyunları zamanı ölkədə guya sabitliyi pozmağa yönəlmiş hərəkətlər planlaşdırmaqda şübhəli bilinib. Onun mənzilində axtarış aparılıb.

Dünən saxlanılan şəxs Fransada daxili gərginliyi qızdırmaq üçün xarici dövlətə işləməkdə ittiham olunub və qabaqlayıcı tədbir olaraq həbs edilib. İstintaqı Paris prokurorluğu həyata keçirir.

İddia edilir ki, həmin şəxsdə Rusiyanın maraqlarına uyğun əməliyyatlar hazırladığına dair "işarə"lər gözlənilir...

Daxili işlər naziri Jerald Darmanenin sözlərinə görə, xarici dövlətin maraqlarına müdaxilədə şübhələr yaranan minə yaxın şəxs Olimpiadanın təşkilində iştiraka buraxılmayıb.

Bu onu göstərir ki, Fransa Olimpiada ərəfəsində "casus ovu"na başlayıb. Ölkə hakimiyyəti rəsmi olaraq bildirir ki, Rusiyadan olan jurnalistləri xüsusi xidmət orqanlarının nümayəndələri kimi gördükləri üçün oyunlara buraxılmırlar.

Əlbəttə ki, bu, ilk növbədə, insan haqlarının pozulması faktıdır. Jurnalistlərin Olimpiya Oyunlarına buraxılmaması heç bir çərçivəyə sığmayan hərəkətdir.



Qeyd edək ki, bir müddət əvvəl Fransa Daxili İşlər Nazirliyinin rəhbəri Jerald Darmanen heç bir dalil-sübut olmadan bəyan etmişdi ki, onlar jurnalistlər adı altında Parisə gəlmək istəyən "casus"ları yalayıblar. Əslində, nazirin bu sözləri "əcnəbi ovu"nun elan olduğunu bildirir: "Onlar yəqin ki, terror hücumlarında iştirak etmirlər. Lakin kəşfiyyat və öənəvi casusluqdan əlavə, kibernetik təhlükə üçün kompüter şəbəkələrinə çıxış əldə etmək mümkündür".

Ümumilikdə, Darmanenin dediyinə görə, yarı üçün mümkün təhlükə səbəbindən 4355 nəfər Olimpiyaya buraxılmayıb.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Fransa hakimiyyətinin hərəkətləri ilə bağlı son xəbərləri şərh edib: "Jurnalistlərin hüquqlarına hörmət etmək və söz azadlığını təmin etmək Makron və onun dostları üçün boş ifadədir.

Rizvan CƏFƏROV,  
"Azərbaycan"

## OXUCULARIN VƏ MƏTBUATYAYIMI TƏŞKİLATLARININ NƏZƏRİNƏ!

"AZƏRBAYCAN" qəzetinə

2024-cü il üçün abunə yazılışı davam edir!

Abunə respublikanın bütün poçt şöbələri tərəfindən aparılır. Eyni zamanda aşağıda göstərilən mətbuat yayımı qurumlarına müraciət edə bilərsiniz:

|                           |                                  |
|---------------------------|----------------------------------|
| "Azərpoçt" MMC            | (012) 598-49-55, (051) 225-02-13 |
| "Azər mətbuat yayımı" ASC | (012) 441-19-91, (050) 322-33-17 |
| "Qaya" firması            | (012) 566-77-80, (050) 214-40-53 |
| "Region Press" MMC        | (055) 316-79-01, (050) 316-79-01 |
| "Səma-M" MMC              | (012) 594-09-59                  |
| "Ziya" LTD                | (012) 497-76-96, (050) 306-77-22 |
| "Pressinform" MMC         | (012) 598-49-52, (070) 340-01-00 |
| "City press" MMC          | (055) 819-09-26                  |

1 illik - 187,20 (yüz səksən yeddi manat iyirmi qəpik) manat

6 aylıq - 93,60 (doxsan üç manat altmış qəpik) manat

3 aylıq - 46,80 (qırx altı manat səksən qəpik) manat

1 aylıq - 15,60 (on beş manat altmış qəpik) manat



Hörmətli oxucular!

Abunə ilə bağlı hər hansı bir problemlə üzləşsəniz, redaksiyaya (Tel.: (012) 539-59-33) zəng vura bilərsiniz.

## DSX: Sərhəd pozucuları tərəfindən iki sərhədçinin həyatına qəsd olunub

İyulun 24-də saat 03:30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində 2 nəfər naməlum şəxsin İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozması müşahidə edilib.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən AZƏRTAC-a bildirilib ki, sərhədçilərin qanuni tələblərinə məhəl qoymayan sərhəd pozucuları sərhəd naryadı-

na qarşı silahlı müqavimət göstərərək havanın qarənliq və relyefin mürəkkəb olmasından istifadə edib geri qaçmışlar.

Silahlı insident nəticəsində sərhəd naryadının iki üzvü yüngül xəsarət alıb. Onlara zəruri tibbi yardım göstərilib.

Sərhəd naryadı tərəfindən "Dövlət sərhədi haqqında" qanunun tələblərinə uyğun olaraq silah təbiiq edilməsi nəticəsində sərhəd pozucularından birinin güllə yarası aldığı müəyyənənmiş.

Əraziyə baxış zamanı ümumi çəkisi 10 kiloqram 882 qram narkotik vasitə, sərhəd pozucularına moxsus gecəgörmə cihazı, 12 millimetr kalibrli tüfəng, giliz və patronlar aşkar olunub.

Hadisə yerində Azərbaycan və İran sərhəd nümayəndələrinin görüşü keçirilib.

Hazırda prokurorluq orqanlarının əməkdaşları ilə birgə əməliyyat-istintaq tədbirləri həyata keçirilib.

## ALLAH RƏHMƏT ELƏSİN!

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının əməkdaşları Azərbaycan Respublikası Prezidentinin köməkçisi - şöbə müdiri Natiq Əmirova anası

**ŞİRİNNAZ ƏMİROVANIN**

vəfatından kədərli xəbərini bildirir və dərindən hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəhbərliyi Natiq Əmirova anası

**ŞİRİNNAZ XANIMIN**

vəfatından kədərli xəbərini bildirir və dərindən hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi və katibin Xidmətinin əməkdaşları Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirova anası

**ŞİRİNNAZ XANIMIN**

vəfatından kədərli xəbərini bildirir və dərindən hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi Milli Məclis Aparatının sabiq rəhbəri

**SƏFA MİRZƏYEVİN**

vəfatından kədərli xəbərini bildirir və dərindən hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi Milli Məclis Aparatının sabiq rəhbəri

**SƏFA MİRZƏYEVİN**

vəfatından kədərli xəbərini bildirir və dərindən hüznə başsağlığı verir.

Azərbaycan Respublikasının Xüsusi Rəhbər və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi general-leytenant İlqar Musayev və xidmətin kollektivi Milli Məclis Aparatının sabiq rəhbəri

**SƏFA MİRZƏYEVİN**

vəfatından kədərli xəbərini bildirir və dərindən hüznə başsağlığı verir.

Azərbaycan Respublikasının Xüsusi Rəhbər və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi general-leytenant İlqar Musayev və xidmətin kollektivi Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirova anası

**ŞİRİNNAZ XANIMIN**

vəfatından kədərli xəbərini bildirir və dərindən hüznə başsağlığı verir.

Azərbaycan Respublikasının Xüsusi Rəhbər və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi general-leytenant İlqar Musayev və xidmətin kollektivi Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirova anası

**ŞİRİNNAZ XANIMIN**

vəfatından kədərli xəbərini bildirir və dərindən hüznə başsağlığı verir.

Azərbaycan Respublikasının Xüsusi Rəhbər və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi general-leytenant İlqar Musayev və xidmətin kollektivi Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirova anası

**ŞİRİNNAZ XANIMIN**

vəfatından kədərli xəbərini bildirir və dərindən hüznə başsağlığı verir.

Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirova anası

**ŞİRİNNAZ XANIMIN**

vəfatından kədərli xəbərini bildirir və dərindən hüznə başsağlığı verir.

Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayeva anası

**SOLMAZ XANIMIN**

vəfatından kədərli xəbərini bildirir və dərindən hüznə başsağlığı verir.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (ombudsman) Səbinə Əliyeva Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirova anası

**ŞİRİNNAZ XANIMIN**

vəfatından kədərli xəbərini bildirir və dərindən hüznə başsağlığı verir.

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin rəhbərliyi və kollektivi Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirova anası

**ŞİRİNNAZ XANIMIN**

vəfatından kədərli xəbərini bildirir və dərindən hüznə başsağlığı verir.

Ağdamdan Vaqif Həsənov İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayeva anası

**SOLMAZ XANIMIN**

vəfatından kədərli xəbərini bildirir və dərindən hüznə başsağlığı verir.

Azərbaycan Respublikasının Xüsusi Rəhbər və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi general-leytenant İlqar Musayev və xidmətin kollektivi Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirova anası

**ŞİRİNNAZ XANIMIN**

vəfatından kədərli xəbərini bildirir və dərindən hüznə başsağlığı verir.

Azərbaycan Respublikasının Xüsusi Rəhbər və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi general-leytenant İlqar Musayev və xidmətin kollektivi Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirova anası

**ŞİRİNNAZ XANIMIN**

vəfatından kədərli xəbərini bildirir və dərindən hüznə başsağlığı verir.

Azərbaycan Respublikasının Xüsusi Rəhbər və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi general-leytenant İlqar Musayev və xidmətin kollektivi Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirova anası

**ŞİRİNNAZ XANIMIN**

vəfatından kədərli xəbərini bildirir və dərindən hüznə başsağlığı verir.

Azərbaycan Respublikasının Xüsusi Rəhbər və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi general-leytenant İlqar Musayev və xidmətin kollektivi Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirova anası

**ŞİRİNNAZ XANIMIN**

vəfatından kədərli xəbərini bildirir və dərindən hüznə başsağlığı verir.

Azərbaycan Respublikasının Xüsusi Rəhbər və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi general-leytenant İlqar Musayev və xidmətin kollektivi Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirova anası

**ŞİRİNNAZ XANIMIN**

vəfatından kədərli xəbərini bildirir və dərindən hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, komissiyanın üzvləri və katibliyinin rəhbərliyi Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirova anası

**ŞİRİNNAZ XANIMIN**

vəfatından kədərli xəbərini bildirir və dərindən hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, komissiyanın üzvləri və katibliyinin rəhbərliyi Milli Məclis Aparatının sabiq rəhbəri

**SƏFA MİRZƏYEVİN**

vəfatından kədərli xəbərini bildirir və dərindən hüznə başsağlığı verir.

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin rəhbərliyi və kollektivi Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirova anası

**ŞİRİNNAZ XANIMIN**

vəfatından kədərli xəbərini bildirir və dərindən hüznə başsağlığı verir.

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin rəhbərliyi və kollektivi Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirova anası

**ŞİRİNNAZ XANIMIN**

vəfatından kədərli xəbərini bildirir və dərindən hüznə başsağlığı verir.

Ağdamdan Vaqif Həsənov İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayeva anası

**SOLMAZ XANIMIN**

vəfatından kədərli xəbərini bildirir və dərindən hüznə başsağlığı verir.

Azərbaycan Respublikasının Xüsusi Rəhbər və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi general-leytenant İlqar Musayev və xidmətin kollektivi Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirova anası

**ŞİRİNNAZ XANIMIN**

vəfatından kədərli xəbərini bildirir və dərindən hüznə başsağlığı verir.

Azərbaycan Respublikasının Xüsusi Rəhbər və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi general-leytenant İlqar Musayev və xidmətin kollektivi Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirova anası

**ŞİRİNNAZ XANIMIN**

vəfatından kədərli xəbərini bildirir və dərindən hüznə başsağlığı verir.

Azərbaycan Respublikasının Xüsusi Rəhbər və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi general-leytenant İlqar Musayev və xidmətin kollektivi Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirova anası

**ŞİRİNNAZ XANIMIN**

vəfatından kədərli xəbərini bildirir və dərindən hüznə başsağlığı verir.

Azərbaycan Respublikasının Xüsusi Rəhbər və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi general-leytenant İlqar Musayev və xidmətin kollektivi Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirova anası

**ŞİRİNNAZ XANIMIN**

vəfatından kədərli xəbərini bildirir və dərindən hüznə başsağlığı verir.

Azərbaycan Respublikasının Xüsusi Rəhbər və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi general-leytenant İlqar Musayev və xidmətin kollektivi Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirova anası

**ŞİRİNNAZ XANIMIN**

vəfatından kədərli xəbərini bildirir və dərindən hüznə başsağlığı verir.

**BAŞ REDAKTOR**

**Bəxtiyar SADIQOV**

**Əlaqə telefonları:**

Qəbul otağı - 539-68-71, Beynəlxalq həyat, idman

Baş redaktor müavinləri - 538-86-86, və informasiya şöbəsi - 539-63-82, 432-37-68

Məsəl katib - 434-63-30, 539-72-39 İlanatir siyasət şöbəsi - 538-56-60, 434-55-58

Məsəl katib müavinləri - 539-43-23, İctimai əlaqələr şöbəsi - 539-49-20, 538-31-11,

Parlament və siyasət şöbəsi - 539-84-41, 539-21-00, Fotolüstrasiya şöbəsi - 538-84-73,

İqtisadiyyat şöbəsi - 538-42-32, 538-35-55, Kompüter mərkəzi - 538-20-87,

Mühəssisatlıq - 539-59-33

AZ 1073, Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı, IV mərtəbə

contact@azerbajjan-news.az

azreklam@mail.ru



**Qeydiyyat № 1**

"Azərbaycan" qəzetinin kompüter mərkəzində yığılıb sahifələnməmiş, "Azərbaycan Nəşriyyatı" MMC-nin mətbəəsində çap edilmişdir

**Gündəlik rəsmi dövlət qəzeti**

Tiraj **3474**

Sifariş **1623**

Qiyəti **60 qəpik**